

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ



AZƏRBAYCAN
CÜMHURİYƏTİ

Məhəmməd Əmin Rəsulzadə

104291

AZƏRBAYCAN CÜMHURİYƏTİ

M.F.Axundov adına
Azerbaijan Milli
Kitabxanası

Bakı - 2015

T3(2A) 4-8,014 + 116 (2=A3) 7-49

~~~~~ Azərbaycan Cümhuriyəti ~~~~~

Yenidən işləyib çap edən:

**Yadigar Türkel**  
fəlsəfə üzrə elmlər doktoru

Məhəmməd Əmin Rəsulzadə. «AZƏRBAYCAN  
CÜMHURİYƏTİ» Bakı, 2015, 152 səh.

ISBN: 5-8020-2102-0

© Məhəmməd Əmin Rəsulzadə

ARXIV

## MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

(31 YANVAR 1884 - 6 MART 1955)

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı köyündə ruhani ailəsində doğulub. Atası Axund Hacı Molla Ələkbər Rəsulzadə, anası Zal qızı Zinyətdir.

İlk oxuma, eləcə də ulusal eyitimi-  
mini ailəsində alan Məhəmməd Əmin  
Bakı Texniki Okuluna girsə də çağın  
politik olaylarına qatıldığından oxu-  
mağı buraxıb basına atılmış, 1903-cü  
ildə Tiflisdə çıxan «Şərq-i Rus» qəzetində ilk yazısını yayımla-  
mışdır.

1903-cü ildən çəşidli sosial-siyasi dərnəklərdə çalışan  
Məhəmməd Əmin bəy gizli yaşıllar qurumu yaradıb çarizmə  
qarşı çıxmış, izləndiyindən 1909-cu ildə İranaya [Qacarlar döv-  
lətinə] getmişdir. İranda anayasaçılıq axınına qatılıb, «İran-e  
nov» (Yeni İran) adlı gündəlik qəzet çıxaran Məhəmməd  
Əmin bəy Rus böyük elçisinin basqısı ilə 1911-ci ildə oradan  
çıxarılmışdır. İstanbul'a gələn Məhəmməd Əmin bəy burada  
«Türk ocaqları»nın çalışmalara qatılmış, «Türk yurdu»  
dərgisinə yazılar yazmışdır.

1913-cü ildə Romanovların 300 illiyilə bağlı bağışlanan-  
dan sonra Bakıya dönen Məhəmməd Əmin Rəsulzadə çəşidli  
kültür, politika qurumlarında çalışmış, 1915-1917-ci illərdə  
Türk dilində «Açıq söz» adlı gündəlik qəzet çıxarmışdır.

«Türk Federalist Müsavat Xalq Partiyası»nın başçısı



## ~~~~~ Məhəmməd Əmin Rəsulzadə ~~~~~

Məhəmməd Əmin Rəsulzadə 1917-ci ildə Bakıda toplanan Qafqaz Müsəlmanları Qurultayında Rusyanın yerli özərkliliklərə bölünməsinə, Güney Qafqaz Seymimdə isə Müsəlman Fraksiyasının başçısı tək Qafqazın Rusiyadan ayrılmamasına, Azərbaycan Cümhuriyətinin qurulmasına çalışmışdır.

1918-ci il mayın 28-də, Tiflisdə Azərbaycan Cümhuriyətinin yaradıldığı bildirilmiş, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə iyunun 4-də Cümhuriyətin Dış İşləri bakanı Məhəmməd Həsən Hacınskilə birlikdə Batum Konfransında Osmanlı dövlətilə anlaşaraq ordu yardımını almışdır.

Azərbaycan Cümhuriyətinin 23 aylıq dönəmində Azərbaycan, Türk ulusu üçün çox böyük politik, ideoloji, ekonomik, kültür işləri görülmüşdür.

1920-ci il aprelin 27-də Rus-erməni-sovet-mason bolşevistləri Bakını tutub Azərbaycan Cümhuriyətini devirmişlər. Bundan sonra tutulub Moskvaya aparılan Məhəmməd Əmin Rəsulzadə Finlandiyaya qaçmış, oradan İstanbula gəlib, 1923-cü ildə «Azərbaycan Cümhüriyəti (Keyfiyyət-i, təşəkkülü və Şimdiki vəziyyəti)» adlı bitiyini yayımlamışdır.

1923-cü ildən bütün türklər üçün yayımladığı «Yeni Qafqaz»dan (1923-1928) sonra «Azəri türk» (1928-1929), «Odlu yurd» (1929-1931) dərgilərini çap etdirmişdir.

Sovet Ağalığının Türkiye Cümhuriyətinə basqısı üzündən 1931-ci ildə arxadaşları ilə birlikdə İstanbuldan Avropana gedən Məhəmməd Əmin Rəsulzadə 1932-ci ildə Varşavada yaşamışdır.

1939-cu ildə Alman faşistləri Polşani tutandan sonra Ruminiyanın başkəndi Buxarestə keçən Məhəmməd Əmin bəy 1942-ci ildə Almanyanın başçıları ilə Azərbaycan Cümhuriyətinin gələcəyini danışmağa çalışmış, istədiyi alınmadı.

## ~~~~~ Azərbaycan Cümhuriyəti ~~~~~

Şindən, yenidən Buxarestə dönmüşdür.

1944-cü ildə Sovet Ordusunun Buxarestə yaxınlaşmasından sonra Almaniyaya gedən Məhəmməd Əmin bəy 1945-ci il aprelin 24-də Amerikanların tutduğu bölgəyə keçmişdir.

1947-ci ilin sentyabrında Türkiyəyə gələn Məhəmməd Əmin Rəsulzadə ömrünün sonuna kimi Ankarada yaşamış, böyük bilimsel, politik, ideoloji işlər görmüşdür.

1952-ci ildə Avropaya gedən Məhəmməd Əmin Rəsulzadə orada «Qafqaz Bağımsızlıq Komitəsi»ni qurmuşdur. Azərbaycanlıq, türkçülük, islamçılıq, çağdaşlıq ideyalarının dönməz savunucusu olan Məhəmməd Əmin Rəsulzadə qafqazlıq ideyasını da dönmədən yayır. Çağdaş Azərbaycan Respublikasında qafqazlıq ideyası da azərbaycanlıq ideologiyasının içindədir.

Ayri-ayrı çağlarda Azad Avropa Radiosundan sevgili Azərbaycanına səslənən Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada ölmüşdür.

Məhəmməd Əmin Rəsulzadə «Qaranlıqda işıqlar»-»Nagəhan bəla», «Camaat idarəsi», «Bizə hankı idarə faydalıdır», «Azərbaycanın təşəkkülündə Müsavat», «Azərbaycan Cümhuriyəti», «İstiqlal məfkurəsi və gənclik», «Rusiyada siyasi vəziyyət», «İnqilabçı sosializmin ifası və demokratiyanın gələcəyi», «Milliyət və bolşevizm», «Qafqaz türkləri», «Iran türkləri», «Azərbaycanın kültür gələnəkləri», «Çağdaş Azərbaycan ədəbiyatı», «Çağdaş Azərbaycan tarixi», «Milli birlik», «Azərbaycan şairi Nizami», «Panturanizm. Qafqaz sorunu», «Çağımızın Siyavuşu» eləcə də başqa çox dəyərli bitiklər yaratmışdır.

**YADIGAR TÜRKEL**

## 2015-Cİ İL ÇAPINA ÖN SÖZ

Məhəmməd Əmin Rəsulzadə XX yüzildə Azərbaycanın yetirdiyi ən böyük politoloq, politik, ulusal ideoloqdur! Azərbaycanın bağımsızlığı, dövlətçiliyi, ideologiyası, ulusal kimliyi yolunda onuntək dönmədən çalışmış ikinci politik yoxdur!

Ötən 24 ildə Azərbaycanın dönməz azərbaycançı aydınları Rus-erməni-sovet-mason bolşefistlərinin 70 il ulusundan gizlədiyi Məhəmməd Əmin Rəsulzadə ilə arxadaşlarını yurdaşlarına az-çox tanıdılar. Bu ideoloji savaşın sonunda, Azərbaycan Respublikasının Prezidenti 2013-cü il noyabrın 22-də Məhəmməd Əmin Rəsulzadənin 130 illiyini bayram etməkdən ötrü Göstəriş verdi. Ancaq Göstərişdən bir ildən çox ötsə də, bu yönələnli bir iş görülməmişdir! Bundan dolayı Azərbaycanın yurdsevər, ulussevər aydınları ulusun şəhid balalarının ölüsü üstündə yenidən qurduqları Azərbaycan Respublikasının dövlət yetkililərilə barışmaz ideoloji savaşdadırlar!

Azərbaycanın 1905-ci il Rusiya Devrimindən sonrakı 110 illik politik, ideoloji, kültür tarixi Məhəmməd Əmin Rəsulzadəsiz boş, qara tuneldir! Buna görə də Məhəmməd Əmin Rəsulzadənin politik, ideoloji bitiklərini toplamaq, yayımılayıb ulusuna çatdırmaq Azərbaycan dövlətinin, aydınlarının başlıca görəvlərindəndir.

«Elm» Yayımları evi Məhəmməd Əmin Rəsulzadənin 1923-cü ilin mayında İstanbulda yayımladığı «Azərbaycan Cümhuriyyəti (Keyfiyyət-i təşəkkülü və Şimdiki vəziyyəti)» bitiyini 1990-ci ildə Bakıda çap etmişdir. Türkiye türklərindən Yavuz Akpinar, İrfan Murad Yıldırım, Səbahəddin Çağın da bu bitiyi 1990-ci ilin oktyabrında «Azərbaycan Türkləri Kültür, Dayanışma Dərnəyi»nin yardımı ilə İstanbulda «Azərbaycan Cümhuriyyəti» adı ilə çap etmişlər.

«Azərbaycan Cümhuriyyəti» anıtı Azərbaycan türklərinin özü-nüanlama, özünütanıma, özünütanıtma, özünüqoruma savaşı - Məhəmməd Əmin savaşıdır! Ötən 24 ildə Azərbaycanlılara ulusal

kimliyini anladan bu tarixi, geopolitik, ideoloji anıtı Türk dilinə Fars dilindən gətirilmiş, gətiriləndən Türk dilinin quruluşunu, düşüncə biçimini, anlamlığını, kəsinliyini, gözəlliyyini pozan Kİ, VƏ bağlayıcılarından, dil bilimçilərinin ƏDAT dedikləri, «ayrılıqda anlamı olmayan, cümlədə başqa sözlərlə birlikdə anlam qazanan», düzənə qalsa, heç bir anlam qazanmayan, gərəksiz fəqət, əcəba, zətən, hətta, hərçəndi, sadəcə... eləcə də başqa busayaq Ərəb sözlərindən arındırıb, Azərbaycan-Latin yazısı, yüksək çap texnologiyası ilə yeni soylara çatdırılmamaq bağışlanmadır! Məhəmməd Əmin Rəsulzadə deyir: «Politik hüququna, toprağına, yaşamın özülü olan ekonomisinə saygılı qalan bir ulus dilini, ulusal kimliyini qoruya bilərmii!».

Buna görə Azərbaycan dilçilərini, aydınlarını, jurnalistlərini bir daha türkçə düşünməyə, türkçə yazmağa çağırırıq!

Azərbaycan türklerinin ən böyük sorunlarından biri «seçkin sorunu»dur. Azərbaycanda öncə İslam dininin yayılması ilə bir sözünün on-iyirmi, tərs anlamı belə olan Ərəb dili, açıq, irəliyi Türk düşüncəsinin yerinə tutucu, gerici İslam düşüncəsi yayılmış, Türkler özlərini müsəlman kimi anlamağa başlamış, sonra da Azərbaycanın Türk ağalarının-bəylərinin-seçkinlərinin ulusal düşüncəsizliyindən Fars dili Türk dilini yüksək çevrələrdən, rəsmi yazışmadan çıxarmışdır.

Açınacaqlı da olsa, bu gün də belədir! Azərbaycanı 1993-cü il iyunun 15-dən oçağkı prezident Əbülfəz Əliyevin, yüksək dövlət yetkililərinin ağciyərliyi, qorxaqlığı, döñüklüyü, satqınlığı üzündən Ağalığı dövlət çevrilişi yolu ilə əl keçirmiş, Türk ulusal kimliyinə yad, Orta çağ düşüncəli, Azərbaycan aydınlarının minillik «ədalətli ölkə», yüz illik, çağdaş demokratik dövlət qurmaq idealını ürəklərində qoymuş «yarımrus» yolsuzlar yönətir!

Ari-duru, başqasına sayılı Türk düşüncəsindən uzaq, Rus-erməni-sovet-mason bolşefistlərinin yetirdiyi bu geridüşüncəli komunistlər 1995-ci ildə özlərinin yetişdirdikləri bir bölüm «xalq

şairi», «xalq yazıçısı»nın dəstəyi, «yalançı ellikləsvermə» ilə uyğuladıqları Anayasada Azərbaycan Respublikasının dövlət dilinin Türk adını dəyişib, Azərbaycan dili etdirər. Bu, Azərbaycana, Türk ulusuna, ulusal dirçəlişə edilmiş bağışlanmaz dönlük, satqınlıq idi! Məhəmməd Əmin Rəsulzadə isə bütün ömrü boyu ulusal kimliyini itirmiş belə «seçkin»ləri: «Hə, dizi üstündən enməyən Füzulisi, Koroğlu ilə bağıryaniq Kərəmə ağlayan aşıqları, bu aşıqların ürkən dağlayan sazları ilə çobanların könlük oxşayan türküləri, çocuqların sevə-sevə oxuduqları maniləri, anaların yavrularını uyudurkən çağırıqları ninniləri seçkinlərinin düşüncəsilə özünü İranlı bilən bu ulusun çox böyük bir çöküsdə olduğunu göstərir: - Yox, deyil, sən Türksən!» - hayqırışı ilə oyatmağa çalışmışdır.

Biz də Azərbaycan tarixinin bu taysız bitiyini yayılmamaqla ulusal düşüncəsi dolaşdırılmış ulusumuzu türklüyü çağırırıq!

«Azərbaycan Cümhuriyəti» bitiyinin 1990-ci il çapında bir sıra abzaslar çox böyük olduğundan 2015-ci il yayımında gərəkən yerlərdə yeni sıralar açılmış, adlar Hüseynzadə Əli kimi yox, Azərbaycan oxucusunun düşüncəsindəki Əli bəy Hüseynzadətək yazılmışdır. Bundan başqa ancaq adı, ya da soyadı yazılın bir sıra tanınmışların adı, ya da soyadı düz ayrıcda [Nəriman], [Nərimanov] artırılmışdır.

Oxuların bitiyin «Təşəttüti-əfkarın tovhidi üçün tətbiq olunan iqna üsü ilə bərabər bir az daha icbar təriqinə gedilsə idi, ehtimal ki, nəticəyi-vüquat başqa dörtlü olurdu» kimi dilinin anlaşılmaz Ərəb-fars sözlərindən arındırılmasının Türk dilinin gələcəyi, çağdaş, eləcə də gələcək soylar üçün önemini dərinlən anlamalarından ötrü Əli bəy Hüseynzadənin «Bir mütləq»-ını olduğu kimi vermişik.

Səvgili Azərbaycanından uzaqlarda «qaçqın yaşamının çəkilməz koşulları içində» yaşayan Məhəmməd Əmin bəy daha çox yadında qalanları yazdıqlıdan, bir sıra olayların tarixini, qurucu arxadaşlarının adlarını, soyadlarını kiçik yanlışlarla vermişdir. «Azərbaycan Cümhuriyəti» bitiyi Azərbaycan tarixinin, politikasının, ideologiyasının ensiklopedik yolgöstərəni olduğundan,

gələcək soylara daha düzgün yol göstərmək amacı ilə bitikdə göstərilən ideoloji bilgiləri Azərbaycan Respublikasının Dövlət arxivlərindən, başqa qaynaqlardan tapıb, düz ayrıcda [ ] gərəkən yerinə qoymuşdur. Ayrıclardakı ( ) sözər Məhəmməd Əmin Rəsulzadənin, düz ayrıclardakı [ ] açıqlamalar Yadigar Türkelindir.

1990-ci il İstanbul çapını yayımlayanlar yararlandıqları 1923-cü il bitiyinin üzünən olmadığını, ancaq onda Azərbaycan Respublikasının üçboyalı bayrağının qara dördbucaq içində çəkildiyini bildiklərindən, bunu 1990-ci il çapında da oxşar etmişlər. Ancaq bu gün Azərbaycan Respublikası vardır, yaşayır, gəlmişir, 1992-ci ildən Birləşmiş Uluslar Qurumunun, 2001-ci ildən də Avropa Şurasının üyesidir. Buna görə də Azərbaycan Cümhuriyətinin üçboyalı, üçanlamlı, ay-ulduzlu bayrağını bitiyin üzünə sevincə çəkir!!!

Azərbaycan Cümhuriyəti Türklərin Bəylik qurumunun Azərbaycan tarixində etdiyi, çağdaş, eləcə də gələcək soyların öyünlə biləcəyi ən böyük politik olaydır!

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyətinin tarixini yazacaq tarixçilərin olayları dərindən öyrənəcəklərini deyirdi. Azərbaycan aydınları ötən 27 ildə Azərbaycan Cümhuriyətinin tarixini, onu yaradanların örnek yaşam yolunu, politik-ideoloji yatırımı az-çox öyrəniblər. Bu ulusal borc bir az da dövlət əlilə edilib. Biz də Azərbaycan, Türk ulusu qarşısında sorumluluğumuzu anlaysaraq, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Cümhuriyəti politik-ideoloji, kültür anıtı Azərbaycana, Azərbaycanlılara, Türk ulusuna yaraşan biçimdə işləyib gələcək soylara çatdırmaqla borcumuzu ödəməyə çalışdıq.

Kiçik əməyimizi dəyərləndirənlərə, Azərbaycan Respublikasının Dövlət Arivinin [ARDA], Azərbaycan Prezidentinin İşlər Qurumunun Politik Bəlgələr Arxivinin [APİQPBA] əməkdaşlarına, onun çapında əməyi olan bütün aydınlar, daha çox da **Xan Bahadır Törəliyə, İlqar Vahidoğluna** ÇOX SAĞ OL! – deyirik.

**YADIGAR TÜRKEL**

fəlsəfə üzrə elmlər doktoru

## BİR MÜTALİƏ

**Ə**zizim, Əmin arkadaş! «Azərbaycan Cumhuriyəti» ünvanılı vücudə gətirdiyiniz əsər həqqində fikir və mütaliəmi soruyorsunuz...

Cahan hərbinə qədər Azərbaycanın həyatı-hərsiyə və ictimaiyəsini yaxından-uzaqdan az-çox təqib edə bilmışdım. Fəqət hərb başladıqdan sonra buna layiq vəchlə davam bitəb mümkün olmadı.

İki qardaş Türk şəhəri olan İstanbul ilə Bakı və əlləlümüz Türkiyə ilə Azərbaycan arasında sövqi-hadisat ilə peydə olan qalın sis pərdəsi bir şey görməyə, eşitməyə, duymağa mane oldu. Bu gün pərdə yavaş-yavaş qalxıyor. Siz də bu pərdəni qaldırınlardan biri olursunuz.

Həqiqət yekdikərə müariz tərəfləri dinləməklə meydana çıxarıla bilir. Ötdən bəri hökmələri vermək üçün «Andiatur et altera pars», yəni «Digər tərəflər də dinlənməli» qaydasına riayəti kəndimə bir vəzifə ittixaz etmiş olduğumdan, əsəriniz həqqində ancəq bu nöqtəyi-nəzərdən bəyani mütaliə edə bilirəm.

Siz Azərbaycanın ən böhranlı zamanlarında fəal bir mücahid sıfətlə çalışdırınız, bir çox mühüm vəqaye və hadisati rəyüleyin yaxından gördünüz, müxtəlif cərəyanların içində bulundunuz və sərgüzəştərlə mali bir həyat yaşadınız!... Və zətən mövcud və müsəlləm olan elm və ürfanınıza əlbəttə, pək çox qiymətdar və müfid müşahidat və məlumat əlavə etdiniz və şübhəsiz, bunları əsərinizdə qeyd və təsbitə çalışdırınız. Lakin siz Azərbaycanda bir tərəfi, bir firqəni, bir firqəyi-siyasiyəni təmsil ediyorsunuz. Arzunuza rəğmən nə dərəcə bitərəf qala bilirsiniz, bunu şimdiki halda təyindən

acizəm...

Məməfih, şübhə yoxdur ki, əsəriniz bir boşluğu dolduruyor. Türkiyə nəşriyatının ən böyük qüsurlarından biri qonşu məmləkətlər, ələlxüsus həmcivar Türk ölkələri həqqində sədrə şəfa verəcək kafi məlumatı ehtiva etməməsidir. Bu cəhətlə əsəriniz hadisəti vəlöv vəhidülcanib bir zaviyəyi-röyətdən görürən fərəz edilsə belə, mətbuatımıza pək qiymətli bir hədiyə olacaqdır. Çünkü mövzuyi vəziyyəti-iqtisadiyə və siyasiyəsi ilə aləmşüməl bir əhəmiyyəti haiz olan Bakının, Azərbaycanın və dolayısı ilə bütün türklüyün müqəddəs və müəzzəz istiqlalı, istiqbalı məsələlərinə təmas ediyor.

Bir xəlqin, bir millətin asudə və müsəmmər bir həyatə, rifah və səadətə nail ola bilməsi nasıl sünufi-ictimaiyə beynində iqtisadi bir təsanüd və ədalətin vücuduna vabəstə isə öylə də aləmin, bütün bəşəriyətin sülh və asayış nemətlərin-dən mütənəm ola bilməsi beynəlmiləl münasibatda ədalət və insaf məfhumlarının hakim və cari olmasına qabildir. Beynəlmiləl insaf və ədalətdən doğan sülhi-ümumiyi-aləm isə Azərbaycan dəxi hürriyət və istiqlalını istilzam edər. Ancaq bu istiqlalın mücahidləri, nigahbanları qəvi və mütəqəyiz olmalıdır!..

İzmir İqtisad Konqresində, «İqtisadi misaqq» programında bir də «Kitab bayramı» ehdasından bəhs olunuyor. Ümid edirəm ki, «Azərbaycan Cumhuriyəti» ilk «Kitab bayramı» zi-yafətində ən dadlı, ən müğdi qidayı-ruhiyələrindən biri olur və ... Türk istiqlalının mücahidlərini, nigahbanlarını bəslər, təqviyə edər və oyandırar!

**ƏLİ BƏY HÜSEYNZADƏ**

## GİRİŞ

Dögünün çox dərin bir coşqunluq içində bulunduğunu sözsüzdür. Birinci Dünya Savaşının sarsıldığı bu aləm yüzillərdən bəri alışdığı durğunluqdan silkinərək gerçək bir yaşam işaretisi göstərir.

Bütün dünyani silkələyən bu devrim saldırısı İslam uluslarını da sardı. Uluslaşma çağını adlayan ölkələrdə toplumsal nədənləri yönəldərək toplumsal devrim idealini doğuran bu saldırısı İslam ölkələrində başqa bir devrim ideali doğurdu: ULUSAL AĞALIQ İDEALI.

Anadolu türklüğünü ağilları şaşırından tarixi bir bahadırlığa yönəldən bağımsızlıq ideali bütün Doğu uluslarının qutlu idealıdır.

Ağalıq, bağımsızlıq ideali ilə aşılanan Doğu ulusal axınındı son amacına doğru gedir. Gediləcək daha çox yol var. İtkilər, ağrı-acılarla dolu olan bu yolu qolay gedə bilmək üçün yoldaş bulunan doğulular bir-birini tanımlayırlar. İslam aləmi Quranın «Fətərafu» [Bir-birinizi tanıyın] buyuruğuna daha çox indi uymalıdır.

Xəlifəlik başçısı bulunan Türkiyə İslam aləminin birləşmiş ortaqlığıdır. Ulusal Ağalıq düzənilə qurulan yeni Türkiyə Türk ellərinin umud yeridir. Ulusal idealin ünlü uğurunu göstərən böyük Türkiyə Doğu uluslarının yolgöstəricisidir.

Hə! Türkiyə ilə Doğu, İslam, daha çox da Türk aləmi arasındakı duygu bağlı kanıtlanacaq bir olay deyildir. Ancaq bu bağlılıq bilimsəl tanıtımalarla göstərilməlidir.

İndiki çağın tanışlıq aracının basın olduğu bəlliidir. Doğu basın baxsaq, doğuluları bir-birinə tanıdacaq tanışlıq qaynağı neçə bitik bulurraq?!

Avropada isə «Doğu bilimçiliyi» bəllibaşı bir bilimdir. Burada yaşamını Doğunu öyrənməyə vermiş bilimçilərlə yaşı, Doğudan çoxlu bitiklər, toplular bulursunuz!

Burada Doğu sorunlarını öyrənən qurumlar yalnız dil, arxeologiya, tarix, ədəbiyat kimi bilimsəl sorunlarla uğramayıb, Doğuda yaşanan politik, toplumsal, ekonomik olayları, axınları da günü-gününə izləyərək, ölkələrini sürətli bilgiləndirirlər.

Biz doğuluların bu yöndəki bilgisi isə qəzetlərdəki qırıq-tökük çevirmə yazılıardakı olaylarla sınırlanır. Biz bilirik: Əfghanistan bağımsızlığını bildirmiş, Azərbaycan Cümhuriyyət yaratmış, İran yadelli ordudan arınmış, İraq, Hicaz, Fələstin qorunma altına alınmış, Hindistanda bir ulusalçı axın varmış, Misir də bağımsızlıq savaşı edirmiş... Bax bunca... Bundan artıq bilgi almaq üçün güvənilən bir yer, geniş bilgili bir qaynaq ararsaq, əlimizə tək bir bitik də keçməyəcəkdir!

Bu durum «Tənimə»ni saran ən böyük çatışmazlıqlardandır. Bu çatışmazlığın Dögünün bütün uluslarını nə boyda qapsadığını kəsinliklə deyə bilməsək də, müsəlman bölmənə deyə bilirik. Bu çatışmazlıq İslam aləminin ortaqlığı, Türk ellərinin umud yeri olan Türkiyədə daha çox etkilidir.

Örnəktək konumuz Azərbaycan sorununu alaq. Görüşdürüümüz adamlardan bu sorunun Türkiyə toplumsal düşüncəsində nə düzəydə aydınlaşdığını öyrəndik. Ulusal Azərbaycanla indiki Azərbaycan arasındaki ayrılıq bir çoxları bilmirlər. Azərbaycanın bağımsız ikən get-gedə bütün hüququnun Rusiyaya nədən verildiyini, Azərbaycanlıların buna nədən boyun əydiklərini soranlarla qarşılaştıq. Bolşevikləri Azərbaycana ulusun çağırduğuna inananlar var. Bolşeviklərə qarşı çıxarılan ayaqlanmalar necə anlaşılmış, necə yozulmuş?!... Bu da çox acı bir övgü. Bolşevik əlində bulu-

~~~~~ Məhəmməd Əmin Rəsulzadə ~~~~~

nan Azərbaycanı uğurlu görənlər də yox deyil. Kəsəsi, bilgisizlikdən doğan bir çox yanlış anlamalar, yanlış düşüncələr, bundan doğan könül qırıqlığı iki qardaş ulus arasında istəməyən utanmaq, darğınlıq yaradır.

Biz öz gücümüzə «Ulusal Azərbaycan Yayınları» genel adı altında ardıcıl çap edəcəyimiz bir sıra bitiklərlə Azərbaycanın durumu ilə bağlı konuları işıqlandırmaqla bu yöndəki tanıma çatışmazlığını azaltmağa çalışacaqıq.

Azərbaycan Cümhuriyəti İslam aləmində yaranan ilk Respublikadır. Bu Respublika eləcə də bir Türk dövlətidir, başqa sözlə kiçik Türkiyədir.

Kiçik Türkiyə ulusu ilə böyük Türkiyə ulusu arasındaki ilişkilər iki qardaşın bağlılığı tək ürəkdəndir. Bu ürəkdənliyin ən canlı tutalqası «Sevr Anlaşması»nın [10 avqust 1920-ci il. Fransannın Paris kəndinin yaxınlığında Osmanlı dövlətilə I Dünya Savaşında Yenmiş Dövlətlər Birliyinin-Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, onlara yardım etmiş dövlətlər-Belçika, Yunanistan, Polşa, Portuqaliya, Ruminiya, Çexoslovakiya, Yuqoslaviyanın bağlılığı anlaşıma. Sevr anlaşması ilə Osmanlı İmperatorunun topraqları paylanmışdır] ölüm buyuruğu altında üzüntüdəyikən belə, Türkiyə toplumsal düşüncəsinin Birləşmiş Dövlətlərinin Azərbaycanın bağımsızlığını tanınmasından özünkü kimi sevinməsi idi.

Yurdum, Azərbaycan ulusu da bolşevik saldırısı altında inləməkdəyikən Türkiyənin ağlaşılmaz uğurunu mənim-səməklə sevinmişdir.

Keçirdiyimiz bu dəyişiklik günlərində Osmanlı İmperatorluğunun özül ulusu olan Anadolu türklüyü yeni bir ulusal dövlət qurur. Düşüncəmizcə, bu dövlətin diş politikası Dogudakı görevini yaxşı görmək istərsə, Azərbaycan Cümhuriyətinin gələcəyinə önəm verməlidir. Bu baxımdan Azərbaycan

~~~~~ Azərbaycan Cümhuriyəti ~~~~~

sorunu Türkiyə üçün dərindən düşünüləcək bir sorundur.

Bir sorunu dərindən düşünmək, o sorunu eyicə araşdırmaq, öyrənməklə olur. İndi uluslararası biçimdə olan Azərbaycan sorunu Türkiyə üçün yaşam dəyərində olan Qafqaz sorununun da bir parçasıdır. Ancaq bu sorunda da Türkiyə baxışından aydınlaşdırılmalı bir çox yönələr vardır.

Biz bu yöndəki yayımlarımıza «Azərbaycan Cümhuriyətinin Təşəkkülü və Şimdiki Vəziyyəti»ni açıqlamaqla başlamağı gərəkli bulduq. Savaş, devrim günlərində olan neçə illik olaylarla o çağın əbədi, kültür olaylarını özətləməklə baş konudan genel bir düşüncə yaratmayı düşündük. Olub-keçəndən danişarkən olayların özündən çox nədənlərinə önem verdik.

İrəlidə, allah qoysa, sürdürücəyimiz yayımların başlanğıcı olan bu bitiklə saygılı Türkiyə oxucularına Azərbaycan sorununu önəmsədə bilsək görevimizi görmüş sayarıq.

Sonucda, yazılarımızda, Azərbaycan türkə oldduğumuzdan dolayı, İstanbul ədəbi danişığından uzaqlaşma görülürsə, saygılı oxucularımızdan bağışlamalarını diləyirik!

I

## AZƏRBAYCAN ULUSU

Birinci Dünya Savaşından öncəki rəsmi coğrafiyaya görə Azərbaycan Quzey İranda [Qacarlar dövləti] olan Təbrizlə bölgəsinə deyildirdi. Savaşdan, eləcə də Böyük Rusiya Devrimindən sonra dillərdə dolaşan Azərbaycan sözü gedən Azərbaycanın quzeyində, Guneydoğu Qafqaz bölgəsindən oluşur, başkəndi Bakıdır.

Azərbaycanlılar ulusca Türk, dincə müsəlman, kültürcə doğuludurlar.

Öz danışığı ilə Anadolu türkçəsinə yaxın danışan Azərbaycan türkü çəsidi danışçıları olan, olduğu yerlərə görə adlar daşıyan böyük Türk ağacının bir dalıdır.

Azərbaycan türklerinin indi oturduqları yerlərdə min illər öncə də əski Türk elləri yaşayırdı. Gərək Bakı, Gəncə, Şamaxı, İrəvan, Təbriz, Marağa, Ərdəbil, eləcə də başqa bölgələr, gərək Muğan, Aran, Qarabağ, Qaradağ kimi bölgələr sürəkli olaraq Türk ulusunun oturağı, Türk xanlarının ovlağı olmuşdur. Bu yerlər burada bir çox Türk soylarının böyük-lü-kiçikli aqlıqlar qurdularını, illərlə aqlıq sürdüklerini görmüşlər.

Atıl<sup>1</sup> çayının Quzğun<sup>2</sup> dənizə töküldüyü yerdə böyük bir dövlət quran Xəzər türkləri Miladın 700-cü illərində Kalmık çölü, Kumık qayısı ilə aşağıya doğru enmiş, Muğan çölünə yاخılmışlar. Daha sonra onları başqa Türk axınları izləmiş, böyük Çingizlə Teymurun savaşqan köçəriləri Kür çayı ilə Araz

1 Volqa çayının tatarca adı. Bu adın AT İLindən yarandığı düşünülür.

2 Adının çoxluğu ilə tanınan Xəzərin bir adı da Quzğun dənizdir.

çayı boyularını Ceyhunla Seyhuna oxşar bulduqlarından öz-lərinə oturaq etmişlər. Səlcuqlar dönmində buralar kəsnilklə Türk ölkəsi durumuna qoyulmuşdur.

Səlcuqlardan sonra bu yerlər əldən-ələ keçmiş, çeşidli ağa soyların əlində qalmışdır. Ancaq bir-birini izləyən bu soyların da çoxu Türk olub, böyükləri dağılıqlıda yerlərini yenə bir Türk xanlığına vermişlər. Bunlardan Azərbaycan Atabəyləri adı ilə bağımsızlıq bildirən Şəmsəddin Eldəgizin soyu 80 il [1136-1225] aqlılıq sürmüştür. Bu bağımsızlıq olayı 541-ci ildə [Hicri] Gəncədə bildirilmişdir.

Bundan başqa Qaraqoyunlu, Ağqoyunlu Türkmən soyları da burada aqlılıq eləmişlər.

Rusiya çarizminin yüz il öncə bağımsızlığına, varlığına son qoymuş Dərbənd, Quba, Lənkəran, Şəki, Şirvan, Bakı, Qarabağ, Gəncə, İrəvan, Naxçıvan xanları da Azərbaycanlı Türk ağaları idi.

Türklərin buradakı aqlıqları Hindistan, Ərəbistan, İran, Misirdə olduğu kimi, başqa soydan bir ulusa orduyu bir sinif olaraq aqlılıq etmək olmamışdır. Osmanlılardan başqa Türk köçərilərinin çoxu aqlılıq etdiyi ulusa qatışmışkən, Azərbaycan türkləri ulusun böyük göstəricisi olan dillərini saxlaya bilmişlər.

Azərbaycan xanlıqları 1808-1828 [1805-Kürəkçay, 1813-Gülüstan, 1828-Türkmənçay anlaşmaları] illər arasında başda ulusal bahadır Cavad xanın<sup>1</sup> söyləncəyə dönmüş qorunması olmaqla, çeşidli donlara girən çarpışmadan, savaşdan sonra öz mənliklərini yetərincə anlamadan, özünü tanıyb ulusal bir üz göstərmədən, bütünlükə İran kültürü-

1 Cavad xan Gəncəni knyaz Sisianovdan qoruyan bahadırı. Bu bahadır ona bir çox yol deyilən yeriçi buyruğuna igidiliklə boyun aymayarak, son solğuna kimi qorunmuş, qala topuna bağlandı parça-parça edilincəyə kimi yağı ilə vuruşmuşdur.

nün, mənəvi saygınlığının etkisi altında ikən, yerlərini çağdaş bir ordu ilə gələn Rusun gücünə basılsalar da, ulus özünün ədəbiyatı, şairləri, aşıqları, dərvişlərilə acısını, sevincini öz dililə söyləyir, öz düşüncəsilə bir varlıq olduğunu sezdirirdi.

Hə, dizi üstündən enməyən Füzulisi, Koroğlu ilə bağlı yanmış Kərəmə ağlayan aşıqları, bu aşıqların ürək dağlayan sazları ilə çobanların könlü oxşayan türküləri, çocuqların sevə-sevə oxuduqları maniləri, anaların yavrularını uyudurkən çağırıldıqları ninniləri seçkinlərinin düşüncəsilə özünü İranlı bilən bu ulusun qorxunc bir çöküsədə olduğunu göstərir:

- Yox, deyil, sən Türksən! - deyirdi.

## II

### ƏDƏBİ, ULUSAL OYANIŞ

**B**u türklər Azərbaycanı ikiyə bölən Araz çayının iki yanında yaşayıb, İrana o, ya da bu yolla bir az bağlı, yarıbağımsız bir durumda yaşadıqları çağda, yüzillərdən bəri İranın ağa sinfini türklər oluşturduğundan, yenilmiş bir ulus deyil, ağa olaraq yaşayırırdı.

Azərbaycan ulusu yönətimcə gördüyü ağırlığı başqalarından deyil, öz soyundan gördüyü üçün gerçək yenilgisini, mənəviyatca başqa bir kültürün asılılığı olduğunu anlamırdı. O, get-gedə fasrlaşırırdı. Seçkin farsca oxuyur, Fars eyitimi alır, Fars kimi düşünür, özünün doğrudan-doğruya İranlı olduğunu inanırırdı. Ulusun yönətimini əlində bulunduran bu seçkin kimi, mənəviyatına ağa olan mollalar sinfi də bir ruhda, bir eyitimdə, bir düşüncədə idi.

Fars ədəbiyatına nizamılər, xaqanılər, məhsətilər kimi bilginlər verən bu topraqda yetişən Azərbaycan seçkini bir ara Süleyman Qanuninin belə az qala uyguladığı «Sədi dili» qarşısında əriyib özündən keçmiş, Türkət türkcəyə aşağı baxmışdı.

İranın o parlaq, dünyada tanınmış ədəbiyatı, o ədəbiyatla oluşan güclü mənəviyatı qarşısında yenilib özgələşən Türk seçkininin oxumamış üzərində də böyük etkisi olacaqdı, olmuşdu da. Türk dili oxumamış, köyli dili sayılmış, rəsmi, eləcə də ədəbi dil farsca yayılmış, sonucda gülünc bir ulus ortaya gəlmişdi: dili başqa, yazılışı başqa bir ulus!

Arazın güneyindəki Azərbaycanın durumu indi də belədir. Orada hər kəs türkcə söylər, ancaq iş yazıya gəlincə fars-

ca kəsilir.

Seçkin düşdüyü bu yanlış alışqanlığın çıxılmaz yol olduğunu sezməsə də, oxumamış elə də duyğusuz deyildi. Ulus doğal olmayan bu duruma bacardığıtək qarşı çıxırdı. Türk ulusu seçkindən heç bir kimsənin önəm vermədiyi bu duruma, öz soyundan uzaqlaşdırılmasına qarşı ayaqlanmışdır. Bu ayaqlanmanın bahadırları el duyğuları ilə ilhamlanan, bu duyğularla yanan aşıqlar idi. Kimliyi bilinməyən yazarların yaratdığı «Koroğlu», «Əşli-Kərəm», «Aşıq Qərib», eləcə də bu kimi söyləncələr ürək yaxan aşiq sazlarının könlül oxşayan səsləri altında Azərbaycan Türk topluluğunun ürəyinə elə girir, elə yerləşirdi, onunla Farsın «Nuş-afərin», «Fərhad-Şirin» i bir yana, Firdovsisilə Hafizi belə əyişəmməzd! O, öz Firdovsisi, öz Hafızını, öz Sədisini özündəndoğma Türk qoşucusunu, ruhundan soraq verən Azərbaycan oxuyanını arayırdı.

Ancaq seçkinin hamısı ondan üz döndərməmişdi. Bax bu, doğulduqları ortama daha bağlı qalan Azərbaycan qoşuları, ulusun könlünü oxşamaq üçün türkçə qoşular yazmağa başlıdilar, El ədəbiyatı yanında bir də Yazi dili yarandı.

Bu yöndə yalnız Azərbaycanın deyil, bütün Türklüyün böyük qoşularından, Azərbaycanlılarca «qoşular başçısı» taxma adını daşıyan ölməz Füzulinin dərin saygınlığı, böyük bir doğruyolgöstərənliyi vardır.

Füzuli Azərbaycanda hər yerdən çox tanınır. Azərbaycanın ən çox oxuduğu, ən çox sevdiyi qoşucu Füzulidir. Azərbaycan qoşusu son çağlaradək demək olar, Füzuliyə bənzətmə idi.

Füzuli divanı hər yerdən çox Təbrizdə basılmışdır. Hafiz divanı Farslar üçün nəsə, Azərbaycan türkləri üçün də Füzuli divanı odur:

Ol səbəbdən farisi ləfzilə çoxdur nəzmi kim,  
Nəzm-i nazik türk ləfzilə ikən düşvar olur.

Bəndə tovfiq olsa, bu düşvari asan eylərəm,  
Növbahar olğac tikəndən bərg-i gül izhar olur,

- deyə türkçə yazmağa başlayan Füzuli çağında düşünülən bu «düşvarı» [ağırı, çətin] doğrudan da yüngül eləmişdir.

Füzuliyə belə bir istək verən çağı, çağdaşı bulunan İran [Səfəvilər] şahını belə türkçə yazmağa yönəltmişdir.<sup>1</sup>

Bu böyük qoşucu, bilginin uğuru ilə türkçə qoşu yazmaq «yüngüllüyü» tapıldığdan sonra Füzuliyə bənzətmə yazüb, yolu ilə gedənlər çoxaldı. Azərbaycan Türk ədəbiyatı ayrıca bir axın aldı.

Bu ədəbiyatın hankı özəlliklər, uğurlarla irəlilədiyini, nə kimi əsərlər ortaya gətirdiyini göstərmək özü ayrıca bir konudur. Burada isə biz yalnız bunu söyləmək istərik: Azərbaycan ədəbiyatının doğal oluşumu Füzulinin yaradıcılıq yaşamına bənzər: Füzuli öncə farsca yazmış, sonra türkçəyə başlamış, türkçə yazarkən də başlangıçda Azərbaycan danişığı ilə yazmış, Bağdad Osmanlılara keçidkən sonra Füzuli dili getdikcə osmanlılaşmış, Doğu danişığından uzaqlaşaraq Batı danişığına yaxınlaşmışdır.

Azərbaycan ədəbiyatı da belədir: Azərbaycanlılar başlangıçda farsca yazmışlar. Sonra yerli Azərbaycan danişığı ilə yanan füzuliyollu qoşularla qocaman bir dönmə olmuşdur. Bu döndəmə öncə Qövsi, Nəbatı, sonra Vaqif, Seyid Əzim, Ləli, Raci kimi qoşular yetişmişdir. Sonda üçüncü dönmə gəlmiş: Batı yaşamının, düşüncəsinin etkisində girən Azərbaycan ədəbiyatı Osmanlı Türk ədəbiyatından ilhamlanaraq çağdaş ədəbi türkçə ilə yazmaya başlamışdır. Bir yandan Rus ədəbiyatı, bir yandan da Osmanlı ədəbiyatının etkisində bu-

<sup>1</sup> Səfəvilərdən Şah İsmayıllı türkçə qoşular yazar, Xətai taxma adı ilə qollaydı. Xətai divanı yayımlımıdır.

lunan bu çağın qoşucuları Məhəmməd Hadi, Sabir, Hüseyin Cavid, Əhməd Cavad, [Abbas] Səhhət, [Əlabbas] Müznib, eləcə də başqalarıdır.

Quzey Azərbaycan Rus əlinə keçdikdən sonra politik hüququnu bütünlükə itirmiş, yenilginin acısını bütünlükə dadmışdı. O, qabaqlar gördüyü kültür yenilgisini ortaq din, ortaq kültürün etkisilə sezmir, ulusal kimliyini sözün bugünkü anlamı ilə daha yaxşı anlamırı. Getdikcə farslaşan Azərbaycan türkү bu əl ruslaşdırmaq politikasına uğrayırdı. Bu durum ulusun duyğularına toxunur, özünüqoruma duyğularını dərindən qıcıqlayırdı. Bunun üçün də ulus özünü düşünməli olurdu.

Çarizm Azərbaycanı ruslaşdırmaq üçün iki yandan gəldi: Bir yandan ulusun din düşüncəsini yönəldən din alimlərlə mollalari öz kontrolunda tutur, bir yandan da ulusal eyitimə yol verməyərək çocuqları Rus okullarında (uşkol) oxudurdu. Birinci istəyinə çatmaq üçün şielərlə sünnilərə ayrı-ayrı iki ruhani qurumu yaratmış, bu qurumla bütün mollalarla əfəndiləri özündən asılı bir qulluqçu kimiullanmışdı. İkinci amacına yetmək üçün də bəlli ruslaşdırma programı ilə uşkollar yaradılmışdı.

Uluda nə bu qulluğa girən mollalara saygı, nə də bu uşkollardan çıxan bəy balalarına güvən vardi. Ağalığın qoyduğu mollalara «Dəftər mollası»<sup>1</sup> Rus uşkolunda oxuyan yaşıllara da «Rus balası» deyən ulus, anadangəlmə duygusu ilə sezdiyi ruslaşdırma politikasına bildiyi kimi qarşı çıxmışdı. O, «dəftər mollası»na öz axundunu, Ağalıq uşkoluna da öz «məktəbxana»sını qarşı qoymuşdu.

Ulusun bərk tutduğu «axund»la «məktəbxana» bütün-

1 Rus Ağalığı qoyduğu imamlara (mollalara) toplum işləri deyilən nikah, boşanma, doğum, ölüm olaylarını görüb yazmaq üçün divan dəftərləri vermişdi.

lükə özünün deyil, İran etkisinin qurumları olsa da, ruhuna yad bulunan rusluğa qarşı bu qurumlar daha ulusal, daha doğma idi. Buna görə də o, «axund»un özgürlüyü ilə «məktəbxana»nın bağımsızlığı üçün yaptığı çalışmada çox haqlı, bu çalışma da düzgün idi. O, politik yenilsə də, mənən dağılmaq istəmirdi.

Ancaq seçkin yenə yanılmışdı. Bir ara Firdovsinin romantizmi, Sədinin dərin bilginliyi, Hafızın dadlı qəzəlləri qarşısında bayılan «mirzə» bu dəfə də Lermontovun dağlarda uçan ruhu, Puşkinin su kimi axan danışığı, Tolstoyun isayağı fəlsəfəsinə vurulmuş bir «uçitel» idi.<sup>1</sup>

İllər keçdi, bir yanda «mirzə», bir yanda «uçitel» durdu. Bunlar bir ara anlaşmadılar. Farslaşmış mirzə kimi ruslaşmış uçitel də ulusun sezib duydugu anlamı bir ara anlayamadı! Sonucda bir çox dolanbaclardan keçildi. «Uçitel» məktəb-mədrəsələrə qarşı yönəmsiz savaşdan sonra amacı anladı, bildi: Sədini də, Tolstoyu da Türk ulusuna öyrətmək, Türkü onlarla tanışdırmaq gərəkli, yararlıdır! Ancaq bununla birlikdə Türkü öz Sədisindən, öz Tolstoyundan ayırmak olmaz!

Sədini, Tolstoyu, eləcə də dünyanın başqa tanınmış yazıçılarını anlamaq üçün öz füzülilərini, nəbatilərini, kiçik də görünsələr seyidlərini, sabırlərini, cavidlərini, cavadlarını öyrənməlidirlər.

Bu anlamda Rus okulu ilə çağdaş kültürü az-çox anlamış oxumuşlarla ulusun bir-birini anlamaq çağı başladı [Bu savaşçı indi də türkçülərlə «yarımrus» antitürküler sürdürürlər].

Bundan 50-60 il qabaq çağdaş Azərbaycan ədəbiyatının evi quruldu. Doğu kültürünü yaxşı bilən, Rus dililə də Batı kültürünün dayaqları ilə tanışan Mirzə Fətəli Axundzadə ilə

1 Fars dilindəki mirzə dəyişilib öyrətmən anlamına gəldiyi kimi, rusca uçitel də bu anlamdadır.

başlayan teatr ədəbiyatını Nəcəf bəy Vəzirov, Əbdürrəhim [bəy] Haqverdiyev, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kimi yazıçılar bənzədib, gəlisdirdilər.

Mirzə Fətəlinin komediyaları Türk aləmində yazılmış ilk komediyalardır. Ələşdiricilərcə «Doğu Molyeri» taxma adını qazanan Mirzə Fətəlinin seçilmiş əsərləri Rus, Alman, İngilis, bir az da Fransız dilinə çevrilmişdir.

Teatrdan danışınca, Azərbaycan müsiqisindən danışmamaq düzgün deyildir. Teatr sənəti İsləm aləminin heç bir yerində Azərbaycanda olduğu kimi irəliləməmişdir! Burada türkçə opera, operetta yaradılmışdır. İlk Azərbaycan bəstəcisi Üzeyir bəy [Hacıbəyli] sözləri Füzulinin olan «Leyli-Məcnun» operasını bəstələmiş, bundan başqa «Əsli-Kərəm», «Aşıq Qərib», «Şah Abbas-Xurşudbanu», eləcə də başqa operalar, «Arşın mal alan» kimi operettaları da bütün Qafqazda, İranda, az-çox da Türkiyədə tanınır. Özüyrənmişlər «Arşın mal alan» operettasını İstanbul sahnələrində göstərdiyi kimi, ermənicəyə, gürcüçəyə, ruscaya da çevrilmiş, teatr ilərində çoxlu oynanmışdır.

Teatr yazılarının ardınca qəzet yayımına başlanmış, 1875-ci ildə olməz Həsən bəy Zərdabi «Əkinçi» qəzetini yayımlamış, bundan sonra Ünsizadələrin yaratdığı «Ziya-yi Qafqaz»la «Kəşkül» qəzetləri çıxmışdır. Birincisini 1877-ci il Rus-Türk savaşından dolayı Ağalıq qapatmış, ikincilər də bir kaç sayı çıxdıqdan sonra özü dayanmışlar (1880; 1891) [«Ziya»- güclü işq, parıltı, aydınlıq – həftəlik ədəbi, toplumsal, politik, bilim qəzeti]n ilk sayı 1879-cu il yanvarın 16-da, son sayı 1880-ci il dekabrın 6-da çıxb. 77-ci sayından «Ziya-yi Qafqasiyə» adlanıb. «Ziya-yi Qafqasiyə» qəzeti 1882-ci ildə Tiflisdə, 1883-84-cü illərdə Şamaxıda yayımlanıb. Yiyə-

si, redaktoru Səid, Cəlaləddin Ünsizadə qardaşlarıdır.

«Kəşkül»-üstünə döyülmüş fistiq, ya da Hind qozu tökülmüş şirni – 1883-cü ilin yanvarından çıxan toplumsal, politik jurnal. 11 sayı çıxb. 1884-cü il martın 7-dən 4 səhifəlik qəzet. 123 sayı çıxb. Öncə Türk, Fars dillərində, 1888-ci ildən Türk dilində yayımlanıb. Yiyəsi, redaktoru Cəlaləddin Ünsizadə. 1891-ci ilin oktyabrına Qafqaz Senzor Komitəsi bağlayıb].

Azərbaycan ədəbiyatı ilə basını 1905-ci ilə kimi düzenli yaradılıb, gəlişməmişdir. Yalnız 1903-1904-cü illərdə Tiflisdə yayımlanan «Şərq-i Rus» qəzeti bu uzun susqunluq döneni bitirmişdir. Məhəmməd ağanın [Şahtaxtinski] yaratdığı bu qəzet bir il yayımlandıqdan sonra Bakıya köçmüş, burada qapanmışdır.

Ancaq Kiçik Rusiya Devriminin olduğu 1905-ci il Rusiya türkləri üçün ulusal yüksəliş çağının başlanğıcı olmuşdur. Toplumsal qurumlarla basın özgürlüyü baxımından bir parça yüngüllükə sonuclanan bu devrimdən yaranan bütün Rusiya türklərində olduğu kimi, Azərbaycan türklərində də hızlı bir uluslararası axını başladı. Bu axın bir yandan ulusal basının yaradılması, o biri yandan da ulusal okulla din qurumu ulusun özünün seçdiyi adamlarla, qurumların yönetməsi savaşı idi.

Bakı bu ulusal axının ortaqlığı idi. 1914-cü ildə, Birinci Dünya Savaşının başlanğıcında, Bakıda türkçə iki gündəlik qəzet «İqbəl», «Səda-yi həqq» yayımlanırdı. Müsəlmanların hüququnu qorumaq amaci ilə bir də rusça «Kaspı» qəzeti çıxırdı. Bundan başqa bir kaç da Türk «Çap evi» bulunurdu. Bu qəzətlər 1905-ci ildə sayılı Əhməd bəy Ağaoğlu ilə Əli bəy Hüseynzadənin yaratdığı «Həyat» [Yiyəsi Əlimərdan bəy Topçubaşı, redaktorları Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseyn-

zadə], «Irşad» [Yiyəsi, redaktoru Əhməd bəy Ağaoğlu] qəzetlərinin başlıqları ulusal savaşı südürürdülər.

Birinci Dünya Savaşı çağında yaradılan «Açıq söz»<sup>1</sup> qəzeti də bu savaşı südürürdü. «Açıq söz» ilk yol olaraq o çağda kimi Qafqaz müsəlmanı, ya da tatarı deyilən ulusun Türk olduğunu açıqca, dönmədən ortaya qoymuş, bu yönələ Ordu senzoru ilə çarpışmali olmuşdu.

Gündəlik basından başqa bir kaç həftəlik ədəbi, politik, gülüş qəzetləri də yayımlanırdı. Bunlar arasında «Molla Nəsrəddin» jurnalı Azərbaycan gülüşünün yaratdığı bir şah əsərdir.

Ədəbi jurnallardan ən sayılanı saygılı Əli bəy Hüseynzadənin başçılığında çıxan «Füyuzat» [Yaxşılıqlar] jurnalı idi. «Füyuzat» jurnalı Azərbaycan yazıçılarını Osmanlı ədəbiyatını yamsılamağa yönəldən ən böyük nədənlərdən biri olmuşdur.

Bakı ulusal basının ortaqlığı olduğu kimi, o çağda yardımsevər topluluq kimi yaradılan ulusal qurumlara da ortaqlıq olmuşdu. Bakı «Müsəlman Xeyriyə Cəmiyyəti»nin Birinci Dünya Savaşında Türkiyə cəbhəsindən qaçan üçlük [Qars, Ərdəhan, Batum] müsəlmanlarına elədiyi yardım bütün Rusiya müsəlmanlığını coşdurdu. Sözü gedən topluluğun Türk savaştutuqlularına göstərdiyi yardım da ayrıca yazılmalı, anılmalıdır.

Bu topluluq üçün Bakı varlılarından Musa Nağıyevin yapdırıldığı, 1918-ci ildə Bolşeviklərlə ermənilərin yaxdıqları ev bəlkə də İslam aləmində belə bir amaca yapılmış evlərin gözəllikcə ən birincisidir. Bunun yanında duran başqa bir ev də Doğu arxitekturası ilə gözə çarpir. Bu, Azərbaycan türkləri arasında yardımsevərliyilə tanınmış Hacı Zeynalabdin əfən-

1 «Açıq söz»ün yiyəsi də, redaktoru da bu bitiyi yazandır.

dinin [Tağıyevin] açdığı «Müsəlman Qızlar Seminariyası»dır. Ulusal tikililərdən biri də «Səadət» toplumsal qurumunun okulu üçün yapdırıldığı görkəmli tikilidir.

Bu qurumlardan başqa Bakıda eyitimçilik amaci ilə «Nicat», «Nəşr-i məarif», «Səfa» qurumları da yaradılmışdır.

Azərbaycan ulusal yaşamında önemli etkisi bulunan ikinci ortaqlıq Gəncədir. Gəncədə yaradılan «Ruhani Mədrəsəsi» o çağda ulussevərlik ruhunu gücləndirən ən önemli ortaqlıq idi. Azərbaycan buradan bir çox öyrətmənlər, yazıçılar, qoşucular qazanmışdır. Bu okulun dəyərini anlayan çarizm onu tez-tələsik qapataqla «qorxu»nun önünə keçmək istəmişdir. Bakıdakı «Nəşr-i məarif Müəllimlər İnstитutu» ilə «Səadət» okullarını da oxşar bir yapdırıma uğradığı kimi.

\*\*\*

Özətlədiyimiz bu ədəbi oyanış Azərbaycanın ekonomik, toplumsal gəlİŞimilsə bağlı idi. Azərbaycan xanlıqlartək Rusiyanın əlinə keçdiyi çağda ekonomicə daha gelişməmişdi. Hər xanlıq öz yağında qovrulan qapalı bir ürətim bölgəsi idi. Bir bölgə ilə başqa bölgənin ilişkiləri çox sınırlı idi. Bütün xanlıqlar ortaçağsayağı dərəbəy bir yaşam keçirirdi. Kəndlər kiçik qəsəbə durumunda, sənaye əl işindən oluşur, alver kiçik maldəyişmə ilə sınırlı idi.

Oçağkı toplumsal yaşam, oçağkı politik duyğular doğal olaraq bu varlıq ortamına uyğun idi. Ədəbiyat da beləcə, xançevrələrinin kiçik «saray ədəbiyatı» durumunda idi. Bu ədəbiyat yerli duyğular, istəklərlə sınırlı bir şeydi. Bir ədəbi yığıncaqla başqa ədəbi yığıncağın ilişkisi ancaq bir kəndlə o birinin arasında gedirdi. Bu axın çox da sıx, içdən olammazdı, yağı bulunduqları belə olurdu. Ədəbi yığıncaqların yağlılığı

çağımızda da bilinən bir gerçəkdir. Ancaq bu yağlıq bölgəsəl deyil, sosial qatdan, sinifdəndir.

Qafqaza enən Rusiya Büyük Pyotrın devrimilə güc bulmuş bir Rusiya idi. Qabaqcıl yöntemləri uyğulamaqla bu, gəlşməyənlü bir dövlət idi. Çağın bütün böyük dövləti kimi bu da imperializm idealını güdürdü. Bu yönəkki istəyi, gəlşimlə, o Doğuya doğru yayılır, yolu üstündə İslam dövlətlərini görürdü.

Qafqaz onun üçün daha önemli idi. Qafqaz yollarını yapmaq, doğal qaynaqlarını işlətmək, Xəzər dənizində donanma yaratmaq planları vardi.

Bu planlar Batumla Bakını Rusyanın önemli ortaqliqlarına bağlayan dəmir yollarının çəkilməsila gerçəkləşdi. Sonunda Qafqazın coğrafi ortamı dəyişdi. Ömrü boyu çəkişən, yağıtək yaşayan gücsüz xanlıqların yerində bir yönətimə bağlı ekonomik bütövlük yarandı. Bundan gələn gəlirin çoxunu öncə Rusiyaya, sonra yerli xristianlara vermək Rusyanın politikası idi. Buna baxmayaraq Qafqazın Azərbaycan bölümündə istər-istəməz bundan yararlandı, Azərbaycan kəndləri böyüdü, aralarında ilişkilər, alver artdı, xanlıqlar dönəmindəki özəlliklər aradan qalxdı, ölkə ekonomicə, alvercə gelişdi, doğal gəlismə yoluna girdi. Bu gəlismə işlək bir ürətim çağrı ortaya çıxararaq, yeni əmək bölgüsü yaratdı. Yeni əmək bölgüsü ilə də yeni toplumsal qatlardan yaranırdı.

Rusiya nə Avropa kimi Avropa, nə də Doğu kimi Doğu idi. Büyük Pyotr «Yenidənqurma»ından sonra Rus yönətimi feodalizm qahıqları ilə burjua dayaqlarını şəşirdici bir biçimdə birləşdirmişdi. Bunun üçün də o başqa Avropa ölkələrinə baxanda çox yavaş addimlarla gəlşirdi. Ancaq Rusiya kapitalizmi son yüzilin dörrdə birində eyicə irəlilədi. Sonucda önemli sayılacaq bir demokratiya oluşdu.

Rusiya kapitalizminin yüksəlি�ində Bakının önəmi böyük idi. Bakı Rusiya sənayesinin böyük bölümünü, eləcə də bütün dəmir yoluñun (neftə görə) motoru olduğu kimi, özü də çox önemli alver, sənaye ortaqlığı durumuna gəldi. Bu anlamda o, neftdən başqa coğrafi durumuna da borclu idi. Bura Rusiya ilə İranı, İranla Türküstani, Rusiya ilə Qafqazı alverə bağılanan tək limandi. Bakının bu yeri indiki toplumlarda önemli olan demokratiyanın oluşması ilə də artdı. Burada başqaları ilə birgə Türk toplumsal sınıfları də ortaya çıxmış, Türk demokratiyası olmuşmuşdu.

Hə, xanlıqlar aradan qaldırılmış, tarixin gedişlə yerində bütöv bir türklik yaranmışdır. Ayrılığın göstəricisi bulunan xanlıqların ortadan qaldırılması ilə qəsəbələr birər kəndə çevrilmiş, ulusal birliyi gərəkdirəcək demokratiya doğmuşdu. Bu demokratiyanın qatları içində çağın bilim-texnikası ilə saqlanmış uzmanlar, aydınlar, sənayeçilər, alverçilər, işçilər yetişirdi. Bu sınıf başlangıçda Rus yönətiminə, Rus kültürünə çox da qarşı deyildi. Tərsinə, hər şeydə Rusiyani yamşılamaq bu sınıf öncüllərinin özəlliyyi idi. Bunun üçün onlara «rusyönlülər» deyilirdi.

Rusyönlülərin qarşısında isə «iranyönlülər» dururdu. İranyönlülər Rus yönətiminin etkisilə yerlərini yeni güclərə vermək istəməyən əski toplumsal qatın ideoloqları idi. Birincilər yeni oluşan toplumun hürrəndişləri (liberalları), ikincilər isə mühafizəkarları (konservatorları) idi.

Liberallarla konseratorların qarşışdırması illərcə sürdü. «Uçitel»-la «mirzə» yağı bulunarkən, konservatorlar liberalları kafir adlandırdılar. Sonda bu durum dəyişdi. Liberallar qatı toplumsal yaşamın yönəltməsilə onu hüquqca, ekonomicə basan rusluğa savaş bayrağı açmalı oldu.

Doğrudur, kəndlər böyür, burada demokratiya olu-

şurdu. Ancaq bununla birgə kəndlər ruslaşdırılır, köçürmə politikası yerlilərə, yerli ürəticilərə gəlismə alanı vermirdi. Türk aydını, Türk alverçisi, elliklə Türk ürəticisi buna qarşı çıxacaqdı. Bu ağır görəvdə o yalnız savaşammasdı, toplumu da bu savaşa yönəltməli idi. Bunun üçün onu etkiləmək, ona üz tutmaq gərəkdi. Bax, bu gərəkkilik duyulduğu anda aydınlardan bir bölümünün ulusa doğru gedisi başlanmışdır. Aydınların bu girişimi varlılardan bir bölümünün dəstəyi, yardımı ilə güc bulmuşdur [Acınacaqlı da olsa, Azərbaycanın çağdaş varlılarının çoxu ulusun var-yatırını özəlləşdirmə, ya da başqa yolsuzluqlarla ələ keçirmiş, ulus, yurd düşüncəsindən uzaq «yarımrus» törəmələr olduğundan, ulusun adını, tarixini, kültürünü, politik var-yatırını qoruyan, gələcək soyłara düzgün çatdırmağa çalışan ulusalçı yurddaşlar Azərbaycan Ağalığı bir yana, demək olar, heç bir varlıdan yardım almir. Bu yurdsevər demokratlar, gerçək igidlər sixisdirilib, çox ağır günə salınsalar da, qutsal yollarından dönmürlər!].

Bu anlamda gündəlik basının yaradılmasının çox önəmi olmuşdur. Basının yaranması ilə Qafqazda politik, toplumsal, ulusalçı bir düşüncə oluşur, toplum düşüncəsi ortaya çıxır, ulusal yaşam üçün çox önəmlı olan bir təqim sorular çəkişlərdi.

Qəzetlərin bugünkü ulusların oluşmasında oynadıqları rol bəlliidir. Onlar bu rolunu Rusiya türklüyü üçün də oynayırlılar. Onlar eldə ulusal duyğuları oyandırır, ulusal amacdan olan soruları işıqlandırırlılar. Türkçə basının işıqlandırıldığı soruları araşdırısaq, aşağıdakı düzükləri özətləyə bilərik:

1. «Yeni yol» sorunu. Okullarda Türk dilinin qramatikasının öyrədilməsi, mədrəsə programına yeni bilimlərin salınması.

2. Ulusal okulların açılması, yaradılması. Öncə olan mə-

həllə, köy, cami okullarındaki farsca yerinə türkçə oxutmaq, yeni yollu okullar açmaq.

3. Ağalıq okullarında Türk dilinin öyrədilməsini istəmək.

4. Ruhani qurumlarla İsləm fondlarını müsəlmanların seçdiyi mollaların, yöneticilərin yönetməsi baxışını yamaq.<sup>1</sup>

5. Müsəlmanlar üçün də başqa uluslarda olduğu kimi, eyitim yayımı, yardım işlərilə uğraşan qurumların yaradılması.

6. Bələdiyə, Duma (Rusiya Parlamenti) seçkilərində müsəlmanlara qoyulan yasal sınırlamaların qaldırılmasına çalışmaq (Bakı, Gəncə, elliklə Qafqaz bələdiyələrində müsəlmanlar üzələrin yarısından çox olammazdı).

7. Yurddaşlıq, uzmanlıq hüququnun bütünlükə müsəlmanlara da verilməsilə, politik, eləcə də mülkiyyət hüququnda başqa yurddaşlarla bir tutulmaq.

1905-ci il devrimindən sonra çoxalan basın bu kimi istəkləri yayması ilə güclü bir axın yaratmışdı. Bu isteklər yalnız qəzətlərdə qalmayıb, az-çox gerçəkləşmiş, bir az da ayrı-ayrı çäglarda Ağalığa verilən diləkçələrə, toplumsal qurumlarda çıxarılan qərarlar qaynaq olmuşdur. Bu amacın yayılması üçün açıq-gizli olmaq üzrə çeşidli komitələr, toplumsal qu-

<sup>1</sup> Rusiya müsəlmanlarının ulusal yaşamında bu sorun daha çox önem qazanmışdır. Azərbaycan türklərində isə bu sorun yalnız «ruhani qurumu»nun seçki yolu ilə oluşdurulmasını istəməklə qalmayıb, İsləm birliliyi düşüncəsinin yayılmasına da nədən olmuşdur. Azərbaycan türkləri Rus Ağalığının şia-sünni adları ilə iki ayrı quruluş kimi yaradıldığı qurumların «İsləm ruhani qurumu» adı ilə birləşdirilməsini da istayırdı. Bu istək 1905-ci ildə Güney Qafqaz müsəlmanları adından Qafqazın başçısına verilən diləkçədə yer bulduğu kimi, şia-sünni qarşidurmalarının aradan qaldırılması üçün keçirilən İsləm qurultaylarının qərarlarında da yazılmışdır. Şia-sünni çatışmaları hər yerdən önce Azərbaycan türkləri arasından qalxmışdır. Bu, ulusal birliyini anlayan bir toplum üçün çox uyğun idi.

rumlar, partiyalar yaramışdır. Güclü-gücsüz demədən, bu politik topluluqların başlıca istəyi çarizm quruluşunu dəyişmək olmuşdur. Bu topluluqlardan çoxu çox ara çarizmə qarşı olan devrimçi partiyalarla ilişkidə, ya da anlaşmada bulunmuşlar [Azərbaycana bağımsızlıq günəşitək doğmuş Məhəmməd Əmin yaşıl çağlarından, Mirzəbala Məhəmmədzadənin «Heyvanın insandan daha çox dəyəri olan Orta çağ dərəbəylilik, qulluq düzənilə yönətilən çarlıq Rusiyası» dediyi İmperianının, ən önəmli sənaye otaqlıqlarından olan Bakıdakı açıq-gizli bütün özgürçü, devrimçi dəstələrə qatılmış, 1903-1904-cü illərdə «Azərbaycanlı gənclərin inqilabçılar dərnəyi»ni yaratmışdır. 1903-1904-cü illərin «Bakı Qorunma Bölməsinin «Hümmət» dəstəsindən olanların izləmə bilgiləri» bəlgəsində göstərilir: «Hümmət» dəstəsindən olanlar: Rəsulzadə-molla oğlu, Axundov, İsabek Aşurbəkov». «Difai» qurumundan olanlar: Əhməd bəy Ağayev, Q. b. Qarabəyov. Musa b. Əzimbəyov, İsa bəy Aşurbəyov, Abbasqulu Kazımzadə, Məmməd Əmin Rəsulzadə («Təkamül»ün red.), Məhəmməd Sadiq Axundov, Məhəmməd Həsən Hacınski, Murtuza Muxtarov». ARPIQPBA, f. 276, sira 3].

1905-ci il devrimi devrimçilərin istədiyi kimi gelişmədi, gericiliyin yenməsilə devrim axını durdu. Bundan sonra güclü bir gericilik başladı. Bununla bağlı edilən basqların sonunda başqa Rus partiyaları kimi müsəlmanların da başlanğıcda bulunan topluluqları dağınıq duruma gəldi. Rusiya toplumunda şovinist politik axın başladı. Bu axın Balkan Savaşı dönəmində daha da gücləndi. Rus şovinizmi doğrudan-doğruya Türk aləminə qarşı yönəldilmişdi. Tanınmış Rus yazıçılarından biri balkanlara gedən Qızıl Xaç dəstəsini uğurlama yazısında «Bir slavyan, bir xristian varkən Türk yaralısına baxmayın!» - deyirdi.

Bu şovinizm Rus olmayan uluslarda ulusal axını körkələyirdi, daha çox da Türk ulussevərliyi qabarındı. Rus universitetində oxuyan Azərbaycan öyrəncilərinin Kiyevdəki topluluğu bəlirlənərək üzvləri tutulmuşdu [Qaynaqlar o çağda Ukraynanın çeşidli yerlərində 200-ə yaxın müsəlman öyrənci oxuduğunu, onlar içində Şəfi bəy Rüstəmbəyli, Firuz Ordubadski, Sona xanım Axundova... kimi Azərbaycan türklərilə yanaşı Rusyanın başqa yerlərindən olan Türk-müsəlman öyrəncilər də olduğunu yazırlar. Onlar 1911-ci ildə «zemstvo»-«yerli toplumsal qurum»u yaratmışlar. Öyrəncilər 1913-cü ildə «Qutsal Vladimir Universiteti Müsəlman Öyrəncilərinin Qarşılıqlı Toplumsal Yardım Qurumu»nun «Düzük»ünü, eləcə də başqa bəlgələri sağlayıb yetkililərə versələr də istəklərinə çatmayıb, aprelin 17-də saxlanaraq, daha six izləniblər].

«Qızıl Ay» üçün yapılan propaqanda oçağkı duyğuların dəstəklənməsi üçün ən uyğun bir nədən olurdu. Bakı qadınlarından sırgalarını verənlər olmuşdu. Yaşıl öyrətmənlərlə öyrəncilər okullarını ataraq Türk Ordusuna könüllü gedirdilər.

Bu çağda çoxu 1905-ci ildəki devrim topluluqlarında yoxlanmış yaşıllardan gizli bir politik qurum yaranırdı. Bu qurum Rusiyada yaşayan türkləri hər yönə ruslarla bir hüquqlu görmək istəyir, bütün Türk, İslam aləminin özgürlüğünü də düşünürdü. Qurumun amacı uluslar arasında bütünlüklə hüquq eşitliyi idi. Bunun üçün də «Müsavat» [Eşitlik] adını almışdır.

Bu qurumun o çağda nə kimi bir ruhla yaşadığını göstərmək üçün «Səbiül-Rəşad» [Doğru yol] qəzetində yayımlanan «Bildiriş»indən bir parçası buraya köçürüruk:

«...Bilin, anlayın, bizim yeganə qurtuluşumuz ancaq Türkiyənin bağımsızlığında, onun dirçəlişindədir. Biz indi də

qabaqkı duyğusuzluğumuzdan vaz keçməzsək, bu üzdən dünyanın gözü önünde hüququmuzu, insanlığımızı, ulusal kimliyimizi itirib, yağılara günlükçi işçi, asılı olub, qultək qalacağımızdan quşqu edilməsin...».

«Bütün aləm bilir: bu savaşı Türkiyə İsləm xəlifəliyinə açan Balkanın kiçik, ufaq ağılıqları deyildir. Axi, aslan necə gücsüz olsa da, çäqqallar, tülkü'lər [Bu kobud, aşağılayıcı deym o çağda Azərbaycanda çox yayılmışdı. Azərbaycanın yurdsevər, türkçü qoşucuları bu deyimli qoşular yazmışlar. Onu ilk yol Fransız Pyer Loti Parisdə çıxan «Maten de Pari» qəzetində işlətmiş, «İqbəl»-«Gələcək amac» qəzeti 1912-ci il 9 noyabr sayında çap etmişdir. Pyer Loti deyirdi: «Mən Balkan uluslarını bu yaxın günlərdə yırtıcı çäqqallara bənzədirəm! Bu yırtıcı çäqqallar özlərinə qurbanlıq seçdiklərinə doğru var güclərilə sürünlürələr. Ancaq onun ən güvensiz anında saldırırlar»] ona yaxın gələmməzərlər! Bu işləri işləyən insanlıq, İsləm yağısı, hər gün nə boyda sağlamlıq şeyləri, doktorlar, yardımçılar, könüllü adı ilə böyük-böyük nizamılər (yəni əskərlər) göndərən, «Dünya jandarmı» adlı Quzey ayısı, Rusiya despotik ağılığıdır!».

«Buna görə Bolqar, Serb, Qaradağlıların ordu sıralarında saysız Rus subayları, topçuları savaşmaqdadır. Osmanlıların yenilməsindən çəkilən teleqraflar hamısı yalandır [Abbas Səhhət 1912-ci ilin oktyabrında çap etdirdiyi bir qoşusunda yazmışdı: «Teleqraf gündə verir xalqa soraq, Balkan işlərindən yalanı... «Russkoye slovo», «Novoye vremya» Balkandakı vulkanları yandırır, dəm vurarkən insanlıqdan bu çağda, Orta çağ vəhşiliyini andırır!】. Bu yolla onlar bir yandan Rusiyadan savaşa gedənləri ürəkləndirmək, o biri yandan da müsəlmanları qorxutmaq istəyirlər. İsləm aləminin başına gələn uğursuzluğun çoxuna, bəlkə də, bütünüñə bax bu... [Orijinalda buraxılıb.

Ola bilər, xristianlar, slavyanlıq duyğusu], ... [Orijinalda buraxılıb. Rusiya sözü uyğundur] despotik ağılıq nədən olmuşdur. Başqa ölkələrdəki müsəlman qardaşlarımız canla, malla yardımda bulunduqları çağda biz, Rusiya müsəlmanları, nədən bir daş kimi donmuşuq?!».

«Sözsüz, müsəlman olan kimsələr, ulusal duyğusu olan adamlar, apaydin İsləm dinini, ulusunu bunca ağrı-acıda, çətinlikdə görünçə, el təpəri, din qeyrəti coşub, böyük, ünlü Quranın dini, Məhəmmədin bayraqı altında doğru yola çağırın ... [Orijinalda buraxılıb. Bu, Quranın «Tövbə» surəsinin 111-ci ayəsidir: Allah, sözsüz, allah yolunda vuruşub öldürən, öldürülən möminlərin canlarını, mallarını Tövratda, İncildə, Quranda söz verilmiş cənnətə qarşılıq satın almışdır. Sözünü Allahdan daha çox tutan kimdir? Etdiyiniz alış-verişə görə sevinin. Bu, ən böyük qurtuluşdur (uğurdur!)】 düzgün ayəsinə uyğun, çanlarını, mallarını əsirgəməzərlər. Əsirgəyənlər ulus satqını, din yağısı, qeyrətsizdirlər!».<sup>1</sup>

1 Səbiül-Rəşad. Sayı 38-220, səh. 226, ili 1328 [Hicri].

### III

## BİRİNCİ DÜNYA SAVAŞI, BÖYÜK DEVRİM

Ulusal aqalıq savasının 1905-ci il Kiçik Rusiya Devri minden ulus okulu, ulus basını, ulusal qurumların yaradılmasına azacıq onaylar kimi qazandığı ürünlər vardi.

Doğrudur, bu ürünlər sayca çox az, necəlikcə də çox yeni idi. Buna baxmayaraq, bu onaylardan yararlanan Qafqaz türklüyü Böyük Savaş öncəsi, eləcə də Böyük Devrimin partladığı çağda çox da sağlıqsız deyildi. İndilik ulusal amacın böyüklüyü, çətinliklərinə uyğun bir qurumu yoxdusa da, daha politik düşüncəsiz, ulusal istəksiz bir topluluq da deyildi, yaşamını oluşturacaq şeyləri olan, diri, yaşamaq istədiyini duyuracaq bir varlıq durumunda idi.

On illik kiçicik bir ara Azərbaycan türklüyünü çoxlu basını, çeşidli quruluşları, politik çevrələri, gizli topluluqları, çağdan, olan-bitəndən anlar aydınları olan anlaqlı, bilinciyəsi bir toplum durumuna qoymuşdu.

Bu toplum 1914-cü ildə partlayan Dünya Savaşının altıbüüt elədiyi anlayışları, dəyərləri duyusallıqla izləyir, topların gurultusu ilə bir yerdə qopan «Ulusların hüququ qutsaldır!» çağırışını dörd qulaqla dinləyirdi. O, savaşan bütün böyük dövlətlərin yetkililərinin ağızından six-six eşidilən bu çağırışın içdənliyinə deyilsə də, bu böyük gerçəyin istəristəməz gerçəkləşcəyinə inanırdı.

Birinci Dünya Savaşı çağında, daha Rusiya Devrimi ortaya çıxmadan, savaşın qatı senzoru hər yazıları gözaçdırmadan silməkdə, daha çox da Türk sözü ilə türkçülük amacına qarşı yağıca tutum sərgilədiyi sürədə «Açıq söz» qəzeti

yuxarıda göstərilən amacı gözə alıb yazırıdı: «Hərhankı yemisi yan az-çox sürünlü bir dinclik yaratmaq istərsə, yüzilin vicdanlarını ən çox etkiləyən gücü – ulus idealını gözardı edəmməz! Bunun böylə olacağını ara-sıra, gələcək barışdan söz söyləyən Avropa bilgiləri də doğrulamaqdadır. Barişçil politiklərcə ulus özünlənə dayanmayacaq, ulusların hüququnu gözlətməyəcək bir barış anlaşması çox çəkməz yırtılır, sürünlü bir dinclik yaradımmaz!».

«Doğal hüquq tapdanmış bir ulus da qalıncayadək Avropanın böyük dövlətləri gerçək, sürünlü bir barış üzü görəməyəcəyi kimi, yurddaları arasında ögey-doğmaliq gözətən bir dövlət də gerçək bir gücə söykənməyəcək (istinad etməyəcək), qabaqcıl, güclü qurumu da olmayıacaqdır!».

«Demək, bəlli bir ideali, çoxluğunun aydın bir amaci olan uluslar dövlətlər arasındaki ilişkilərda dəyər qazandıqları kimi, dövlətlərin iç politikaları üzərində də böyük etkilər yaradacaqlar. Beləliklə, ayrı-ayrı uluslar bir ulus olaraq yaşaya bilmək üçün hər seydən önce özlərini bilməli, bəlli düşüncələr, istəklərdə birləşərək, böyük bir düşüncəyə, ideala çevriləcək o işiqli ulduza yiyələnməlidirlər. Bütöv bir ruhu, ortaq bir ideali olmayan uluslarla yeni özüllər üzərinə qurulacaq yaşam düzəlişməyəcək, belə bir yaraqdan uzaq qalan toplumlar kimsəyə söz eйтdirəməyəcəklər!».

Böyük Savaşın Qafqaz türklüyündə doğurduğu umud belə idi. Ulus prinsipinin uğur qazanacağına bağlanmış bir umud!

\*\*\*

Rusiya İmperatorluğunun (1917-ci ildə) Karpat dağlarında, Polşa ovalıqlarında, Baltik qayıqlarındaki o görünməz yenilgisi dünyani sarmış alovun savaş bağının önemli halqa-

lərindən birini qırmış oldu. Rusiyani əlində tutuqlutək saxlayan çarizm də bu halqa ilə birlikdə devrilmişdi, böyük savaş böyük bir devrim doğurmuşdu.

Ayrı-ayrı uluslardan yoğrulmuş 180 milyonluq böyük bir topluluğu yönətən, dünyanın ən böyük imperatorluğununda ortaya çıxan Böyük Devrim iki dörtlü sonuc verəcək, iki ənəmlı sorunu çözəcəkdi, yoxsa öz ruhuna, öz doğasına tərs olub, özü ilə birlikdə Rusiyani da baturacaqdı.

1917-ci il devrimi əzilən siniflərə özgürlik, saldırya uğramış uluslara da özərklik verəcəkdi.

İnqilabin ilk günləri parlament gözləntisilə keçirdi. Parlament bir an əncə toplanacaq, köylülərə topraq, işçilərə iş, uluslara da özərklik verəcəkdi. Bu iddii elliyn istəyi!

Parlamentdən kim nə bəkləyir? Toplantılar, qurultaylar, qərarlar, bildirişlər hamısı bunu bəlirləməkdə...

Qafqaz da olmaqla bütün Rusiya türkləri də bunu unutmurdular. Bakıda, aprelin 15-də ilk yol olaraq «qurultay» adı ilə Qafqaz müsəlman konqresi toplanır. Qurultay hər şeydən əncə, hər sorundan daha qızığın bir biçimdə özgür Rusyanın alacağı, istənən yönetim biçimini çəkişdikdən sonra aşağıdakı qərarı çıxarırdı:

«A. Qafqaz Müsəlmanları Qurultayı ulusal politik amaca bağlı sorunu çəkişərək, Rusyanın dövlət quruluşunun müsəlman uluslarının çıxarlarına ən uyğun olan yerli federasiya özülü üzərinə qurulu demokratik respublika olduğuna qərar verir».

«B. Qafqaz Müsəlmanları Qurultayı İslam dinində olan bütün ulusların ruhani, kültürəl bağlılığını gözə alaraq, bütün Rusiya müsəlmanları üçün yasaçıxarıcı yetkisi olan genel bir qurumun yaradılmasını uyğun görür».

Bu qərar günlərcə sürən çəkişmələrin sonunda uzlaşa-

raq alınmışdı. Qarşıdurma bir yandan türkçülər, bir yandan da islamçılarla sosialistlər arasında idi. Federasiya quruluşunu savunanlar türkçülər idi. Bunlar Azərbaycan üçün də ayrıca yerli özərklik istəyirdilər. Qarşılardan isə yalnız demokratik respublika ilə yetinib, ulus sorununun çözümünü yerli deyil, kültürəl özərklik kimi düşünürdülər.

Apreldən sonrakı may ayında Moskvada bütün Rusiya müsəlmanlarının genəl qurultayı keçirilmişdi. Rusiya türklüyüün bütün ellərindən olan min elçili bu böyük qurultayda qızığın çəkişmələrdən, qarşıdurmalardan sonra Rusyanın ulusal, bir də yerli özərkliklər üzərinə qurulu federativ demokratik respublika olması istənmişdi.<sup>1</sup>

Bu istək Rusiya müsəlmanlarının Böyük Devrimdən bəlkədikləri politik amaci bütünlükə göstərmişdi.

Sonda Parlament seçkilərində Güney Qafqaz müsəlmanlarının böyük çoxluğunun səsini qazanan «Müsavat» Partiyası ilə «Ulusal komitələr»<sup>2</sup> sırası Rusiya Federasiyası ilə birgə Azərbaycanın özərkliyini də bir çağırış olaraq ortaya atmışdı.

Türk Federalist - «Musavat» partiyasının<sup>3</sup> bəkləşən böyük ilgisi altında bu aylarda keçirilən ilk qurultayı [1917-ci il, 3 iyul] Rusiya türklüğünün Rusyanın politik quruluşu yönündə bəlkədiyi amacı aydınlaşdıraraq, Azərbaycan, Türküstən, Qırğızıstan, Başqırdıstan kimi köklü Türk ölkələri üçün yerli özərklik, Volqa çayı boyu ilə Krim tatarları, eləcə də Ru-

<sup>1</sup> Bu istək yazarın dövlət quruluşu ilə bağlı etdiyi çıxışdan sonrakı çəkişmə-savunmadan sonra irəli sürürlüb, qurultayın böyük çoxluğunca alınaraq, keçmişdir.

<sup>2</sup> Rusiyada seçimlər proporsional yolla, partiyaların sunduğu sıraya uyğun keçirilirdi.

<sup>3</sup> «Müsavat» Partiyasının Balkan Savaşı illərində Bakıda yaradıldığı yuxarıda deyildi. 1917-ci ildə Rusiya devrimi olanda Gəncədə «Türk Federalist Partiyası» yaradıldı. Bu iki qurum Qafqaz Müsəlmanlarının Qurultayındakı bildirişləri, savunmaları ilə ulusalçı, türkçü olduğunu göstərdiklərindən, birləşib bu adı aldılar.

siyada yaşayan başqa Türk ellərinə də yerli olmazsa, ulusal özərklik istəyirdi.

Bələliklə, «Açıq söz»ün 1915-ci ildə I Dünya Savaşından bəklədiyi ulusal ağılıq çağırışının uğurundan umduğunu, 1917-ci ildə Rusiya Devrimindən yararlanaraq gizlənmədən çıxan «Musavat» partiyası yuxarıdakı kimi bəlirləyirdi.

Azərbaycan türkü bu yolla I Dünya Savaşı ilə Rusiya Devrimindən özgürlüğünü, ulusal ağılığını bəlirləyəcək bir sonuc bəkləyirdi.

\*\*\*

Devrim İmperatorluğu içindən sarsıdan iki önemli güclün daşmasından ortaya çıxmışdı. Bir yandan əzilən siniflər, bir yandan da əzilən uluslar haqlarını istəyirdilər. Köylü topraq, işçi iş, Velikorus olmayan uluslar da özərklik diləyirdilər.

Devrim bunların hamısı ilə düzəlişməli idi. Ancaq bununla birlikdə o, bir də bunların üstündə başqa bir sorunla da üz-üzə gəlmişdi. Ortada çözüləcək bir savaş sorunu vardı. Çar Ağılığının uzantısı Keçid Ağılığı, özəlliklə Kerenski Ağılığı başlanmış savaşı uğurla bitirmək üçün bir arac olaraq qullandı. Qorxunc bir iş yapıldı, devrim ordusu Almaniyaya saldırıya keçdi.

Bu yolla bütün gücünü «Son uğuradək»ə yönəldən Devrim Ağılığı doğal olaraq başqa köklü sorunların çözümünü bir sonraya saxladı. Toplumsal düşüncə devrimin ortaya atdığı «Topraqsız, ödəməsiz barış, uluslara özünübəlirləmə hüquq!» çağırışı ilə birlikdə topraq, işçi sorunlarının bir an önce sözdən işə gətirilməsini istəyirdi. Ağılıq isə hər şeyi Parlamentə saxlayırdı.

Bu yubatma bir yandan bolşevizmi, o biri yandan da ulusal axınları qızışdırırdı. Özəlliklə Kerenskinin Finlandi-

ya Seymi, Ukrayna Radasına qarşı aldığı qorxuducu tutumu, müsəlman ulusal alaylarının yaradılmasına qarşı çıxmazı, Almaniya üzərinə etdiyi uğursuz saldırı bolşevizmin yaranmasına alan vermişdi.

Petroqrad önemli günlər keçirirdi. Bölgələr düşünülməyəcək bir bunalım içinde bulunurdu. Bir yandan işçi, köylü, əskər, bir yandan da ulusal şuralar yaranırdı. Milyonlarca orduyu kimsəyə sormadan cəbhəni ataraq dağınq bir biçimdə geri dönürdü.

Sonda oktaybr ayı gəldi. Böyük Rusiya Parlamenti toplanmaqdə ikən Ağalıq Kerenskidən bolşeviklərə keçdi. Lenin Ağılığı Parlamenti ilk toplantısındaca qovdu.

Bolşeviklərin Ağalığı güclə əldə etmələrindən sonra Rusyanın hər yanında anarxiya başladı. Ordu «Ev! Eva!» deyərək döyüş yerini atdı. Köynə yaraqlı dönen köylü, köklü seçkinlərin yaşayış yerlərini yağmalamağa, tarlalarını tutmağa başladı. Bütün Rusiya qorxunc bir devrim alovu ilə alovlandı. Velikorus olmayan bölgələr anarxiya içində bulunan ortaqlıqdan qorunmaq üçün özlərini yönətmək düşüncəsinə gəldilər. Ukrayna, Polşa, Baltik respublikaları, Finlandiya Rusiyadan ayrılmış oldu. Kazanda, Ufada, Orenburqda yaranan ulusal Tatar, Başqurd alaylarına dayanan ulusal quruluşlar yarandı.

Petroqradda bulunan Bolşevik Ağalığı isə heç durmadan dekretlər (qanunlar) çıxarırdı. Bu dekretlərilə o, böyük İmperatorluğun başlanmış dağılmasını hızlandırırdı. Bu yasalara görə köylü mülkədar toprağını, var-yatırını güclə almaq, istədiyi kimi qullanmaq yetkisi qazanırdı. Uluslar da istərlər sə Rusiyadan belə ayrılma bilirdi.

\*\*\*

Bu arada Qafqazın durumu nə idi?

Volqa boyundakı Türkler ordu qulluğunda bulunduqlarından Rus Ordusunun dağılma çağında ulusal alaylar qurmuş, Müsəlman Ordu Şurasını yaratmış, buna görə də devrimin ilk günlərində önemli bir güc olmuşdular. Qafqaz müsəlmanlarının durumu isə çox ağır idi. Qafqaz cəbhəsindeki Rus Ordusu da dağıldı. Bütünlükə geriyə dönen ordu yollarda qarşılaşdığı müsəlmanlara olmazın saldırır, alçaldırıdı. Türkiyə sınırına yaxın yerlərdə araqarışdırılanların yaydığı yalanlar üzərinə «dissiplin»dən [ordu düzənindən] çıxmış soldatlar (Rus əskərləri) yerli türkləri qırğınırlarla qorxudurdu. «Daşqalaq» edilən müsəlmanlar olayı, gündəlik sırasına keçmişdir. Bu durum elə artmışdı, Petroqradda bulunan Tatar Ordu Şurası soydaşlarını qorumaq üçün Qafqaza ayrıca bir Elçi dəstəsi göndərməli olmuşdu.

Tiflisdə Rusiya Keçid Ağalığı adından Güney Qafqaz Komitəsi adlı bir dəstə aqalıq edirdi. Petroqradda çarın yetkisi Duma üzələrindən oluşan Keçid Ağalığına keçdiyi kimi, burada da canişinlik görevi yenə Duma üzələrindən qurulmuş bu komitəyə keçmişdi. Sonda Ortaqlıq Ağalığı Kerenskiyə keçdiyi kimi, Güney Qafqaz yönətimi də Türk, Gürcü, Erməni politik qurumlarının qatılımı ilə yaradılan Güney Qafqaz Komisarlığına keçdi.

Bolşevik devrimi ortaya çıxanda, Rusiya Parlamentinə seçilmiş üyeleri daha Qafqazda bulunurdu. Bunlar Tiflisdə toplanaraq «Güney Qafqaz Seymi» adı ilə Parlament yaradılar [23 fevral-26 may 1918]. Bu Parlament Türk, Erməni, Gürcü elçilərilə bir az da Ruslardan oluşurdu. Güney Qafqaz Seymi Rusiyadan Türkiyə-Qafqaz cəbhəsilə bağlı qalan işləri

bitirəcək, eləcə də Güney Qafqaz ölkəsinin politik yönətimini boynuna götürəcəkdir.

O çağda Bakı olayları başqa bir yöndə gedirdi. Bura sənaye ortaqlığı olduğundan, işçi sinfi çox bulunan bir kənd idi. Yaşayanının üçdə biri işçi idi. Bu işçinin çoxu dışdan gələnlərdəndir. Rusiyadan gələnlər daha çox bolşevik düşüncəsinə qapılmışdır. İran cəbhəsindən dönen Rus əskərləri də bunlara eklənirdi. Bakı limanındaki çoxu Rus olan, ordu, alver donanmasından olanlar da ayrıca bir qarşıqliq gücü idi. Bu kimi güclərə dayanan bolşeviklər burada güclü «Sovet» yaradmışdır.

Güney Qafqazın dörd yanı Tiflisdə yaradılan «Seym» Ağalığını tanımışkən, Bakı Soveti bunu tanımadı. O, Petroqrad Ağalığını tanıyırı.

Bununla birgə Bakıda yeni seçilmiş bir Bələdiyə vardi. Bələdiyə qurumu «Sovet»ə qarşı olub, «Seymi» istəyirdi. Bu nədənlə də kənd iki yerə ayrılmışdı. İşçi kəsimi «Soveti», o biri bölümü də Bələdiyəni tanıyırı. Bir birindən qorxmuş iki güc istər-istəməz savaşacaqdı. Ancaq bu çağın gəlişini nə bu, nə o biri yan hızlandırımaq istəmirdi, bir-birilə yola getməyə çalışırdılar.

Qafqazda «Seym»lə «Sovet»dən başqa bir də Ulusal şuralar vardı: Erməni, Gürcü, Türk Ulusal şuraları. Bu quruluşların rəsmi tutumları genəl politikada yerləri, saygınlıqları çox önemli idi. Güney Qafqaz Müsəlman Şurasının Ortaqlıq Komitəsi Bakıda idi.

Politik olayların gedişi Ulusal şuraların irəlidə birər ulusal aqalıq biçimini alacaqlarını çox açıq göstərirdi. Yuxarıda söyləndiyi kimi, Rus Ordusu dağıldı. Güney Qafqaz Komisarlığının buyuruğu ilə dağılan bu ordunun yerinə Ulusal alaylar yaranırdı. Gürcü, Erməni alayları ilə yanaşı Müsəlman

Alayının yaradılması üçün də buyuruq verilmişdi. Ancaq irəlidə də söylədiyimiz kimi, Güney Qafqaz müsəlmanları orduya alınmadıqlarından, bu buyuruğun yerinə yetirilməsində çətinliklərə qarşılaşıldı. Müsəlman Alayının yaradılması çəkişilməkdə, qarşidurma durumunda ikən Gürcü, Erməni alaylarının oluşumu az arada olub, bitmişdi.

Bolşeviklər nə qədər Petroqradda ağalıq qarşısı idilər bölgədəki bolşeviklər ulusal özərklik düşüncəsini dəstəkləyən qurum kimi görünürdülər. O üzdən Bakı bolşevikləri Müsəlman Ulusal Axınına başqa Rus partiyalarından daha artıq yönəlikdi. Örnək: liberal Rus sosialistləri «Musavat» partiyası burjua partiyasıdır deyə «Sovet»ə almasalar da, bolşeviklərcə menşeviklərlə eserlərdən üstün tutulurdu.<sup>1</sup>

\*\*\*

Lenin Petroqradda ağalığı əldə edər-etməz bütün dünya müsəlmanlarına yönəlik bir Bildiriş yayılmamışdı. Bu Bildirişində o, əzilən Doğuya peyğəmbərsayağı bir görünüşlə özgürlük, bağımsızlıq boyun olurdu.

Bu, Bolşeviklərin daha yerlərini bərkitmədikləri ilk günlərdə idi. Ancaq Bolşevik Ağalığının gücləndikcə «söz»lə «iş»in necə uyğun gəlmədiyi bir yol daha ortaya çıxdı. «Özünübəllər-ləmə hüququ hər kəsin deyil, işçilərindir» – deyə ortaya yeni yozumlar çıxdı. «Azərbaycanın özərkliyi demokratianın deyil, xanların, bəylərin, ağalarındır» – deyə düşüncə dəyişdi.

Lenin ortaqlıqda yerini gücləndirdikcə bölgələrdəki

1 Menşeviklər sosial-demokrat idealına salındırlılar. Bolşeviklərlə aralarındaki ayrılığın devrimin daha sırasının gölmədiyini demələrləə açıqlarlar. Eserlər Rusiyadakı toplumsal qurama ürünü olub, köylüyü dayanaraq sosializm devrimi yapılacağının düşünən bir partiyadır, indi bolşeviklərə qarşıdır. Eser adı isə Sosialist Revolyusionerdən yaranmışdır.

«törəmə»ləri bir anda birər ortaqlıqçı, Büyük Rusiyaçı biçi-mini, üzünü almağa başladılar.

Türkistandakı soyqırım, qanlı Daşkənd olayı, Krim qırğını, Kiyevdəki qanlı olaylar, Kazandakı qorxunluq hamisi bu üzdən törəyirdi<sup>1</sup>

Azərbaycanın özərkliyi artıq politik bir program biçimində ortaya atılmışdı. «Musavat» partiyası ilə Güney Qafqaz Ulusal Komitəsi bu programı tuturdular. Bolşevik partiyasının düşüncə yayıcısı bulunan «Bakinski raboçi» (Bakı işçisi) qəzeti bizimlə yaptığı bir danışqda: «Azərbaycan özərkliyi Türk varlılarının özərkliyidir. Bu özərkliyi nə Rusiya burjuasiyası, nə də Rusiya demokratiyası qoyar. Azərbaycan özərkliyini istəyən musavatçılar sonda dağılmış yer bulurlar!» – deyirdi.

İlgincdir, «Musavat» idealına qarşı belə basqıcı tutum alan Bolşevik Ağalığının Güney Qafqaz yetkilisi Şaumyanın cibində Rus saldırqan ordusunun boşlatdığı Türkiye topraqlarında Erməni bağımsızlığının bildirilməsilə bağlı Leninin qolladığı bir dekret bulunurdu [Rus-erməni-sovet-mason bolşefistlərinin uluslararası hüququ tapdayan bu bəlgəsi 1917-ci il dekabrın 29-da verilmiş, 1918-ci il yanvarın 15-də III Bütün Rusiya Sovetlər Qurultayında doğrulanmışdır. Dekreti Lenin, Stalin, Bonç-Bruyeviç, Qorbunov qollamışdır]. Bu dekretlə Şaumyan «yüzillərdən bəri yazılıq Erməni ulusunun bəklədiyi ulusal amacı sözdən işə keçirmək» üçün Erməni qurumlarına, quruluşlarına yardım etməkdə görevli idi. Şaumyanın bu bəlgənin etkisindən bir ay qabaq Bakı

1 Bolşeviklər 1917-ci ildə Xökənd, Daşkənd, Krim, Ukrayna kimi bölgələrdə özərklik istəyilə özlərini yönətməyə qalxan yaşıyanları yaraq gűcü ilə qırmışdır. Bolşevik Ağalığı ortaqlığı Kazanda bulunan Müsəlman Ordu Şurası ilə Tatar Ulusal Şurasını, Başqurdistan Respublikasını, Krim Qurultayı Ağalığını qanlı bir biçimdə dağlımışdır.

Bələdiyəsində Rus toplantısını dağıdan Bolşeviklərə qarşı bombalar, pulemyotlar saçan «Daşnaksütün» partiyası Bakı «Sovet» ilə six ilişkiyə, ordu birliyinə girmiş oldu.

Şaumyanın əlində bulunan «Bakı İşçi, Əskər Soveti» Erməni alaylarının, «Daşnaksütün» partiyasının yardımını ilə müsəlman qurumuna qarşı kəskin bir yol tutdu. Gözləri önündə söz sorulmadan gəzən Erməni Alayı döyüşçülərini görən Müsəlman ulusu Müsəlman Alayının yaradılması üçün Tiflisdən göndərilən subayların «Sovet» milislərinə yoxlanmasını görünçə, doğal olaraq qızışırıldı. Beləcə, gündən-günə çoxalan yandırım (mevaddi-ehraqıyə) sonucda bir araqarışıcı qıgilcımı ilə tutuşdu, 1918-ci il martın 17-dən 21-nə kimi [Yeni stillə 30 mart-2 aprel 1918-ci il] sürən qanlı Mart olaylarına nədən oldu.

Bu olayla Bolşeviklər bir çox bölgələrdə yapıqları qanlı qırğını Bakıda da uygulayırdılar. İşçi-yoxsul Ağalığı adından «Müsavat» Partiyası ilə «Müsəlman Ulusal Şurası»na savaş açan «Bakı Soveti» Erməni alayları ilə birlikdə 10.000-ə yaxın müsəlmani öldürdü [Azərbaycan Cumhuriyəti Ağalığının 1918-ci il iyulun 15-də Ermənilərin Azərbaycanda törətdikləri soyqırımı araşdırmaq üçün yaratdığı «Olanüstü Araşdırma Komisiyası» Rus-erməni-sovet-mason bolşefistlərinin Bakıda 12 mindən çox Türkü, müsəlmani öldürdüyüնü bəlgələrlə doğrulamışdır. Azərbaycan Cumhuriyətinin Paris Barış Konfransındaki Elçiliyinin başçısı Əlimərdan bəy Topçubaşı da 1919-cu il iyunun 5-də Konfransın başçısı C. Klemansoya verdiyi Notada 12 minə yaxın insanın öldürünüyü yazıb.

Ermənilər Azərbaycanın ayrı-ayrı bölgələrində, Güney Azərbaycanda, Türkiyədə də yüz mindən çox Türkü, müsəlmani öldürmüslər]. Öldürünlər arasında çoxu işçi, yoxsul

sinfindən olan minlərcə qadın, çocuk, yaraq daşimaları söz konusu olmayan qocalar vardı.

Bakı Türk ulussevərliyinin ortaqlığı idi. Rus partiyası bulunan Bolşevik partiyası bu ortaqlığı dağıtmak istəyirdi. Bu işdə o, Rusyanın türklərə qarşı gələnəksəl ortağı olan Erməniləri buldurdu. Doğrudan da mart olaylarında ortaya çıxan qırğın, bir sinif savaşına heç bənzəmirdi. Bu, hərhangi bağımsız gözləmciyə görə savunmasız müsəlman ulusunun amansız bir biçimdə soyqırımından başqa bir şey deyildi. Toplar, pulemyotlar, Erməni əskərinin yayım atəşləri, aeroplannlar, limandakı dəniz donanması toplarının hamısı müsəlmanlar yaşıyan yerlərə tuşlanmışdı. Müsəlmanlar yaşıyan yerlərin başına od yağıdırıllı, cəhənnəm püşkündülürdü.

Görəsən, müsəlmanlığın, türklər yaşıyan yerlərin suçu nə idi?

Bu suç «Müsavat» Partiyası ilə «Milli Komitə»yə çıxılırdı. Baxmayaraq, bu iki qurumun o qırğının qarşısını almaq üçün eylədiyi çalışmalar, gördüyü işlər bəlgələrdə vardır. Ancaq bir ulusa yağılığını bildirmək bolşevikliyə yaraşmazdı. Bunun üçün də onlar «Müsavat»ı mahna eləyir, «Komitə»ni sorumlu tuturdular.

Ancaq sonuc?... On minədək müsəlman işçisi, yoxsulu öldürilmiş, «Təzə Pir» məscid-camisinin minarələri top güləsilə dəlinmiş, ulusal qurumların «İsmailiyə» El yurdu ilə Türk toplumsal düşüncəsinin yayıcısı bulunan «Açıq söz» redaksiyası, «Kaspı» Çap evi yaxılmışdı. Müsəlmanlar böyük bir terrora uğradılmış, bir çox aydınlar saxlanıb, tutulmuşdu.

Bu acı olaydan sonra Bakı bütünlükə Sovet əlinə keçmiş, Güney Qafqazdan ayrılmış, Tiflisə qarşı yağıcı tutum almışdı.

Bakının bu dağılması ilə Güney Qafqaz Müsəlmanlarının Müsəlman Ortaqliq Komitəsi də dağılmışdı.

Bu olaydan sonra bütün Güney Qafqaz müsəlmanlarının baxışları Tiflisdə yaradılan «Seym»ə dikildi.

«Seym»də bulunan müsəlman elçilər bir fraksiya yaratmışdır. Bu fraksiya öncə ancaq yasa çıxarmaqla görəvli ikən, sonra müsəlmanların bütün sorunlarını boynuna götürməli oldu. «Seym»in müsəlman elçilərinin qulluq edəcəyi yerlərdən uzaqda bulunması olan çətinliklərə bir qat daha əngəllər artırırdı. Bu sıradə bir taqim qırğınlar durumu daha da qorxunc edirdi. Güney Qafqazın güneybatisında olan qanlı olaylar baxışları özünə çəkirdi. Öncə Rus Ordusunun I Dünya Savaşında tuttuğu Türk topraqlarında, sonra da Ermənilərin Qarsla İrəvan bölgələrindəki müsəlmanları soyqırıma uğratmalarından bir-birindən daha qorxunc soraqlar alınırdı.

Bir yandan Bakı soyqırımı, o biri yandan da İrəvan, Qars qırğınlarına uğrayan Güney Qafqaz müsəlmanlığının o günlərdə keçirdiyi ağrı-acıları bir az anlamaq üçün sözü gedən «Müsəlman Fraksiyası»nın 15 aprel 1918-ci il tarixli protokolundan kiçik alıntıni aşağıda yazırq: «Tiflisə gələn Rum [Yunan] köckünləri Qars bölgəsindəki müsəlmanların durumunu belə anladırlar: Türk Ordusu qarşısından qaçan Erməni Ordu bölkülərlə yaraqlı Erməni qaçqınları yolları üstündəki müsəlman köylərini yer üzündən silərək hər şeyi odla qılıncdan keçirir, düşünülməyəcək qorxuncluğa, dağıntıya uğradırlar. «Yenmiş» Erməni Ordusu savaş yaqmaları, yəni süngü ucuna taxılmış südəmər çocukların çəkildikləri yollar üzərində müsəlman qadınlarını çılpaq soyundurur, sıraya qoyurlar...Rumların dediyinə görə bu, cəhənnəm acısını görmüş, çıldırmış qadınların, çocukların ürək parçalayan iniltilərini, qocaların umudsuz haraylarını dinləmək üçün insanüstü bir dözüm olmalıdır. Seksən altıdan çox köyü olan

bir sancaq bu düşünülməsi çətin ağrı-acıya uğramışdır.<sup>1</sup>

Varlı Qars bölgəsinin kapitan Movsesyanla general Areşovun törətdikləri qırğından, qorxuncluqlardan ortaya çıxan dağıntısı 1915-ci ildə I Dünya Savaşında Rus kazaklarının yaptığı qırğını unutdurmuşdu.

İrəvan bölgəsindən gələn soraqlar qorxunclığuna görə bundan az deyildir. «Seym»in İrəvan olaylarını araşdırıb, zərərçəkmışlərə yardım amacı ilə göndərdiyi Ulus elçiliyinin başçısı İbrahim ağanın [General-major Usubov] raportuna görə İrəvan bölgəsində 211 müsəlman köyü yerlə bir edilib, qaçqınların (mühacirlərin) sayı yüz minə varırdı.

Bu olayların gözənlənmədən deyil, bağımsız Ermənistən bölgəsində ulusal çoxluq qazanmaq üçün cizilmiş bir plan üzrə törədildiyi düşünülürdü.

O yolla artan olayların önünə keçmək iş görmək üçün gərəkənləri olmayan, ordu gücünə dayanmayan müsəlman «Seym» fraksiyasının olağrı dışında idi. Yapılanlar olayların ölçüsünə uyğun olmayan ötəri işlər idi.

1 Bakıda yayımlanan «İstiqlal» toplusundan alınmışdır [«İstiqlal», 1918-28 mayıs-1919, B., 2014, s. 82].

## IV

### QARDAŞ TÜRKİYƏNİN HARAYA YETMƏSİ

Bolşeviklər Azərbaycan türklüyünün Rusiya Büyüğünə Devriminin də bildirdiyi «özünübəlirləmə» hüququndan yararlanmağa qalxmağını Bakı küçələrində axıtdıqları qanlıarda boğmaq, «İsmailiyə» El evində yaxılan özgürlük alovunu o gözəl evin daşıntıları, külü altında söndürmək istədilər [Erməni quldurbəsi Tatevos Əmiryan 1918-ci il martın 20-də üç əskərlə yandırıb. Bəlgə: ARPIQPBA, f. 277, s.2].

Bələ qorxunc bir tarixi suçun törədildiyi çağda ulusun düşüncəsinin, idealının daşıyıcıları olan müsəlman elçilər Tiflisdə idilər. O çağda Tiflisdə toplanan Seym ortaq toplantısı bir yandan çarizmidən qalan Qafqaz cəbhəsinin sorunlarının çözümünü, bir yandan da Rusiyadan biryolluq ayrıllaraq bağımsızlığını bildirmək sorununu aşadırib çəkişməklə uğrasırdı.

Seymdəki müsəlman elçilərinin bütün gücü cəbhə sorunlarının barışçı yolla çözülməsilə Qafqazın bağımsızlığının bir an önce sözdən işə keçirilməsinə yönəlmüşdi. Onlar Rusiyadan ayrı, bağımsız bir Qafqazın yaradılması üçün bundan daha eyi bir olanaq gəlməyəcəyinə inanırdılar. Bağımsız bir Qafqaz yalnız Qafqaz müsəlmanlarının deyil, uzun illər Rus basqısı altında bulunan başqa müsəlman ölkələrinin də çıxarlarına uyğun idi. Bakı qırğını müsəlmanların bu politik «suçlu» istəklərinə qarşı Bolşeviklərin uyğuladığı bir öcalma idi.

Bakı doğal olaraq Tiflisin yardımını bəkləyirdi. Yalnız Bakı deyil, bütün Azərbaycan Azərbaycanlılarının qatılması ilə qurulan «Seym» Toplantısı ilə Güney Qafqaz Ağalığının bu

yardımını gözləyirdi.

Ancaq yox! Azərbaycanlı «Seym» üyelerinin yüksək səclə bağırıb-çağırması Tiflis Ağalığının gerçek yiyləri olan Gürçü menşeviklərini yetərinə etkiləmədi. Gürcüstan içindəki bolşevizmi min güclə, acıqla basdırıban ağalar Bakıya qurusaavaş belə bildirmək istəmədilər. Gəncə Milli Müsəlman Komitəsinin yaratdığı qurtuluş ordusuna milyonlarla fişəng, onlarla pulemyot, bir kaç top boyun olunsa da, bu sözələr gerçəkdə tutulmadı. Tiflis basını isə Bakının Azərbaycanın «başlıpozuq» güclərilə qurtuluşuna qarşı «gerilikçi olay» - deyə protest etdi. Sonda «Türk qorxusu varken, Bolşeviklərə yağı olammarıq!» - deyə aldıqları bu şaşırılacaq durumu görünməmiş dillə açıqladılar.

Bu sıradə Seymdəki Erməni bölümünün tutumunu açıqlamağa gərək varmadı?...

Müsəlmanların öcündən, Tiflisin yardımından qorxan çaxnaşmaçı Bakı bolşevikləri öncə qorunmaçı bir durum almışkən, ürəklənərək saldırıyla keçmişdilər. Başda Hamazasp, Avetisov kimi Erməni döyüşçüləri, Petrov kimi Rus topçuları olmaqla Gəncəyə doğru yürüyən bu saldırın gücdən öncə Şamaxı pisliklər gördü. Əski Şirvanşahların bu əski başkəndi bir saldırında oda verilib, ünlü tarixi camiyə varincayadək yaxıldı. Yalnız erməni bölgəsi sağ buraxıldı. Sonda sağ qalmış bu bölüm də Gəncə qorunma güclərinin kəndə girib-çıxməsindən sonra yandı. Yanmayan yalnız iki kilsə qalırdı.

Şamaxının uğradığı saldırıyla Lənkəran, Salyan, Quba, Nəvahi, Kürdəmir kimi sancaqlar, qəsəbələr də uğradı. Bu saldırılarda yaxılan evlərin, qiyılan namusların, kəsilən qarri-qocaların, yağmalanan mal-qaranın göstərilməsi düşünləməyəcək bir ağrı-acı yaradır.

Qorxu artıq Gəncəyə gelmişdi. Bir yandan Gəncə qorxu

altında ikən, bir yandan da Qarabağ Erməniləri Bakı bolşeviklərilə birləşmək üçün bir plan çizirdilər – Azərbaycanın odla qılıncdan keçirilməsi planı!

Bəlli Stepan Şaumyanın qəzeti «Özərklik deyil, dağılmış yer alacaqsınız!» – deyirdi.

Bələ bir qorxu qarşısında ulusu qoruyacaq yalnız bir Gəncə qalmışdı. Gəncə üstünə düşən bu ağır görəvi təkbaşına görəməzdə. Savunma günləri uzandıqca yönətim əldən çıxır, Bolşevik əlinə keçməyən yerlərdə də böyük bir sorumsuzluq, anarxiya ortaya çıxırı.

Bələcə, doğal yaşamını dağıdan bu qorxuncluğa qarşı ağalığını tanıldığı Tiflis Ağalığından qulaqardılıq görən Azərbaycan toplumsal düşüncəsində çox doğal olaraq bir güvən doğurdu. Bu çətin durumdan ulusu qurtaracaq tək bir güc vardi: TÜRKİYƏ!

U mudlar bütünlükə oraya yönəlmışdı: «O, qardaş ulus gələcək, bizi yağı əlindən qurtaracaq!». Ulusun bundan başqa bir umudu qalmamışdı.

Ancaq iş elə də saya deyildi. Özünü Rusiyadan ayrı, gerçək bağımsız bir durumda yönətməkdə olan Güney Qafqaz Türkiyə ilə barış bağlamaq istəsə də, amacına yetəmmirdi. Türkiyə Güney Qafqaz Ağalığı adından Trabzona gəlmış, 1914-cü il I Dünya Savaşından qabaqli Qafqaz sınırlarının saxlanması istəyən Elçi dəstəsinə «Brest-Litovsk» Anlaşmasının bütünlükə işə keçirilməsini önerirdi. Bu önəriyi görə Güney Qafqaz Ağalığı qabaqlar Türklerdən savaş ödəməsi kimi alınan Qars, Ərdəhan, Batum üçlüyündən əl çəkməli idi. Bolşevik Ağalığı Brest-Litovsk Anlaşması ilə bu bölgelərdən çəkilmişdi.

Durum belə olunca, Trabzon danışçıları olduqca kəskinləşirdi. Ermənilərlə Gürcülər «savaşmadan Türkiyəyə yenil-

mərik!» – deyirdilər. Bir yandan bolşevizm, bir yandan da Erməni-Gürcü savaşçılığı arasında qalan Müsəlmanlar çox dolaşıq bir durumda bulunurdular.

Ancaq durumun kəskinliyini anlayan Trabzon Elçiliyi Erməni, Gürcü, Türk üzvlərinin birliyilə Türkiyənin ultimatumunu alqlılamağa qərar vermişkən, «Seym» toplantısında Gürcü menşeviklərilə Erməni daşnaklarının çoxluğu ilə savaşa qərar verilmişdir.

Konfrans dağılmış, savaş başlamış, Elçilik Tiflisə dönmüşdü. Ancaq Elçilik Tiflisə gəlincəyə kimi savaş da demək olar bitmiş, Batum tutulmuş, Qars qısqaca alınmışdı.

Daha dözmək olmurdu. Savaş durmali, barış bağlanmalı, Güney Qafqazın bağımsızlığı rəsmən bildirilməlidir, yoxsa biz ayırlar, özümüzə gün ağlayarıq – deyə «Seym»dəki müsəlman üzvlər son olanağa əl atmışdır.

Yanlış, gerçəkdişi düşüncəyə qapıldıqlarını, Güney Qafqaz uluslarının belə bir savaşa kəsinliklə sağlanmış olmadığını anlayan gürcülər də bundan başqa bir yol qalmadığını bilərək, savaşçı Gegeçqori ağalığını dəyişib, yerinə barışçı Çxengeli kabinetini götirdilər.

Batumda yeni danışqlar başladı. Çxengeli Trabzondakı Türk istəklərinin artmayacağına umud edirkən, gerçək düşündüyü kimi çıxmadi. İstanbul Ağalığı Batumla Qarsda tökülen Türk qanına qanpulu olaraq yeni bir sıra topraq istəyirdi. Bu istək Axıskə, Axalkələk, Aleksandropol, Sürməli, Naxçıvan sancaqlarından oluşurdu.

Güney Qafqaz Elçiliyilə Türk Elçiliyi Batumda danışqlarda ikən Nuru Paşa başçılığında bulunan bir kaç subay İran-Qarabağ yolu ilə Gəncəyə gəlmışdı [Nuru Paşa Təbriz-Savucbulaq-Alacucə yolu ilə mayın 20-də Araz çayına çatmış, onu salla keçərək, ayın 25-də Gəncəyə girmişdir].

O çağda qorxunc bir anarxiyaya uğramış, bir yandan da Bolşevik saldırısı ilə qorxudulan Gəncə Nuru Paşanı «göydən enmiş qurtarıcı mələk» kimi göründü. Ulusun ona yaptığı qarşılıma Gəncə tarixində görünməmişdir.

Batum danışçıları bir çox çətinliklərə uğrayırdı. Danışçılar uzanırdı. Gürcülər bundan belə Güney Qafqaz Ağalığı içinde qalmağı özlərinə gərəksiz görür, əl altından Almaniya ilə anlaşırdılar. Türkiye ilə savaş ortağı Almaniya arasında kı anlaşmazlıq gürcülərə belə bir addımın yararlı olacağını deyirdi. Sonda olan oldu. Gürcüstan mayın 26-da Güney Qafqazdan ayrı bağımsız bir respublika yaratdığını bildirdi.

Gürcülərin Güney Qafqaz Federasiyasından çıxmalarından sonra birgə Ağalıq parçalanmışdı. Buna görə «Seym»dəki müsəlman elçilər də, gürcülər kimi, özlərinə Azərbaycan Milli Şurası dedilər. Milli Şura iki gün sonra, mayın 28-də, Azərbaycanın bağımsızlığını bildirərək, bunu mayın 30-da teleqrafla bütün dövlətlərə yaydı.<sup>1</sup>

Milli Şura bağımsızlığı bildirməklə birgə Azərbaycan Ağalığını da qurdı. İlk Ağalıq Azərbaycan Ulusal Axını yağışlarının Tiflisdə öldürdüyü Fətəli Xanın başçılığında qurulmuşdu.

Güney Qafqaz Ağalığının dağılması ilə Batumdakı Elçilik də dağılmış, buna görə danışçıları Azərbaycan, Gürcüstan, Ermənistən elçiləri ayrılıqda sürdürmüşlər.

Batumda iyunun 4-də Osmanlı İmperatorluğu adından Ədliyə Bakanı, birinci elçi Xəlil bəylə, Doğu Ordusu komandanı, ikinci elçi Vəhib Paşa, Azərbaycan adından Milli Şura başçısı Məhəmməd Əmin Rəsulzadə, Dış İşləri Bakanı Məhəmməd Həsən [Hacinski] bəylər Barış Anlaşmasını qolladılar.

Azərbaycan Cümhuriyeti bu Anlaşmanın 4-cü düzüyinə

<sup>1</sup> «Azərbaycanın təşəkkülü» adlı bitiyə bax [Əlimərdan bəy Topçubaşı. «Azərbaycan Cümhuriyətinin yaradılması» B., 2013].

görə ölkənin güvenliyini, toxunulmazlığını qaytarmaq üçün Türkiyədən ordu yardımı istəmək hüququnu qazanırdı.

Azərbaycan elçiləri Trabzonla Batumda Türk'lərlə olan görüşlərində Azərbaycanın nə kimi çətinliklərə düşdürüünü, bu qorxunc çətinlikdən çıxa bilmək üçün Türkiyənin yardımından asılı olduğunu istər sözlə, istərsə yazılı anlatmışdilar. Bu yol Azərbaycan Milli Şurası adından biz, Dış İşləri Bakanlığı adından da Məhəmməd Həsən bəy [Hacinski] bu Anlaşmanın 4-cü düzüyinə dayanaraq Türkiyə Ağalığına üz tutub qurtuluş gücү istədik.

Türkiyə Elçiliyi bütün Azərbaycan ulusunun dördgözle bəklədiyi umuda hay verən bu diləyimizə yubatmadan uyğun cavabını verdi. Ancaq Gürcüstan yolu ilə gedəcək qurtuluş gücү Almaniya Ağalığının göstərdiyi çətinliklərdən dələyi istəniləndiyi hızla yetişəmmirdi.

Olanüstü durumda bağımsızlıq bidirən Milli Şura Gəncəyə köcdü.

Iyun ayının 16-da keçirdiyi tarixi toplantıda Milli Şura Fətəli Xanın ikinci kabinetini qurub, bütün yetkilərini bu Ağalığa verərək, olanüstü nədənlə bağlı özünü buraxdı. Toplantının bununla bağlı çıxardığı qərar aşağıdakı kimi idi: «Azərbaycan Milli Şurası Azərbaycanın keçirməkdə olduğu ağır iç, dış çətinlikləri gözə alaraq, bütün hüquqlarını, yetkilərini Fətəli Xan Xoyskinin başçılığında qurulan kabinetə verib, bu kabinetin yubadılmadan, ulus səsverməsilə Parlamen toplanana kimi, Azərbaycanın ağalıq hüququnu öz əlinə bulunduraraq kimsəyə verməməklə görəvləndirir».

Azərbaycan Milli Şurasının bu yolla buraxılması, o çağda Gəncədə ortaya çıxan bir təqim politik çəkişmələrdən yaranmışdı. Bu çəkişmə ölkənin politik quruluşu ilə bağlı demokratik axınlarla aristokrat düşüncələr arasında yara-

nirdi [Tiflisin önəmsəməməsi, «Seym» üyəsi bulunan müsəlmanların çıxış yolu tapammaması üzündən arxasız qalan Bakı, eləcə də aqalıqsızlıq bəlasına uğrayan başqa yerlərin qəçqinları Gəncəyə toplaşmış, ürəkləri «başçılar»a acıq duygusu ilə dolmuşdu. Çoxu canı acımış seçkin siniflərdən olan bu topluluq yerli qarşıçıxanlarla birlikdə elliyyin düşüncəsində ortaq bir gericilik etkisi yaratmış, «Seym» üzələrinə qarşı bütöv bir axın doğurmağa çalışmışdır. O çağ Milli Şuranın çağırışı ilə, Azərbaycan Ağalığını bəlli, yasal olaraq Gəncədə bulunan Türk komandanlığı da hamını saran belə bir etkidən uzaq qalamamışdı... Milli Şuranın başçısı Məhəmməd Əmin Rəsulzadə, Baş bakan Fətələi Xan Xoyski, Dış İşləri bakanı Məhəmməd Həsən Hacınski bəylər Nuru Paşa ilə bu yöndə anlaşmaq istəmişlərsə də, Paşa bir əskər olub politikadan anlamadığını, bununla bağlı «politik-yardımcı»-sı bulunan Əhməd bəy Ağaoğlu ilə anlaşmağın gərəkdiyini söylədiyindən, elçilər onunla görüşmüşlər. Əhməd bəyin bu yolda baxışı belə olmuşdur: Ulus sizi istəmir! Komandanlıq da sizin işinizə qarışmaq istəmir. Öz gücünüzə güvənirsizsə toplantıınızı açın, Ağalığınızı qurun. Ancaq ulus sizə qarşı ayaqlanarsa, Türk əskəri qarışmaz! Əskər buraya qardaşlarını yağıdan qurtarmaq üçün gəlmış, yaşıyanlara güllə atmaq üçün deyil!

Elçilər Əhməd bəyə sormuşlar: Komandanlıq Azərbaycan Ağalığına hankı yolla yardım edə bilər? Cavab almışlar: Milli Şura özünü buraxsın. Onda Paşa özü bir Ağalıq qurar. Elçilər buna qarşı çıxmışlar. Belə olursa, Azərbaycanın uluslararası hüququ tapdanır tutalqasına qarşı Əhməd bəy Milli Şuranın Ağalığı qurub bütün hüququnu ona verərək özünü buraxmasını bildirir. «İstiqlal». 1918 – 28 mayis – 1919. B., 2014, s.94].

Hər yandan yağı güclərlə çevrələnən ölkədə bu kimi çəkişmələri bir ara qırğa qoymaq gərəkirdi. Bu gərəklik geniş yetkiləri olan bir Ağalıq qurulması ilə əldə edilə bilmişdi.

Azərbaycanın yaradılış tarixində önməli olan bu olayda Milli Şuranın nə kimi duyğularla yaşadığını göstərmək üçün başçısı tək söylədiyimiz qapanış çıxışından bir parçanı bura da veririk: «... Hə, bəylər, Azərbaycanın keçici başkəndi Gəncədə az da olsa Ulus Ağalığının göstəricisi olan bir qurumun bu yolla ortadan çıkməli olması, sözsüz, demokratianın geriləməsi, gerici güclərin uğurudur. Bu geriləmə ağ, arı güllərə qarşı qara, çirkin gücləri gücləndirəcəkdir. Bu baxımdan görülünce ilk baxışda bizim durumumuz Ukraynanın durumuna bənzəyən kimidir. Bu durumlar bizdə Rusiya devriminin amacının uğursuzluğunu göstərən bir düşüncə yaradır. Ancaq bəylər, görüntü ilə qalmayaq, üzdən düşünməyək, çox da düşkün olmayaq! Büyük Rusiya Devrimi nə deyirlərsə desinlər, kəsinliklə yenilgiyə uğramadı. Rusiyada devrim nə yapacaqdı? Bu sualla «Büyük Rusiya» düşüncəsilə ağılanmış Rus devrimçilərinin baxımından deyil, devrimin öz doğasını araşdıraraq cavab verilməlidir. Belə baxılırsa, Rusiya Devrimi əzilən, itkiyə uğramış siniflərə tutuqlu uluslara özgürlük verməlidir. Əzilən siniflərin istədiklərindən artığını alıqlarını deməliyik. Uluslar isə birər-birər bağımsızlıq qazanırlar.

Devrim dünyanın altıda birini tutan Büyük Rusiya yaratmaqlı görevli idi? Kəsinliklə deyildi! Aşırıya varan sinif özgürlükləri sözsüz, gözə alınacaq, uyğun bir biçimə girəcəkdir, axı, özgürlüyün bu biçimini sözsüz, özgürlük deyil, bir bələdir! Ancaq güman edirəm, bu yolda yapılacaq geriləmə bütün durumlarda devrimdən qabaq olan sınırın ötəsində deyil, bərisində qalacaqdır. Demək, durum qabaqına baxanda eyi olacaqdır.

## ~~~~~ Məhəmməd Əmin Rəsulzadə ~~~~~

Bəylər! Mən əski Rusiya toprağında yaşanan bu olaya belə baxıram. Buna görə də indi də umudlarla yaşayıram. Bilirəm, bəylər, Azərbaycan Rusiya Devriminin ortaya çıxarıb gözel quramalarla bildirdiyi ələdüşməz özgürlikdən sonadək yararlanacaqdır!

Budur, bağımsız bir Azərbaycan! Politikaca özgür, bağımsız olacaq Azərbaycanda toplumsal özgürliklərin, insan hüquqlarının despotik Rusiya çağından daha geniş, daha uyğun olacağına quşqu etməm! Özü də, bəylər, söyləmək istərəm, Azərbaycan Qafqazda ən özgürliksevər, devrimçi sayılan Gürcüstan'dan daha uğurludur! Nədən? Burada bizim iç özgürümüzə qatışan, qatışacağı düşünülən güc yad bir güc deyil, öz gücümüzdür! (Alqışlar).

Buradan, gələcək, böyük, ünlü bir ulusun çeşidli bölmələrinin, budaqlarının qovuşmağa doğru gedəcəyi birləşdirəm! (Alqışlar).

Toplumsal, eləcə də hüquq özgürliklərində itirsək belə, politikada qazanacaq, itkiləri dolduracağıq! Ancaq Ukrayna, ya da Gürcüstan elə deyildir.

Hə, bəylər! Çox da umudsuz olmayıaq. Tarixin, ulusal amacımız baxımından uyğun bir çağında olduğumuzu, Türk birliyi üçün olanaq ələ keçdiyini unutmayaq. Bütün gücümüzü bu politik özgürliğin gerçəkləşməsinə verək. Bunun üçün də hər dörlü qurbanlığa sağlanmış bulunaq!».

Yuxarıda alıntı verilən Qərarnaməyə görə, Milli Şuranın ölkəni yönetməkdən sorumlu etdiyi Ağalıq bir an önce Bakını qurtaracaqdır!

Nuru Paşanın başçılığında ordunun yardımını ilə az bir sürədə Bakı bölgəsindən başqa bütün Azərbaycanda yasal düzən yaradıldı. Yalnız Bakı ilə yan-yörəsi Bolşeviklərin əlinə idi. Bunlar ara-sıra baş qaldıraraq saldırıda belə bulunur-

## ~~~~~ Azərbaycan Cümhuriyəti ~~~~~

dular. 5-6 aylıq bir olanaqdan yararlanan Bolşeviklər olduqca yaxşı bir qorunma gücü sağlamışdılar.

Dışdan Azərbaycan-Türkiyə ulusal güclərinin sıxışdırıldığı «Bolşeviklər-Daşnaksütyn» gücləri içdən sarsılır, aralarına parçalanma girirdi. Sonda yad əlində bulunan Bakıda Bolşevik diktaturasına qarşı bir çevriliş olur, ağalıq Erməni alayları ilə Bakı limanındaki donanma əskərlərinə dayanan, Ermənilərlə Ruslardan yaradılmış bir «Direktoriya»ya keçir. Bu «Direktoriya» İngilisləri Bakıya çağırır. O çağda İranda bulunan İngilis komandanlığı bu çağrıdan sonra Bakıya qoşun çıخارır.

Durum belə olunca, Türkiyədən yeni güclər çağırılması gərək görülür. Almanlar isə yuxarıda deyildiyi kimi, Gürcüstan yolunu ilə Bakıya gedən Türkiyə yardım güclərini yubatmağa çalışırlar. Buna görə Bakının qurtuluşu da sentyabrın 15-nə kimi gecikir.

Qanlı bir savaş, dönməz bir qarşıdurmadan sonra qardaş qurtuluşuna can atan igid Məhmədciyin Türk birliyi tarixinə altun hərflərlə yazılaçaq igidiyilə Azərbaycan ulusal gücləri öz başkəndinə girir. Altı ay başdan-başa qan-ciyər yeyən müsəlmanların üzü gülür. Bakı Qurban Bayramı kimi gözəl bir gündə yenidən öz yiyələrinin əlinə keçir.

O arada biz İstanbulda idik. O biri Qafqaz respublikalarını ilə birləşdirərək, Orta Avropa Dövlətlərinin qatılımı ilə olacaq toplantıya qatılmağa getmiş Azərbaycan Cümhuriyyəti Elçiliyinin başında bulunurduq. O çağın Ordu bakanı, Baş komandanlığı bulunan Ənvər Paşa telefon edirdi:

- Əmin bəy, Bakı alındı!

Bu qısa sorağın məndə doğurduğu duyunu yazmaqla göstərəməm! O duyunu indi də unudammiram!

Bundan bir kaç gün qabaq Almaniya Ağalığının bir qə-

rarını protest etmişdik [Azərbaycan Respublikasının İstanbuldakı Elçiliyinin başçısı kimi Almaniya İmperiya Ağalığının Türkiyədəki elçisi qraf Valdburqa 12 sentyabr 1918-ci ildə protest edib] Almaniya dövləti Bolşevik Ağalığı ilə Brest-Litovsk Anlaşmasına ek olaraq gizli yaptığı bir bağlaşmaya görə Bakı bölgəsinin Kür çayına kimi Ruslara verilməsinə onay vermiş, qarşılığında özünə neftdən yararlanma üstünlüğünü qazandırmışdı. Böyüyümüz Əhməd bəyin [Ağaoğlunun] dediyi kimi, bizi bir tənəkə neftə satmışdı. Bununla bağlı bizə üz tutan qəzetçilərə: «Bakısız Azərbaycan – başsız bədəndir!» – demişdik [1918-ci il sentyabrın 6-da Azərbaycan Cümhuriyətinin Dış İşləri bakanı Məhəmməd Həsən Hacınskiyə göndərdiyi «Bildiriş»də «Bakı sorunu ancaq gücdən asılıdır. Bakı alınmazsa – hər şey bitdi! Sağlıqla qal, Azərbaycan! – da deyib].

Başı ölüm məngənəsində bulunan bir adamın qurtulması necə bir yenidən doğuşsa, Bakının qurtuluşu da eləcə ağlaşılmaz bir olaydı. Doğrudan da elə idi. Sonra acı bir devrim sonucunda məzarları unudulmuş qalan Anadolu məhəmmədcikləri Bakıda şəhid olmaları ilə türklüyü yeni bir politik görkəm verirdilər. Varlığı unudulmuş, ancaq mənən bütün könüllərdə bulunan bu bahadır şəhidlər yalnız Bakıdadır mı? Naxçıvandan, Qarabağdan, Şamaxıdan, Gəncədən Bakıyadək bir yer varmı, orada belə bir igid yatmasın?!

Hə, Azərbaycanın dörd bir yanında qoşucu dediyi «Sarmaşıqlı bir məzar» bulursunuz. «Qız-gəlin»lərin anıta çeviridləri məzar, qardaş harayına qaçan «TÜRK» məzarıdır!

## V

### MUDROS BARIŞİNIN QAFQAZDAKİ SONUCLARI

Tarixin daha başqa işləri varmış. Türkiye Mudros Barışını [30.10.1918] bağlamalı oldu. Biz də bəklədiyimiz konfransın [Orta Avropa ölkələrinin Güney-Qafqaz respublikalarının qatılması ilə İstanbulda keçiriləcək konfransı] başlanması görmədən geri döndürük. «Yürük» gəmisi quzeydən əsən güclü yelə qarşı boğazdan çıxır, bizi Batuma doğru götürürdü.

Oktyabrın sonlarına doğru Bakıda idik. Bir az öncə sevinən üzlərdə dərin bir üzüntü görünürdü. Türk Ordusunun gedəcəyi, İngilis Ordusunun gələcəyi sorağı hər kəsi üzürdü.

Görəsən, nə olacaq? İngilislərlə birgə Rus Ordusu, Erməni quldur dəstələri də dönəcəklər, kim bilir, yaşayanlardan nə kimi öc alacaqlar?

Ənzəlidə bulunan Birlik Dövlətləri Ordusunun komandanı general Tomson Nuru Paşadan Mudros Barışına görə bir həftəyə kimi Bakının, bir ayadək bütün Qafqazın boşaldılmasını istəyirdi. Nuru Paşa Azərbaycanda ordu qullığuna keçdiyini irəli sürərək, Bakıda qalmaq girişimində bulundu, alınmadı. Tomsonun ultimatumu kəsindi, başqa heç bir yorum-yozuma yer buraxmadı.

O çağda Baş bakan görevində bulunan Tofiq Paşanın bir teleqrafi gəlmişdi. Bu teleqrafda Barışın ayrıca düzüyünə görə Osmanlı Ordusunun Azərbaycanı boşaltmasının gərəkliyi sorğu verilirdi. Anayurdu çətinliklərə soxmaq istəməyən subaylar İstanbuldan gələn buyuruğa uymaq yolunu seçirdilər.

Bakının qurtuluşundan sonra Milli Şura yenidən toplanmışdı. Milli Şura noyabrın 16-da ölkənin Milli Şurada bulun-

mayan bölgələrinə, ulusal azlıqlarına da elçilərini göndərmək üçün yeni bir yasa çıxarırdı. Bu yasaya görə 120 elcidən oluşacaq bir Parlament toplanacaq, yeni yaranmış duruma uyğun ortaq bir Ağalıq yaradılacaqdı.

Unudulmayacaq ağır bir gün, noyabrın 17-si. İngilis göstəricisilə çar Rusiyasının bayrağı olan donanma Bakı limanına yanaşındı. Bir az qabaq Bakıdan qaçaraq Ənzəlidə yerləşən bu gücün Bakıda oturmaqda olan Azərbaycan Ağalığına yanaşması nə olacaqdı? - Bəlli deyil!...

Türk Ordusu çəkilmiş, Azərbaycan bölkələri də yox. Gələn komandanlıq Azərbaycan bölkələri deyə ordu tanımır. Azərbaycan Ordusu adlı düzənli bir güc gerçəkdə yox kimi idi. Komandan Nuri Paşanın o çağda Milli Şuranın başçısı olduğundan mənə yazdığını bir məktubdan anlaşıldığı kimi, toplam ancaq 1500 kişi olan Azərbaycan Ordusunun toplu olaraq bir yerdə bulunmayıb ölkənin çeşidli yerlərində durduğu anlaşıldı. Azərbaycan Ağalığını bu gün Bakıda qoruyan güc yalnız 500 milis (polis) idi.

Düşünək: güc olsa belə, Almanyanın, Türkiyənin yenildiyi bir gücə qarşı Azərbaycanın savaş açması ağla belə gəlməzdidi. Buna görə sorun yalnız diplomatik yollarla çözüləcəkdi.

Üç gün qabaq bu istəklə göndərilən Elçiliyə<sup>1</sup> İngilis komandanının son sözü bu olmuşdu: «Bizim bildiyimiz, Azərbaycan ulusunun elliklə istəyindən doğma bir Respublika yoxdur, yalnız Türk komandanlığının intriqası ilə qurulmuş bir Ağalıq var. Siz bunun tərsini deyirsinizsə, onda gələr, yerində öyrənər, ona görə də qərar verərik!».

Bu «qərarı» umudla gözləyən Azərbaycan Ağalığı İngilis komandanlığına verdiyi notada Birləşmiş Dövlətlərinin o yolla Azərbaycan topraqına girişilə Azərbaycanın bağımsızlığının, topraq bütünlüğünün tapdanmayacağına umudunu bildirirdi.

1 Bu Elçilik Nəsib bəy Yusibbəyli, Əhməd bəy Ağaoğlu, Mehdi bəy Hacınskidən [Musa bəy Rəfiyev] oluşurdu.

Noyabrın 17-də iki Bakı vardi, üzüntülü müsəlman Bakısı ilə sevincli xristian Bakısı. Kənd üzərində Rus Biçərəxov bölkələrinin uçaqlarından bildirişlər atılır, bu bildirişlərdə Rus yurdalar Bakının yenidən ana yurda verilməsilə qutlanırırdı.

«Çıxarma» olaysız edildi. Azərbaycan bayrağı ilə bəzənmiş köprüyə çıxan Tomsonu Dış İşləri bakan yardımçısı [Adil xan Ziyadxan] salamladı. Qarşılığında Tomson onu I Dünya Savaşının bitməsilə bağlı qutlayıb, burada barış yaratmaq üçün bulunduğu dedi.

İki gün sonra komandanlığın müsəlmanları üzən bir Bildiriş yayıldı. Bu Bildirişdə Biçərəxov Bildirişində olduğu kimi «Yenmiş Birləşmiş Ordusunun ölkəsinə dönmədən önce ortaq uğura buncu qatqları dəyən, canından keçən Rus ulusuna çox sağ ol, deməyin görəvlərindən olduğu, bu görevin yerinə yetirilməsi, Rusiyadan qoparılmış Qafqazın yağıdan boşaldılması üçün Ufada yaradılan Rus Ağalığı ilə uzlaşaraq buraya gəlindiyi» anladılırdı [Tomsonun 19 noyabr «Bildiriş»ində Ufa sözü yoxdur. Orada «Biz buraya yeni Rus Ağalığının bilgisi, onayı ilə gəlmişik» - deyilir. Məhəmməd Əmin bəy Ufa Ağalığı sözünü Azərbaycan Cümhuriyəti Parlamentinin 26 may 1919-cu il, 41-ci toplantıda da işlədib].

Bələ bir Bildirişin etkisinə, bir də İngilis Ordusu ilə birlikdə gəlmiş Biçərəxov bölkələrilə erməni quldur dəstələrinin kənddə törətməkdə olduqları olaylar, müsəlmanlara qarşı takındıqları alçaldıcı addımlar da düşünlürsə, o çağda nə kimi saatlar yaşandığı öz-özünə anlaşıılır.

Türkçə yazılı göstəricilərin qırıldığı, gəmilərdəki Azərbaycan göstəricilərinin aşağılandığı, boşuna tüfəng ataraq müsəlmanların hər yolla alçaldılıb saldırıyla uğradıqları olaylar hər an öününe keçilməz bir qarşıqliq törətmək üzrə idi.

Bakı belə sıxıntılı günlər keçirməkdə ikən, Gəncə daha bir kaç gün öncə onunla birgə bulunan Türk komandanlığını dərin bir üzüntü ilə yola salırdı...

## VI

### PARLAMENT, ETDİKLƏRİ

Azərbaycan Milli Şurası belə bir ağır durumda Ağalığın dayaqlarını gücləndirməyə çalışır.

Dekabrin 7-də Azərbaycan Parlamenti açılırdı. Böyük bir topluluğun qarşısında açılan Parlamentdə söylənən açılış çıxışının sonunda Azərbaycan bayrağına baxaraq söylənən «Bir yol yüksələn bayraq bir daha enməz!» çağırışı coşqun, sürəkli alqışlarla qarşılanaraq yeni bir yaşama girilirdi.

Ancaq nə qorxunc, nə qaranlıq bir ortam içərisində?!

Bir yanda Birlik Komandanlığının saygınlığı ilə ayaqda duraraq Azərbaycan deyə bir varlıq tanımayan yaraqlı güc, o biri yanda da ulusun istəyindən, istəncindən güc alsa da, düzənli orduya dayanmayan bir Ağalıq.

Birlik Komandanlığı ilə uyumda bulunan Rus qurumu ürəklənmiş, politikası olmazın aşırılaşmışdı. Azərbaycanlılara «Bildirdiyiniz bağımsızlıqdan əl çəkin, sizi bağışlayaqa!» - deyir, keçici olaraq quracaqları yerli Ağalıqda Azərbaycanlılara da önəmlü bir yer verəcəkləri «yaxşılığı»nı da artırırlar.

Erməni qurumunun yağlılığı, dirənişi isə daha açıq idi.

Azərbaycan başçıları üçün bu boyda ağır politik durumda yixilmayıb, bağımsızlıq özülü üzərində dəyişməz qalmaq, bu yolda güc göstərmək doğrudan da çətin idi.

Bu çətinliklər dolaşığında yollarını 360 dərəcə dəyişənlər vardı. Ulussevərliyindən quşqu duyulmayan bir çox sayınlar belə, yaranan çətinliyi adlamaq üçün «Bağımsızlıqdan əl çəkmək» önərisini incələmək gücsüzlüğünə düşdülər.

[Azərbaycan Respublikasının Dövlət Arxivindəki 2994 №-li fonddakı «İngilis qoşunlarının Azərbaycana gəlməsindən özət»də bu adamların Əhməd bəy Ağaoğlu, Xosrov bəy Sultanov, Musa bəy Rəfiyev, Tağı bəy Səfərəliyev, Əsədulla Əhmədov olduğu aydınlaşır. Rus, erməni, müsəlman uluslarından olan qatılımcılar «Rus Soveti»ndə aşağıdakı kimi anlaşmışlar: «Biz, bütöv Rusiya ilkəsini, ən başlıcası da Rusiya ilə topraq bütünlüyü ilkəsini alqışlayırıq. Azərbaycanın politik quruluşu biçimini Bütün Rusiya Qurucu Toplantısı bəlirləyir. Buna baxmayaraq biz, Barış Konfransında Ulusal elçiliyimizlə Rusyanın iç quruluşunun bizim özərkliyimizə yardımçı olacaq biçimdə qurulması üçün çalışmaq hüququmuzu özümüzdə saxlayırıq.】

Ancaq Ağalığın başında duran Fətəli Xanla Milli Şuranın çoxluğunu oluşturan «Musavat» partiyasının başçıları ilə sol yan dəstələri belə bir çəşqinqılıqdan uzaq qaldılar, «Ruslar, Ermənilər Parlament «Düzük»ünə görə Ağalığa qatila bilərlər, bundan artığını kəsinliklə edəmmərik!» - dedilər, istəklərinə də yetdiłər.

Parlament yaradılan kimi Ağalıq qurmaq yetkisi yenidən Fətəli Xana verildi. Fətəli Xan kabinetini yaradaraq Bildirişini oxudu, Parlamentdə güvən qazandı.

Bunun ardına general Tomson 1918-ci il dekabrin 18-də [28] Birlik Dövlətləri Komandanlığının adından yayılmıştı Bildirişində «Fətəli Xanın başçılığında koalision Azərbaycan Ağalığı yarandığından, Birlik Dövlətləri Komandanlığının Azərbaycanda tək yasal bir ağalıq kimi bu Ağalığı tanıyağıını, ona gərəkən bütün yardımda bulunacağı» hamiya bildirirdi.

Komandanlığın ilk Bildirişini ortadan qaldıran bu ikinci Bildiriş Bakı ortamında böyük bir devrim düşüncəsi yaratdı. O çağadək Komandanlığın öyucusu bulunan Rus, Erməni ba-

sını indi, bir gün qabaq öyüdükləri görəvə söyüslər yağıdırmağa başladılar. Azərbaycan amacını savunan müsəlman basını isə doğal olaraq, komandanlığın bu addımını alqışlayır, saygı ilə yanaşırırdı.

Rus qurumları bu duruma yalnız qəzet yazıları ilə qarşı çıxmışla yetinmədilər. Birlik Komandanlığına qarşı bir taqim «devrimçilik»ə də girişdilər. Bunun üzərinə önayaq olanlardan bir kaç adam tutuldu, Ənzəliyə sürüldü.

Bu olaydan sonra Bakıda bulunan Rus-Erməni işçiləri işe çıxmışdır. Elektrik Ortaqlığı işçisinin çoxu xristian olduğundan, bunların işə çıxmaması ilə bütün yaşam durmuş olurdu. Bu olay etkili oldu. Tutulanlar qaytarıldı. Rus qurumunun istəyilə basının kontrolü da Azərbaycan Ağalığının yetkiləri dışında tutuldu.

Başqa bir olayla bağlı yenə o qurumdan ikinci bir işəcixmama istəyi oldu. Bu çəğiriş bir az da Azərbaycan Ağalığına qarşı edilmişdi. Amac Ağalığın gücsüzlüyünü göstərməklə çətinliklə törətmək idi. Ancaq bu yol «Müsavat» Partiyası müsəlman işçisini yetərincə sağlamışdı. Müsəlman işçi bu yol xristian işçilə iş birliyində bulunmadı, işəcixmama önərisini protest etdi. O biri yandan da Ağalıq kəsin çalışmalarla Elektrik Ortaqlığını işlədə bildi.

Düşünülən basqı boşqı getmişdi. Bu andan sonra Ulusal Ağalığın politik durumu güvən verirdi. Bu olayın gerçek sonucundan biri polis qurumundakı yadelli komisarlığın ortadan qaldırılması, biri də basının kontrolu hüququnun yenidən Ağalığa verilməsi idi.

Ağalıq bununla yetinmirdi. Komandanlığa verdiyi notada «Yetki hüququ komandanlıqca tanınmış bir Azərbaycan Ağalığı varken, Birlik Dövlətlərindən bulunmayan Rus Biçeraxov Ordusu ilə elliklə güvənliyi pozmaqdan başqa bir yara-

ri olmayan Erməni yaraqlı dəstələrinin Bakıda bulunmalarına bir nədən olmadığını bildirməklə bu ordu birliklərinin bir an önce Azərbaycandan uzaqlaşmasını» istədi. Bu notadan sonra Biçeraxov alayı 48 saatlıq bir sürədə Bakıdan çıxdığı kimi, Erməni yaraqlı dəstələrinin buraxılması da kəsinləşdi.

İngilis komandanlığının gəlişində gördüyü ilk işlərdən biri də liman qurumu ilə maliyə qurumlarının kontrolunu öz əlində bulundurması idi. Azərbaycan Ağalığının çalışmaları ilə bu iki buxov da aradan qaldırıldı.

Ağalığın qurulmasının ardınca o çağ Versalda toplanacaq Barış Konfransına qatılmaq üçün bir Elçilik yaradıldı. O çağda Cümhuriyətin tək gücü olan ulusal cəbhənin birliyi üçün ayrı-ayrı dəstələri bir araya gətirməyə, nazlanmalarına belə dözməyə olanüstü önem verildiyindən, Elçiliyin bütün axınlardan olan üzələrini Ağalıq deyil, Parlament seçmiş, Ağalıq göndərmişdi.<sup>1</sup>

Bu Elçiliyə Azərbaycanın varlığını dış ölkələrdə tanıtmak, ulusal hüququnu, bağımsızlığını savunmaq, Barış Konfransında onun elçisi kimi çıxış etmək yetkisi verilmişdi.

Elçilik komandanlığın onayından sonra Azərbaycanın bağımsızlığını uluslararası alanda qorumaq amacı ilə Bakıdan yola çıxdı.

Sayılı oxucu ordusuz bir Ağalıq qurulduğunu görür. Doğrudan da elə idi. Olaylarından danışdığını bu çağlarda

1 Elçilik bir başçı, üç üya, üç də yardımçıdan olmuşmuşdu. Başçı, Parlament başçısı Əlimərdan bəy Topçubaşı. Üyələr: Parlament elçilərindən Əhməd bəy Ağaoğlu, Əkbər ağa Seyxlisləzəmdə, Məhəmməd Həsən bəy Hacınski. Yardımcılar: Parlamentdən Seyid Mir Yaqub bəy Mehdiyadə ilə Məhəmməd bəy Məhərrəmzadə, bir də yazımcı Ceyhun bəy Hacıbəyli idi. Bunlar içində yalnız birisi «Müsavat» Partiyasından olub, o biriləri Parlamentin başqa fraksiyalarından idi. Müsavatçı Məhəmməd Həsən [Hacınski] Cümhuriyətin dadılmasından qabaq ölkəyə dönüb orada qalmışdır. Məhəmməd Həsən bəy sonralar partiyasını atıb bolşeviklərə qoşulmuş, dönük olmuşdur.

Bakıda Azərbaycan Ordusu bulunmurdu. İngilis komandanlığı Mudros Barışlığını yalnız Türkiyə Ordusuna deyil, Azərbaycan bölkələrinə də uyğulayırdı. Bunun üçün də Ordu bakanı Səməd bəy Bakıda deyil, daha çox Gəncədə bulunur, ilk Azərbaycan alayını yaratmağa çalışırı. Sonda Gəncədə yaradılan bu alay Bakıya gəldi. Ulusal Ağalıq çağında Bakının yaşadığı ən ürəkdən sevinclə günlərdən biri də bu gün idi.

İngilislərin Bakıya gəldiyi gün yayılmışqları Bildirişə Rus-Erməni qurumunun güvəninin, boşboğazlıqlarının artığını görünçə, ilk basqıda bütün tuzları vermək istəyənlərin on gün sonra necə boş qorxuya düşdükləri 1919-cu il aprelin 5-də (Azərbaycan Ordusunun Bakıya gəldiyi gün) bilindi [Azərbaycan Respublikasının Ordu bakanı artilleriya general-leytenantı Səməd bəy Mehmandarovla Baş Qərargahın başçısı general-major Həbib Səlimovun 9 iyul 1919-cu ildə verdikləri 320 №-li Buyuruq Ordu Bakanlığının iyulun 3-dən Gəncədən Bakıya köçmüş sayılıği bildirilir. İlk ordu birliliyi aprelin 5-də gələ bilərdi. Tutuşdurmaq üçün başqa qaynaq tapamadıq]. Düşünək: bütün Milli Şura o qorxu ilə etkilənsəydi, bəlkə də Azərbaycan Cümhuriyəti heç yaradılmadan yox olub gedəcəkdi.

İngilislərin bu addımı Azərbaycanlıların qara gözlərinə vurulduqlarından irəli gəlmirdi. Sevginin bir politika nədəni olması düşüncəsi uzun illərin əskiliyi ilə birlikdə çoxdan söyləncəyə qarışib getmişdir. Burada sevgi deyil, politik, ekonomik çıxarlar vardı. Bakı neftinin bağımsız qafqazlı bir Ağalığın əlində bulunması, elliklə Qafqazın Rusiyadan ayrılması İngilislərin işinə gəlirdi. Azərbaycan da bu durumdan yaranımalı idi. Ulusal Ağalığın diplomatik uğurları bunulla açıqlanırdı.

\*\*\*

Yenidən Ağalıq qurmaqtək böyük, sorumlu bir iş qarşısında qalan Azərbaycan aydınlarının üzləşdiyi çətinlikləri bütünlükə dəyərləndirə bilmək üçün çarizmin Azərbaycan bölgəsini Rusiyadan ayrılan başqa yerlərə baxanda nə kimi sıxıntıllara soxduğu deyilməlidir, yoxsa oxucular durumu bütünlükə anlamazlar.

Azərbaycan müsəlman dövlətlərilə sınırlı bir Türk-müsəlman bölgəsi idi. Çarizm bu kimi bölgələrini sürəkli quşqu altında bulundururdu. I Dünya Savaşından qabaq Qafqazın başçısı bölgənin xristian yaşayanlarından arxayıñ ikən, müsəlmanlar arasında ayrılıqçı axınların ola biləcəyini düşünürdü.

Çar Ağalığı sınırdə bulunan müsəlman bölgələrini yüksəlişə, bilgiyə erdirəcək istəklərdən özəlliklə uzaq bulundururdu. Ordu qulluğuna alınmamaqla görüntündə onlara bir yüngüllük göstərilirdi. Ancaq gerçəkdə güvenilirliyi sürəkli quşqu altında olan bu ulusa yaraq vermək istənilmirdi. Bu yolla orduçuluq özəlliyini unudan ulus dağınıq bir topluluğa çevrildiyindən düşünülən qorxu azalırdı.

Qonşuları Ermənilərlə Gürcülər ordu qulluğunda bulunduqlarından, orduçuluğun özlərini qorumağa yetik çağdaş yolları ilə tanısdılar. Müsəlmanlar isə orduçuluqda xanlıqlar dönməmindəki qorunma yollarını belə unutmuşdular.

Xristian generallar, miralaylar [alay başçıları-polkovniklər] çox ikən, Azərbaycanlı subayları barmaqla saymaq olardı.

Polis qurumunda bir ilçe başçısı rütbəsini bulmaq Azərbaycanlı bir müsəlman üçün göydəndüşmə sayılırdı.

Ədliyə görəvlilərinə gəlincə, çeviricidən yuxarı bir müsəlman yetkililə qarşılaşılmazdı.

Azərbaycan ordu quruculuğunda Rusyanın dağıntıları üzərində qurulan respublikaların hamisindən pis durumda idi. Rusiya türklərindən orduya alınanlar yalnız Volqaboyundakı türklərdi. Coğrafi yerləşmələrinə görə Rusiyadan ayrılmalarına olasılıq olmadıqdan bu görevə alınmışdır.

Türküstənlər Qafqaz müsəlmanlarından isə orduya alınmırıldı. Bu üzdən ordu yaradılması Azərbaycanlılar üçün çox çətin bir iş olurdu.

Düşünün, Rusiyadan ayrılmış Ermənistən, ya da Gürcüstan ağılıqları yayılmışları bir buyuruqla hansısa ildə Rus Ordusunda qulluq eləmiş əri, subayı yaraq altına çəgirinca, on gün sonra yeni Ağalığın ilk ordu kadrlarını oluşturan, savaş-döyüş görmüş, barit qoxlamış bir güc ortaya çıxdı. Azərbaycan isə bundan yoksundu [Nuru Paşa iyunun 28-də baş komandanı Ənvər Paşa yazardı]: «Yeni qurumdan bir sonuc əldə edilməməkdədir. Yaşillardan yaraq altına 30.000 kişi gəlməsi bəklənirkən bunun yerinə ancaq 37 kişi gəlmədir. Bunlardan yarananamayacağımız anlaşılmışdır. Bakı sorununu özümüz tez çözmək üçün bu bölgəyə bir təmən daha göndərilməsi uyğun olardı». Nuru Paşa iyulun 1-də göndərdiyi məktubunda isə gileyənlərdi: «Güney Qafqaz müsəlmanları çox söylər, az yapar, keyfinə düşkün, parəni olduqca çox sevən adamlardır!».

Yurdunu qorumaq üçün orduçuluq duyğusu, düşüncəsi itmiş bir ulusun qarşılaşacağı şey yağıların törətdiyi soyqırımı olar! Ancaq Azərbaycan Cümhuriyatını quran böyük oğullar bu gün birilərinin dəyərləndirməsi çətin olan böyük əməklə az sürədə Azərbaycan Ordusunu yaratdılar].

Bəlliidir: ordunu ordu edən subaylardır. Azərbaycan bu yönən də bütünlükə yoxluq içində idi. Rusiya Ordusunda qulluq eləmiş subaylar çox az idi. Yaradılan bölkələr üçün

deyil, Azərbaycanlı tək müsəlman alay komandanı bulmaqdə çox çətinlik çəkilirdi.

Baltikyanı ağılıqlarından, yanılmırsa, Estonia Respublikası Bolşeviklərə qarşı yapdığı bağımsızlıq savaşlarından birində verdiyi minadək itkidən yarısı subaylar idi. Bu subayların hamisi əskidən Rus qulluğunda bulunub, çoxu çavuşda yetişmiş estonyyalı subaylardı.

Azərbaycan Cümhuriyəti isə öz soyundan 500 deyil, 50 zabit belə bulmurdu. Bunun üçün də Azərbaycan Ordusunda ayrı-ayrı uluslardan bir subay dəstəsi vardı.

Ordunun bütün ağırlığı kiçik subayların üstündə idi. Bunlar da tez-tələsik, Nuru Paşa çağında yaradılan Gəncə Ordu Okulundan yetişmə [1918-ci il iyul] dönməz Azərbaycan yaşilları idi. Bunlar quşqusuz yurdsevər, ulussevərlərdi.

Çətinlik yalnız ordu qurumu ilə qalmırırdı. Azərbaycanlılar Ağalığın başqa işlərini görmək üçün da yetərinə uzman, yönəticilər bulamırmışdır. Çarizm öz Ağalıq maşının müsəlman yönətici almazdı. Bu baxımdan qonşumuz Gürcülərin durumu daha yaxşı idi. Bir çağlar Qafqazın teleqraf, dəmir yolu, poçt kimi qurumlarına Gürcülər çox alındı. Müsəlmanlar polis, mülki işlər, maliyə, ədliyə kimi qurumlarda heç dərəcəsində idilər.

Ermənilərin kilsə okulları, Gürcülərin köklü seçkin qurumunun ulus okulları illərdən bəri Erməniləri, Gürcüləri oxutmaqdə ikən müsəlmanlara böylə bir hüquq verilmirdi. Ulusal eyitim yalnız özəl okullardakı əski yollu, məscid «məktəbxana»larına dayanırdı.

Bələdiyələrdə də müsəlmanların hüququ sınırlı idi. Yəsaya görə çoxu müsəlmanlardan olan Bakı, Gəncə kimi kəndlərdə bələdiyə üzvlərinin yarısı xristian olmalı idi.

Bütün bunlar yeni Ağalıq qurulduğu çağda pis etkilərlə

duyulurdu. Buna 1918-ci ildəki «komunizm quruculuğu» ilə dağıdılmış qocaman Bakı neft ocaqlarının yenidən doğal durumuna gətirilməsi kimi çətinliyi də artırın...

Çarizm dönəmində bölgənin ortaqlığı Tiflis idi. Güney Qafqazın bütün ortaqlıq qurumları, ordunun yerləşdiyi yer, gərəkən saxlanclar hamısı burada idi. Başkəndini Bakıda quran Azərbaycan Ağalığı bu qurumları yenidən yapmalı idi.

Bakıda yalnız dünyanın baxışlarını çəkən neft ocaqları yoxdur, Kaspi [Xəzər] dənizinin ən ənəmlı limanı da buradır. Bura İran, Türküstan, Rusiya ilə Avropanı birləşdirən ənəmlı bir alver ortaqlığıdır, ikinci İstanbuldur. Bakı limanında əski dən devrim olaylarından dolayı işləməyən, ənəmlı bir alver donanması var idi. Bu donanmayı yarın üçün qorumaq, qulluqcularını barındırmaq, yönətmək gərəkdi.

Ortada bu boyda yönətim, quruculuq çətinlikləri varken, devrimin toplumsal çağırışları ilə qızığın, son düzəyə gəlmış topraq sorunu, işçi sorunu kimi hər an alovlanı bileyək, bir an önce çözümünü istəyən köklü yenidənqurma sorunları da vardi.

Bu boyda yönətim, toplumsal, politik, ordu, iç ekonomik sorunlarla yanaşı, bir yandan Ermənilərlə kəskinləşən sınır sorunu, o biri yandan da Denikin Ordusu kimi bir Rus saldırganının qorxusu altında bulunan Azərbaycan Ağalığı qurmağa başlayırdı. Bu arada Azərbaycan Ağalığının ulusun güveni, partiyaların birliliyindən başqa bir dayağı, yardımçısı yox idi.

\*\*\*

Bundan sonrakı olayların nədənlərini daha yaxşı anlıya bilmək üçün Parlamentin hansı partiyalardan qurulub, ayrı-ayrı olaylara qarşı nə kimi bir yön aldığını qısaca söyləmə-

yin gərəkliyini duyuruq.

Parlament 85 ulus elçisindən oluşurdu.<sup>1</sup> Bundan 10-u Erməni, 5-i Rus, 5-i də əsaslı uluslardan olmaqla 20-si müsəlman olmayan, qalan 65 üyə bütünlükə müsəlman, bir kaçını çıxmışla hamısı Türk idi.

Partiya baxımından Parlament belə bölündürdü: «Müsavat» Partiyası - 27, «Müsavat»la birləşən «Bitərəf» dəstə - 6, «İttihad» Partiyası - 11, Sosialist bloku - 10, «Əhrar» partiyası - 7, «Özgürüşüncəlilər» - 3 [Parlamentə qatılanlar, çıxanlar olduğundan saylarda kiçik uyğunsuzluq vardır. AXC Ensiklopediyası. I c., B., 2004, s. 154-də 11 fraksiya, 109 ulus elçisinin adı keçir].

«Müsavat» Partiyası ideologiya baxımından ulussevrilikdən doğan türkçülük idealını tutan bir partiyadır. Daha geniş adı Türk Federalist Müsavat Partiyasıdır. Azərbaycan Cümhuriyətinin bayraqçısıdır. Bu çağırışı birinci ortaya atmaq, onu yalnız yadlardan deyil, bir sıra Azərbaycanlılardan da qorumaq baxımından «Müsavat», Azərbaycanın birinci bağımsızlıq partiyasıdır. Toplumsal quramasına görə ulusalçılıq idealandan dönməyən, aşırı demokrat bir programı vardır. Baş bakan Nəsib bəy bu partiyanın qurucularından idi.

Bitərəf dəstə - Universitet bitirmiş bir kaç aydınla varlı sinifindən olanlardan oluşub, partiyaya girmədən, ayrıca dəstə kimi genəl politikada «Müsavat» Partiyası ilə birlikdə bulunurdular. Baş bakan, rəhmətlik Fətəli Xan [Xoyski] bu dəstədən idi.

«İttihad» Partiyası öncə «Rusiyada müsəlmanlıq» adı ilə qurulmuşdu. Rəsmi ideali İslam birliyi idi. Partiyanın başında Türkiyədə də tanınan Qara bəy [Qarabeyov] bulunurdu.

Sosialist bloku bir az sosial-demokrat (menşevik), bir

1 Ulus elçilərinin sayı 120 olmalı idisə də, gerçəkdə 85 elçi var idi.

az da toplumçu sosialist elçilərdən qurulmuşdu. Birincilərin başçısı Səmədağa Ağamalı oğlu, öncülləri İbrahim bəy [Əbilov],<sup>1</sup> ikincilərinki – Aslan bəy Səfikürdski idi.

«Əhrar» [Özgürlik] Partiyasının ideali da Türk ulusalçılığı olub, programı «Müsavat»a yaxın idi. Başçıları Aslan bəy Qardaşov idi.

Bu sətirlərlə, burada göstərilən parlament (parlament üzvləri) üzərinə bir az düşünülürsə, toplumsal düşüncə birliyindən başqa bir gücə dayanmayan Azərbaycan Ağalığının istər-istəməz çoxpartiyalı biçimdə yarana biləcəyi aydın olur.

İlk birlik bir çox çətinliklərdən sonra «İttihad» dışda qalmışla bütün dəstələrin qatılması ilə yarandı. «İttihad»ın ilk birliyin dışında qalması bütün partiyalarca yararlı görülən Fətəli Xan qarşı bulunmasından irəli gəldi.

İlk kabina partiyaların Ağalıq başçısına, programına güvənilə qurulmuş, Ağalığa alınan bakanların partiyasına, sayına önəm verilməmişdi.

Bir kaç ay sonra partiyaların bu yolla yetdikləri güvən itincə Fətəli Xanın kabinetini buraxılıb, yerinə Nəsib bəy Yusifbəylinin kabinetini quruldu (14 aprel 1919).

Fətəli Xanın ilk kabinetini partiya prinsipləri dışında «İş adamları»ndan yaradılmışkən, Nəsib bəyin kabinetini «İttihad» Partiyası yenə dışda qalmışla partiyaların üzvlərindən quruldu.

Bu kabinet də dəyişikliyə uğradığından Nəsib bəy dekabrın 24-də [22] ikinci kabinetini qurdu. Ona «İttihad» Partiyası ilə yanaşı Fətəli Xanın ilk kabinetinin üzvləri də girmişdi. Bu, Azərbaycan Ulusal Cümhuriyyətinin son kabinetidi.

Bu kabinet dəyişmələrində bütün ağırlıq Parlamentin say, eləcə də görkəmli adamlar baxımından daha güclü bir ortaq-

lıq partiyası olan «Müsavat» Partiyasının ciyində idi. Ancaq «Müsavat» ortaqlığı yalnız öz sayına dayanaraq təkpartiyalı bir Ağalıq yapmaq gücündə deyildi. Çoxpartiyalı bir kabina qurunca da düşündüyü politikanı istədiyi kimi uyğulayam-mırdı. Üç yol dəyişən bu kabinetlərdə müsavatçılar sayıca üçdə bir olsalar belə, ağalıqlara «Müsavat Ağalığı», işlərinə «Müsavat uygulaması» demək bir alışqanlıq idi.

Ulussevərliklə Azərbaycan adına nə yapılarsa onun adı «Müsavat işi» idi. Belə bir ün boşuna deyildi. Azərbaycan idealını «Müsavat» Partiyası yaratmışdı. Onun üçün də hər şey onun adına çıxılırdı. Parlamentdəki yüzdə ilə çoxluğu da buna bir nədən idi.

Ortaqlıq durumunda bulunan «Müsavat» Partiyası Cüm-huriyyətin yaranışında qorxunun gerici Rusiyadan gələcəyini bildiyindən, ağalıq qurarkən solları oluşturan sosialist partiyalarına daha çox isinmiş, Denikin qorxusu ortaya çıxınca bu yanaşmasının necə düzgün olduğunu görmüşdür. Son çağlarda Rusiya qorxusu Denikin paltarından bolşevik donuna girincə, sosialistlər ortaqlığın umudlu dayağı olmaq özəlliyini itirirdi. Bu durumda ortaqlığın istər-istəməz sağa yönəlməsi qaçılmaz olurdu. Ortaqlığın bu yönəlməsi isə sonucda «İttihad»ın da kabinetə girməsinə gətirmiştir. Ancaq bu yöndəki qurama umud gerçəkləşincə, başqa bir taqim şəyələrin etkisilə umulanın dışında bir sonuca vardığından, Cümhuriyyətin devrilməsinin önemli nədənlərindən biri olmuşdur.

Parlament partiyalar arasında olan ayrıqlılara baxmaya-raq ordu quruculuğu, quzey qorxusuna qarşı Gürcüstan Res-publikası ilə bağlanan birgə ordu qorunması anlaşması, Denikinin tutduğu Dağıstan Respublikasının qurtuluş savaşına yardım, diş ölkələrdə bağımsızlığı tanıtmaq üçün yapılan diplomatik çalışmalar kimi işlərdə birlik göstərib, yalnız işçi

1 Bunlar saldırıldan sonra dönüb bolşevik olmuşlar.

sorunu ilə bolşevik saldırısına qarşı gərəkən birliyi özündə bulamamışdı.

- Axi, neçin?...

\*\*\*

Oxucu yuxarıdakı sualın cavabını aşağıdakı bölməni oxuyandan sonra öz-özünə alır. Biz isə indilik Parlament Ağalığının 17 ay [Məhəmməd Əmin bəy bağımsızlığı 23 yox, Azərbaycan Parlamentinin açıldığı gündən, dekabrın 7-dən - 17 ay sayır. Bizim düşüncəmizə görə gerçək bağımsızlıq daha az, İngilis Ordusu 1919-cu il avqustun ortalarında Bakıdan gedəndən sonra - 8 ay olmuşdur. Cümhuriyətin qurucuları - böyük bahadırlar bu az sürədə çox böyük işlər görmüşlər] içindeki işlərini, uğurlarını özətləyək:

**BİRİNCİ:** Yaya, atlı, topçu, uçaqçı, teleqrafçı kimi çeşidli yaraqdan 17 minlik<sup>1</sup> bir ordu sağlanmış, Ordu Okulu yaradılmış, kiçik bir donanma düzəldilmişdi.

**İKİNCİ:** Bütün Azərbaycanda ordu, mülki, eləcə də polis

1 Azərbaycan Ordusu iki Yaya Diviziya ilə bir Atlı Diviziyanın qurulmuşdu. Yaya Diviziya pulemyotları ilə birlikdə, 3 alaydan, eləcə də 2 Topçu Alayından oluşurdu. Atlı Diviziya isə pulemyotları ilə birlikdə 3 alaydan, bir də Atlı Topçu Alayından oluşurdu. Birinci Yaya Diviziyyası 1-ci Cavanşir, 2-ci Zaqtala, 3-cü Gəncə alaylarından qurulub, 2-ci Yaya Diviziyyası, 4-cü Quba, 5-ci Bakı, 6-ci Şamaxı alaylarından oluşurdu. Üçüncü diviziyanın başlangıcı kimi 7-ci Lənkəran alayı yaradılmışdı. Alayda 2 min süngür olub, bir diviziya 6 min sayıda idi. Atlı diviziya 1-ci Tatar, 2-ci Qarabağ, 3-cü Şəki alaylarından oluşurdu. Yaya, eləcə də Atlı diviziylardan başqa iki Obus [Özüyeriyən Artilleriya Qurğusu - ÖAQ] böülüy də vardi. Bunlara 6 zirehli avtomobilə bir kaç da zirehli qatar artırıldı. Azərbaycan Ordusunda 600-dək subay vardi. Bunlardan yalnız 60-ı Baş Qərargah kadrlarından yetişmişdi. Bitikdə göstərildiyi kimi, subabay yalnız yüzdə əllisi Azərbaycanlı idi [Bu bilgilər düzgün olsa da, Azərbaycan Ordusunun gerçək savaş gücünü bütünlükə göstərmir].

qurumları yaradılmış, ölkədə güvənlilik, yasal düzən yaradıla-raq Rus ayrılıqçılarının əlində bulunan Lənkəran sancığı ana yurda qaytarılmış, Türklərin Qafqazda bulunduğu sərədə belə yaraq buraxmayan Qarabağ Ermənilərlə anlaşmaya gələrək Azərbaycan Ağalığı onlara tanıtırılmış, Bakıdan çox uzaqda bulunan Naxçıvanın Ermənistən Ağalığına qarşı dirənişi mənəvi, maddi, politik dəstəklənərək, oraya general-qubernator göndərməklə Azərbaycana bağlılığı yönətimcə də güvən altına alınmışdır.

**ÜÇÜNCÜ:** Maliya, ekonomik yenidənqurmaya girişilmiş, 1918-ci il mart qırğınından sonra ağlıq edən Bolşeviklər dönməmində doğal durumundan çıxaraq dağlımış neft ocaqlarının yönətimi yoluna qoyulmuş, ortadan qaldırılmış dövlət bankı Azərbaycan Bankı adı ilə yenidən açılmış, köylərdə ürətimi artırmaq üçün ufaq kredit bankları açaraq, kəndlərdə də əmanət sandıqları yenidən açılmışdır.

**DÖRDÜNCÜ:** Azərbaycanlılardan kiçik yönəticilər yetişdirməkdən ötrü ayrıca quruluşlar, Türk yaşlarının oxuması üçün teleqraf, sürücü, dəmir yolu okulları açılmış, əskidə heç yoxkən dəmir yolu qulluqçularının yüzdə əllisini türklərdən yapa biləcək biçimdə uğur göstərilmişdir.

Bilimə-bilgiyə gəlinçə, okulları tezliklə Türk dilinə keçirmək üçün yaradılan yazma, çevirmə qurumlarının başarısı ilə ilk, eləcə də orta okullar üçün dərs bitikləri yazılıraq çap edilmiş, olan orta okullardan bir bölümü uluslaşdırılmış, ölkənin çeşidli yerlərində 7 erkək, bir qız pedoqoji kursu açılmış [Parlamentin 17 iyul 1919-cu il, 56 sayılı toplantısında katib Əhməd Cövdət belə bir bəlgə oxuyur: «Ağalığın qərarına görə türkçə öyrətmənlər sağlamlaq üçün on yerdə - Qurbanlı, Qusarda, Gəncədə, Şuşada, Salyanda, Göyçayda, Qazaxda öyrətmənlər kursu açılacaqdır... Bakıda bir oğlan, bir qız

okulu vardır], Bakı Universiteti yaradılmış, çeşidli dallarda yüksək okul bitirmək üçün yaxın öyrənci Ağalıq adından ayrı-ayrı Avropa ortaqlıqlarına göndərilmiş, Türkiyədən əlliya yaxın öyrətmən, qadın öyrətmən çağırılmış, köylərdə ilk okulun, elliklə bilikləndirmənin yayılması üçün keçici pedaqoji kurslar açılıb uluslararasılaşdırılmış, indilik uluslararasılaşdırılmamış orta okullarda Rus tarixi yerinə Ortaq Türk tarixi keçilərək, Türk dilinin bütün okullarda keçilməsi yasal güvəncə altına alınmışdı.

Türk dilinin dövlətin rəsmi dili olması bildirilərək, Rus dilinin yalnız dəyişiklik çağında, keçici bir sərədə qullanılmasına yol verilmişdi.

Bölgələrdə ulusal ağalığı gücləndirməkdən ötrü bölgə qurumları yaratmaq üçün yasa tasarısı yazılıb Parlamentə göndərilmişdi. Bu yasaya görə bölgələrin yerli işlərini özlərinin görmək hüquq olub, bələdiyə güvənlilikçilərini də özləri qoyurdular.

Eləcə də mülkiyət hüququnu saxlamaqla topraq sorunun köylünü toxadacaq bir biçimdə çözəcəyi düşünülən yasa tasarısı da Parlament komisiyasının incələməsinə verilmişdi.<sup>1</sup>

Anarxiya illərində çox böyük dağıntılarla uğrayan ulaşım-la, araclar yoluna qoyulub, Gürcüstanla yapılan anlaşma ilə Bakı-Batum dəmir yolu düzənli işləyir, devrim çağında pozulan Bakı-Batum neft borusu əskisi kimi axır, Azərbaycan

1 «Müsavat» Partiyasının sunduğu bu proyektdə ayrı-ayrı əllərdə olan böyük topraqları alandan sonra torpaqsız köylülərə ödəməsiz verməyi önsərirdi. Ancaq köylüyə veriləcək, ya da mülkiyət hüququnu qorumaqla ona buraxılacaq topraq üzərində mülk yiyyisinin mülkiyət hüququnu tani-nırdı. Köylü toprağının üstündən istədiyi kimi yararlana bilərdi. Ancaq topraqdə bulunan dəfənlər, kültür üzərində özəl mülkiyət hüququnu tənimsəməyib, dövlətə verilidi. Topraq altındaki yatırın işlədilməsilə bağlı işlər isə, sözü gedən proyektdə ayrıca yasa ilə düzənlənəcəkdir.

ekonomisinə böyük etkisi olacaq Culfa-Ələt dəmir yolu tikintisi sürdürülrək, Kür çayı üzərində yapılan böyük köprünin rəsmi açılışı bəklənirdi<sup>1</sup> [Azərbaycan Parlamentinin 3 aprel 1919-cu il, 26 sayılı toplantısında baxılaraq komisiyaya göndərilib. Mayın 8-dəki 35 sayılı toplantıda çəkişməyə qoyulub. Çıxışçı Abuzər bəy Rzayev].

O çağda Azərbaycanı öyrənmək üçün gələn çeşidli Avropa, Amerika dəstələrinin Avropa qəzetlərində yazdıqlarına baxılırsa, Azərbaycan türklərinin az arada çox yaxşı yaşam görüntüsü, quruculuq işləri gördüklerinin yazıldığı görülür.

Politik hüquq, yurdaş hüquq olmayan, dövlət yönəti-mi işlərinə yaxın buraxılmayan, əzilən bir Doğu ulusunun ilk olanaqda bütün çətinliklərə baxmayaraq, belə qabaqcıl bir yönetim qurmaq bacarığını göstərdiyi yetənəyindən dolayı, Azərbaycan Cümhuriyəti Büyük Birlik Dövlətlərinin, eləcə də bütün dünyanın baxışlarını çəkib uluslararası bir yaşama girirdi.

Büyük Birlik Dövlətlərinin 1920-ci il yanvarın 12 [11]-də [Başqa yerlərdə də qarşılaşılan bu yanlışın nədən törədiyi] Dış İşləri bakanı Fətəli Xan Xoyskinin Parlamentin 1920-ci il yanvarın 14-dəki 117-ci toplantısındakı çıxışından anlaşılır: «Sırağa gün Tiflisdən, bizim Gürcüstanda olan elçimizdən bir teleqraf gəldi. Anlamı belədir: «Bu gün İngilis görəvlisi gəlib bildirdi: Lord Kerzon Barış Konfransında elçilərə Azərbaycanla Gürcüstanın bağımsızlığının tanınmasını önərmışdır. Barış Konfransına qatılanlar bu önerini səs birliyilə almışlar». Bu, ayın 11-də olmuşdur. Ancaq soraq bizə sırağa gün gəlib yetişdi. Bu soraq bizdən ötrü böyük bayramdır! Bu, yalnız bizim üçün deyil, bütün müsəlmanlar, bütün Türk aləmi üçün böyük bir bayramdır. Belə bir gənə çatmaq üçün

1 Bu yolu tikintisilə Bakı ən kəsə yolla, birbaşa Təbrizə bağlanırdı.

başqa uluslar on illərlə çalışmışlar. Biz isə onu az sürədə, bir il yarım içərisində qazandıq. Belə az sürədə bağımsızlığını alan bir ulusun onu bərk saxlayacağına inanıram. Bugunkü bayramla bağlı sizi Ağalıq adından qutlayıram. Özümü artıq düzəydə xoşbəxt sayıram: Bağımsızlığımızı bildirən çağda da Ağalığın başında mən idim, indi də tanınmasını sizə mən çatdırıram] keçirilən Yüksek Toplantısı Azərbaycan Cümhuriyətini de-faktō tanıdı.<sup>1</sup>

Azərbaycan Rusiya İmperatorluğunun dağıntıları üzərində yaranan respublikalar arasında Avropanın tanıdığı tək İslam varlığı idi. Bu yeni Türk dövləti eləcə də bütün İslam aləmində qurulmuş ilk Respublika idi.

Türk aləmində, Türk tarixində böyük bir «eyi olay» olan bu olaydan yalnız gerçək bağlı olan Azərbaycan sevinmirdi. Sevr Anlaşmasının ölümcül yumruğu altında yaralarının acı-sı ilə sizlayan İstanbul türklüyü də bu olayı mənimsəyərək sevinirdi. «Türk Ocağı»nın universitet salonunda bununla bağlı yaptığı törən qardaşlıq adına ən duyğusal görüntülərə nədən olurdu.<sup>2</sup>

Bu olaydan daha öncə, Mudros Anlaşmasına görə Qafqaza gələn İngilis Ordusu 1919-cu ilin avqustunda [Birlik Dövlətləri Ordusunun Bakıdakı qoşunlarının komandanı general-major D. Şatelvorq avqustun 23-də qoşunların getməsilə bağlı «Bildirişi»ndə deyirdi: «Bakıdan gedən Britaniya qoşunları adından Azərbaycanda, özəlliklə də Bakıda yaşayanlarla sağollaşmaq olanağından yararlanaraq çoxlu dostlarımız, tanışlarımızla sağollaşır, onlara gələcəkdə, ürəkdən

1 Bolşevik saldirısı olmasaydı, Spada keçirilən konfransda (22 yanvar 1921) [05-16 iyul 1920, Belçikanın Spa kəndi] Gürcüstan Respublikası ilə birgə Azərbaycan Cümhuriyəti də de-faktō tanınacaqdı. Bu olay saldiridan bir kaç ay sonra olurdu.

2 Acınacaqdır: o çağda İstanbul elçisi bulunan kimsə [İbrahim Əbıllov] qorxaraq bu sevincdən uzaq qalmışdır.

barış, uğurlar diləyirəm. Britaniya Ordusunun bütün üyeleri özlərilə Azərbaycanda keçirdikləri günlərdən ən yaxşı anılar aparırlar. Bizim burada olmayıüz Azərbaycan yaşayının yardımı ilə çox yüngülləmişdir». Rusca «Azərbaycan» qəzeti. 24. 08. 1919, № 179] Azərbaycandan çıxarılmışdı. Bu olayla bağlı Baş bakan Nəsib bəy Parlamentə «Bəylər, bu gündən bütünlükə bağımsız bir Ağalıq olmayıüzündən dolayı siz qutlayıram!» – demişdi [Azərbaycan Cümhuriyəti Parlamentinin Türk dilindəki stenoqramlarında yoxdur. Parlamentinin Rus dilində olan stenoqrafik özətindən 25 avqust 1919-cu il, 68 sayılı toplantıda «Ha, dörd gündür biz yeni politik yaşam ortamına girmişik. Dörd gündür İngilislər Azərbaycan topraqlarından çıxıblar. Biz, dörd gündür sözün bütün anlamı ilə bağımsız yaşıyorıq. Bu dörd gündə biz bağımsız yaşamaya bacarığımızı, hüququmuzu göstərdik!】.

Bu yolla qurulan Azərbaycan Cümhuriyəti uluslararası bir yaşama, ilişkilərə başlamışdı. Bütün qoşuları ilə yaxşı ilişkilər qurmaq isteyinin son düzəyi idi.

Xristian qoşunlarından Gürcü Respublikası ilə olan ilişkiləri çox arxadaşa idi. Bu iki respublika arada olan qoşğalı sorunları Arbitraj yolu ilə çözülməyə birlikdə hə, demiş, Rusiya saldırısını bir duyuqlarından «Quzey»dən birlikdə ordu ilə qorunmaq üçün belə anlaşmışdır. 7-8 [12] maddəlik bu Anlaşma 1920-ci ilin başlarında qollanmış [16 iyun 1919], doğrulanması Azərbaycan, Gürcüstan parlamentlərində arxadaşa bir görünüşə nədən olmuşdur [Azərbaycan Parlamentində 1919-cu il iyunun 27-də doğrulanıb].

Erməni Ağalığının da bu Anlaşmaya qoşulması önerilsə də, sözü gedən Ağalıq bu önerini alqılımamışdır. Ancaq Azərbaycan Parlamenti Erməni politiklərinin bütün qarşıçıxmalarına baxmayaraq, Ermənistanla olan sorunların da

barışla aradan qaldırılmasını istəyirdi. Bu istəklə o, 1919-cu il aprelin 25-də [Birinci konfrans 1919-cu il 9 may-1 iyun-da olub. Azərbaycan Respublikasının Dış İşləri bakanı Fətəli Xan Xoyskinin 1920-ci il martın 30-da yazdığı məktubda Azərbaycan Ağalığının Konfransın aprelin 5-də Tiflisdə keçirilməsi söylənən önrəni dəstəklədiyini yazır. «Qolos Rosii» qəzeti Konfransın 9-12 aprel toplantılarından bilgilər verib. «İskra» qəzeti aprelin 22-də Konfransın 10 aprel tarixli toplantıının 2 №-li protokolunu çap edib] Tiflisdə keçirilən Güney Qafqaz Konfransına qatıldığı kimi, 1920-ci ildə [14-21 dekabr 1919] da Bakıda Azərbaycan-Ermənistən Konfransını çağırıldı. Azərbaycan Ağalığı bu konfransda Güney Qafqaz respublikalarını dışdan qorumaq üçün Güney Qafqaz Konfederasiyası yaratmayı önerirdi.

Azərbaycanın başkəndində başqa önemli bir konfrans da keçirilmişdi. Bu da Azərbaycan-İran konfransıdır. Konfransda İranla Azərbaycan Cumhuriyətinin bütün politik, ekonomik, alver sorunları düzənlənmüşdi. Bu konfransda qollanan Anlaşmaya görə İran Ağalığı Azərbaycan Cumhuriyətinin bağımsızlığını de-faktō tanıyor, Azərbaycan Cumhuriyəti də İранa Avropa ilə ilişkilərdə bulunmaq üçün yol verirdi. Bununla iki dindən ulus arasında çox ürəkdən ilişkilər yaranırdı.

Tehranda Azərbaycan elçisi bulunduğu kimi, Bakıda da İran elçisi bulunurdu. Bu Anlaşma Parlamentin 1920-ci il mart toplantılarından birində törənlə doğrulanınca [Azərbaycan Parlamentinin 1920-ci il aprelin 15-dəki 141-ci toplantıda doğrulanıb], iki arxadaş ulus arasındaki yaxınlığı, birdüşüncəliyi bir qat da gücləndirmişdir.

Parlamentin böyük dəyər verdiyi sorunlardan biri də Quzey Qafqaz Respublikası idi. Bu Respublika «Terski oblast»la Dağıstan topraqlarında yerləşirdi. Dağıstan çarizm dönə-

mində yönetimcə Güney Qafqaza bağlı ikən Rusiya devrimi illərində Parlament seçkisi Düzüyünə görə, dağlılardan bir bölümünün istəyilə Quzey Qafqazla bir məntəqəyə ayrıldı. Bu andan irəlidə gedən olaylar Dağıstanın gələcəyini Güney Qafqazdan ayırdı. Qafqaz bölgələri ayrı-ayrı politik qurumlara bölününce, Dağıstanla «Terski oblast» Quzey Qafqaz adı ilə bir Respublika yaradı.

Çeşidli ellər yaşayan bu bölgədə Ağalıq qurmaqdə çətinliklərlə üzləşilirdi. Bu Respublikanın yaradılması Azərbaycanın yaşam çıxarlarındanı. Azərbaycan özəlliklə Dərbənd kimi tarixi bir limanı olan Dağıstanı Rus əlindən qurtarmazsa, özünü güvənli sayammasdı! Ancaq özü də qurulmaqdə olan Azərbaycan, Dağıstana yalnız maddi yardımda buluna bilirdi.

Parlament Quzey Qafqaz Ağalığna 50. 000. 000 rubl<sup>1</sup> [30.000.000. Parlamentin 17.04.1919-cu il 30-sayılı toplantıda verilib] yüzdəsiz borc verdi. Bu pulu ayırankən Parlament partiyaları buna bir borc kimi yox, iki qardaş ulusun ortaq çıxarları üçün işlədiləcək gərəkli bir ayımatək baxırdı [Azərbaycan Cumhuriyəti Ağalığı 28.11. 1918-ci ildə də Dağlılar Respublikasına yüzdəsiz 10 milyon rubl da vermişdir. Azərbaycan Cumhuriyətinin geopolitik düşüncəli qurucuları Qafqaz dağlıları ilə etnik, dil, kültür, din, tarix qohumluğundan başqa Dağlılar Respublikasına Rusiya İmperiyasını dirçəltmək istəyənlərdən qorunmaq üçün geopolitik bir nədəntək baxır, onun yaşaması üçün bacardıqları bütün politik, ekonomik yardımları edirdilər. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyəti Parlamentinin 1919-cu il mayın

1 Azərbaycan pulu ilə verilən bu borcun dəyərini aydın bilmək üçün söyləməliyik: o çağda bir İngilis funtu – 20 rubla uyğundu. Buna görə verilən borc 1,5 milyon funt edir. 1919-cu ilin Azərbaycan büdcəsinin çıxarının 415 milyon rubl olduğunu göza alırsaq, Dağıstan Ağalığına verilən borcun dövlət büdcəsinin 1/15-i olduğunu görürük [Saylar 30.000.000-a uyğun dəyişdirilib].

26-da keçirilmiş 41-ci toplantısında Rus-erməni-sovet-mason bolşevistlərilə qovuşmağı amaçlayan Sosialistlər Fraksiyasının sözçüsü İbrahim Əbilova cavab verərkən demişdir: «Deyirlər, Dağıstana gərəyincə yardım etmədi. Bu doğru deyildir! Azərbaycan Parlamenti, Ağalığı bacardıqca yardım etdi. Bu gün Dağıstanda istənməyən olaylar ortaya çıxırsa, o da Azərbaycandan çox özünün toplumsal-politik durumundandır. Onlar elə olmasayı, bizim də bu boyda etdiyimiz yardımla bu sonucu görməzdik. Ancaq bunu Dağıstanın adamlarında görmək olmaz. Ağalıq özünü buraxıb, ağalığı Hacı Murad adında birinə vermişsə də, biz düşünürük, bu Hacı Murad, Şamil çağındaki Hacı Murad olmaz!...Bax, bu sərəna belə baxaraq, Ağalığın buçağadək gördüyü işləri gözə almaqla yanaşı, ondan bağımsızlığını özü göz bəbəyi kimi qoruyub-saxlamağı istəməliyik!».

Azərbaycan Cumhuriyətinin Dağlılar Respublikasındaki elçisi Əbdürrəhim bəy Haqverdiyev 1919-cu il aprelin 15-də Teymur Xan Şuradan Dış İşləri bakanı Məhəmməd Yusif Cəfərova göndərdiyi Bildirişdə Dağıstandakı politik-ekonomik, savaş durumunu incələyərək yazdı: «Dağıstanın Azərbaycanla birləşməsindən çox danişılır. Mən, bir çox topluluq başçısının istəylə sizə şifrlı teleqram göndərib, gərəkən onayınızı bildirmeyinizi istəmişdim. Ortam sağlanıb. On bölgədən dördü bütünlükə birləşmək istəyir, qalanları isə içlərində bunu düşünürlər. Bu yönə ancaq yerli adamlar çalışır. Bu günlərdə keçmiş Savunma bakanının yardımçısı [Mayın 13-dən başbakan, dış işləri, iç işləri bakanı] general Mikayıl Xəlilov bu işlə bağlı Bakıya gələcək. Bu sorunla bağlı tələsmeyinizi diləyirəm. Raulensonun rəsmi olmayan bildirişi doğru olmazsa, Könüllü Ordu güneyə doğru yürüyərsə, Dağıstan qorunmasız qalar. Dağıstanın yaxşı qorunmasından Azərbaycanın da gələcəyi aslı olduğundan, mənə Tey-

mur Xan Şuraya bir Azərbaycan polkunu göndərmək üçün Ağalıqla danışmağa onay verin. Qoşun sevincə qarşılanacaq, sonrakı olaylar da öz yolu ilə gedəcək».

Əbdürrəhim bəy Haqverdiyev 1919-cu il aprelin 28-də, Teymur Xan Şuradan, teleqrafla Dış İşləri bakanı Məhəmməd Yusif Cəfərova bildirirdi: «Dağıstan Subayları Birliyi Parlamentdə Dağıstanın Azərbaycana birləşməsi sorununu qaldırmışdır. Sorun bu gün Subaylar Birliyi, Parlament üyeleri, aydınların birləşmiş toplantılarında danışılmışdır, yarın sürdürülcəkdir. Hə, cavabı çıxarsa, necə davranışım üçün yubatmadan soraq verməninizi diləyirəm».

Əbdürrəhim bəy 1919-cu il iyunun 7-də, Teymur Xan Şuradan, Dəmir Qapı Dərbəndi bircə rota ilə tutmuş «Bütöv, bələnməz Rusiya» tutqunu Denikinin Ordusunun sayını, gücünü bildirdiyi telegramında yazdı: «Mən, getdikcə işbılən agentlərlə bilgilər toplayıb, aşağıdakıları bəlirlədim: Polk sayı 500-dən çox olmayan iki bölkədən, 100 kazakdan, 200-250 adamlıq Eitim rotasından oluşur. Dərbənddə mindən bir az çox adam vardır. Rostovla birbaşa dəmir yolu işlədiyindən yeni könüllü güclər gələ bilər. Buna görə də yubadılmanın Könüllülərin Dağlılar Respublikasının toprağından çıxarılması üçün gərəkən işlər görülməlidir! Mən düşünürəm, Kürin, Qaytaq, Tabasaran, Samur bölgələrində yaşayanların Azərbaycana birləşmək istəyini gözə alıb, İngilis komandanlığına Xəzər qayılarını bolşeviklərdən qorumağa söz verərək, bu bölgələrlə Petrovskini [Mahaçqala] tutmalıdır».

Petrovskinin tutulması ilə Dağıstan, Çeçenistan, İnquşetiya Azərbaycan Ağalığını tanıyarlar. Onlar buna sağlamışlar. Bundan sonra ola bilər, Azərbaycanın qorumasında Dağlılar Respublikası yenidən yaradıla bilər. Bizim qurtuluşumuz bundadır!».

Ancaq Azərbaycan Cumhuriyətinin Ağalığı İngilis ko-

mandanlığının onayı olmadan bir addım da atamazdı! İngilislerse bayraqlarını gündə bir yana yöneldirdilər. İngilislər, bir yandan Denikinə yaraq verib, sözdə bolşevizmə qarşı ürəkləndirir, bir yandan Azərbaycan Cümhuriyətinə bir-iki qırıq qayıq verir, o biri yandan da bolşevizmin dirçəlməsini gözləyib, onun Rusiya İmperiyasının 1914-cü il sınırlarını tutmasını sağlayırı.

Azərbaycan Cümhuriyətinin Dış İşləri bakanı Məhəmməd Yusif Cəfərov 1919-cu il sentyabrın 30-da Britaniyanın Güney Qafqazdakı Yüksək Komisarı, general-major O.Uodropa Denikin Ordusu çəkiləndən sonra Dağıstanda ola biləcək politik quruluşları önerirdi: «1. Dağıstan bölgəsinin keçici olaraq Azərbaycan Respublikası Ağalığına verib, bu Ağalığın general Denikin Ordusunun arxasında yerləşərək, bolşeviklərin Dağıstana soxulmasının qarşısını almağı bütünlükə boynuna götürməsi yolu ilə 2. Dağıstana Birlik Dövlətlərinin gözləmçiliyində öz Ağalığını yaratmaq olağının verilməsi yolu ilə. 3. Dağıstanda Britaniya, ya da Amerika general-qubernatorunun yönətimində özəl general-qubernatorluq yaradılması yolu ilə».

ABŞ prezidenti T.V. Vilsonun 14 düzünlük Bildirişini bayraq edib, geopolitik çıxarlarından başqa önəmli bir şeyi qorumayıb, Rus-erməni-sovet-mason bolşefistərini yetişdirən Böyük Dövlətlər Birliyi dönük çıxıb Qafqaz respublikalarını bolşefistlərə satdırılar. Azərbaycan Cümhuriyətinin Paris Barış Konfransındakı elçisi Əlimərdan bəy Topçubaşı 1919-cu il mayın 28-də T.V. Vilsonla görüşəndən sonra Baş bakan Nəsib bəy Yusifbəyliyə Bildirişində deyirdi: «1. Onlar dünyani kiçik parçalara bölmək istəmirlər. 2. Bizim üçün Qafqaz Konfederasiyası ideyasına qovuşmaq yaxşı olardı. 3. Bu konfederasiya Uluslararası Liqanın önerisilə Böyük Dövlətlərdən birinin qorumasında ola bilər. 4. Bizim sorunumuz Rus sorunundan tez çözüləmməz!».

Azərbaycan, eləcə də Dağılılar Respublikası ilə Gürcüstan respublikalarını Rus-erməni-sovet-mason bolşevizmینə qapdıran Böyük Dövlətlər Birliyidir. Elçi Əbdürəhim bəy Haqverdiyevin Dış İşləri bakanı Məhəmməd Yusif Cəfərova «Bildiriş»ində deyildiyi kimi, gerçəkdə önəmli bir gücü olmayan, bir çağlar Dəmir Qapı Dərbəndi tək bir rota ilə tutmuş, Azərbaycan Ordusunun bir polkunun da darmadağın edə biləcəyi Denikin Ordusunu Dağılılar Respublikasını ortadan qaldırmağa qoydular, 1920-ci il yanvarın 11-də Azərbaycan Respublikası ilə Gürcüstan respublikasını de-faktō tanışalar da, yanvarın 19-da keçirilmiş toplantıda ordu yardımı istəyən Azərbaycan, Gürcüstan respublikalarına ancaq yaraqla yardım edə biləcəklərini deyib, gerçəkdə yaraq yardımını etmədilər. Birlik Dövlətlərinin 19 yanvar 1920-ci il Qərarı belə idi: «1. Ermənistanla Dağıstan de-faktō tanınmalıdır. Qərar Türkiyə ilə bağlı aparılacaq danışqlarda Ermənistanın sınırları sorununa toxunmur. 2. Birlik Dövlətlərinin Güney Qafqaz respublikalarına ordu göndərmək gücü yoxdur. 3. Birlik Dövlətləri Güney Qafqaz respublikalarına yaraq, yemək-içmək şeyləri göndərməklə yardım edəcəklər. 4. Marshal Foşla admiral Vilsəndən Güney Qafqaz respublikalarına göndəriləcək yarağın nə olacağı, hansı yolla çatdırılacağı işlərinə baxmaq istənsin».

Bu qərarın az bilinən geopolitik yönlərindən bir sira bili gini də çatdırıq. Britaniya Ordu izləmcisinin 1918-ci il oktyabrın 25-də Ordu Bakanlığına göndərdiyi «Bildiriş»ində deyildirdi: «İki Azərbaycanın birləşməsini Təbrizdəki İran şahı irəli sürdü». Başqa «Bildiriş»də isə: «Bizdə olan bilgiyə görə (Cənab R.Koks № 871-dən 10.10) Türkər İranın şah oğluna (Keçmiş Güney Azərbaycanın general-qubernatoruna) Azərbaycanın bağımsız olması, Türkiyənin də həmişə bu ölkəni qoruyaçağı sözünü vermişlər!». «Eləcə də onlar Tehranda

belə bir sorun qaldırmışlar: Azərbaycanı şah oğlu özü Türk-lərə önermişdir (Cənab Koks № 880-dən 13.10).

Rusiya İmperiyasının izləmə bəlgələrindən bu adamın Qacarların şahı yox, şah oğlu Eynəddövlə [Dövlətin gözü] olduğu anlaşıılır. Rus izləmciləri, dövlət yetkililəri «saya türksevər» adlandırdıqları şah oğluna basqlar yapıb, onu istəyindən çəkindi-rir, Təbrizə bölgə başçısı qoydurmağa çalışırlar – deyir.

İngilis izləmcilərinin bəlgəsi: «Eləcə də söz gəzir, Türkiyə Azərbaycanla Dağıstanı birləşdirərək bir dövlət yaratmaq istəyir. Birinci bilgi bütün anlamı ilə Türklerin uydurması idi. Bununla onlar şah oğluna Quzey Azərbaycanın bağımsızlığını-tanıtdırmaq istəyirdilər. Ancaq bundan sonra Türkler Quze-y Azərbaycanı Dağıstanla birləşdirər, bütün bölgəni gerçək Türk gözələmi altına ala bilmək üçün Güney Azərbaycanı da saxtalaşdırılmış elliklə səsvermə yolu ilə onlara birləşdirə bilərlər. Biz bu tələyə düşməməliyik!».

İngilislərə görə: «Türkiyənin İran Azərbaycanını Azərbaycanlıların dövlətinin içinə qatmaq istəyi vardır. Türklerin, Azərbaycanlıların topraqla birləşməyinin önəmi ondadır: Güney Qafqazla Azərbaycan Azərbaycanlıları birbaşa Türkiyə ilə ilişkidə olarsa, bu onların bütün Quzey İrani, Əfqanistanı, Türküstəni etkiləməsinə gətirib çıxarar... Sorunun başqa çözümü Qafqazaxası Azərbaycanın Rus Ağalığı altına salınmasıdır. Belə qərarı Almaniya önermişdir».

Böyük Dövlətlərin Azərbaycanı Türkiyədən ayırmak mə-sən politikası Rusiya İmperiyasının yeni bicimi Sovet Sosialist Respublikaları Birliyi dönməndə bütünlükə uyğulandı. Məhəmməd Əmin bəy də «Azərbaycan Cümhuriyəti» bitiyində bu politikanı anladı.

Mustafa Kamal Atatürk 1923-cü il oktyabrın 29-da Büyük Birlik Dövlətlərinin dağıdıığı Osmanlı İmператорluğunun bir parçasında Məhəmməd Əmin bəyin dediyi kimi, «Ağilları şa-

şırdan tarixi bahadırılıq»la Türkiyə Cümhuriyətini qurdunda İngilislər 1925-ci ildə İranda Türklerin min illik Ağalığını devirib, Fars Rza xanı ağalığa gətirdilər. Çağdaş Türk aydınları bu geopolitik oyunları yaxşı anlamalıdırular.

«Dünya sosializm devrimi» çağırışı ilə bütün insanlığı titrədib qorxudan, gözləri qamaşdırıb ağılları çəsdiran, in-sanlığa qarşı yönəltidlərə politikaları ilə yüz milyonlarla insanı öldürmüş Rus-erməni-sovet-mason bolşefistləri İngilis-Fransız-Amerika-İtaliya Böyük Dördlüyün bu politikasından yararlanaraq, önce Dağlılar, sonra Azərbaycan, daha sonra Gürcüstan demokratik respublikalarına son qoydular].

Azərbaycan bu sorunda yalnız nağd pul verməklə qalmamışdır, Nuri Paşanın Dağıstanda Denikinlə savaşan qurumuna<sup>1</sup> hər cür yardımda bulunmuşdur.

O arada Azərbaycan Ağalığının istayı, Dağıstanı Denikin saldırisına qarşı savaşında dəstəkləmək üçün, sığınmaçı tək Azərbaycanda bulunan Nuru Paşanın komandanlığında özəl qurum yaradılmışdı [Əlimizdə «göydə enmiş qurtarıcı mələk»] - Nuru Paşanın Azərbaycan Cümhuriyətilə Qafqaz Dağılıları Respublikasını qurtaranın sonra onları yağıldan qorumaq üçün daha nələr etdiyini göstərən bəlgə yoxdur. Ancaq Rusları Vladiqafqazdan o yana atmağı amaçlayanlardan biri olan bu bahadırın da dəlaşiq politik ortam üzündən Rus-erməni-sovet-mason bolşefizminin «Anadoluya yarım daşa qoşmaq» aldatmacasına inandığını, sindiqini, heç olmasa «Ana yurd» Türkiyəni qoruyub saxlamaq üçün bolşefistlərlə əlbir çalışmağa başladığını deyir. Azərbaycan Cümhuriyətinin Gürcüstan Respublikasındaki elçisinin yardımçısı Faris bəy Vəkilov 1920-ci il yanvarın 4-də Tiflisdən Dış İşləri bakanına göndərdiyi gizli telegramda deyilir: «Dünən Gegeckori mənələ da-nışında Dağılıların bu günlərdə bağımsız Sovet Dağılılar Respublikası yara-dacaqlarından quşqulandığını dedi. O, Nuru Paşanın bolşeviklərlə əlbir iş-lədiyini vurğuladı. Gegeckoriyə görə Azərbaycanla Gürcüstana böyük qorxu yaranır. Buna görə də birlikdə kəsin işlər görülməlidir. Onun düşüncəsinə buradan gəndərilməsi, saxlanan Gürcü Ordu bölkülərini bizim könül-lülərlə gücləndirərk, tezliklə buraxmaq gərəkdir. Bundan başqa Gegeckori özümüzə yanaşı Dağılıları da bolşeviklərdən qorumaq üçün Quzey Qafqazda birlilikdə savaşa sağlamamızı düşünür. Bu yolla Gürcüler Vladiqafqazı, biz da Dağıstanı tutarıq. Gegeckori bunlardan ötrü diş ölkə yetkililəri ilə danışaraq dəyəq sağlayacaqdır. O bizim Ağalığın bu işlərlə, daha çox da ikinci,

Dağıstan Ağalığının Denikin intriqaları, saldırısı ilə dağılması dağıstanlılartək Azərbaycanı da etkiləmişdir. Dağı-

Türk-bolşevik planı ilə bağlı baxışlarını bildiriməyi çox istədi» ARPIQPBA, f. 277, s.2. Bu fonddakı başqa bəlgədə Dağlılar Respublikasının Azərbaycanda-ki elçisi 1920-ci il martın 15-də Dış İşləri bakanına yazıır: «Mən, demək olar iki həftə qabaq, Nuru Paşanın Dağıstan Ordusu ilə Yüksək Ulusal Ağahıq-Dağıstan Savunma Şurası arasında Məclis köyü yaxınılığında, Yüksək Şuradan iki əskərinin ölümü ilə qurtaran olaydan soraq alan kimi Baş bakan Nəsib bay Yusifbəylilə görüşüb, Dağıstanda törədilənlərlə bağlı baxışlarını bildirdim. Mən onda Baş bakan Nuru Paşanın Ulusal Şurannın iki əskərin ölümü ilə sonuclanan olayın cəbhədə dış yağı ilə savaşan Dağıstan ulusunda yurddəş savaşı törədə biləcəyini, Nuru Paşanın bu işinə bolşevizmə qarşı olsa belə başlamasına protestimi bildirib, ondan Nuru Paşanı geri çağırmağı, ona daha pul verməməyi diləyib, bununla bağlı Dış İşləri Bakanilığı yolu ilə yazılı üz tutacağımı dedim. Ağalığın başçısı Nuru Paşanı geri çağırmaq üçün məktub yazmamağı diləyib, onu Dağıstana Azərbaycan Ağalığının göndərmədiyini, buna baxmayaq, Ağalığın başçısı yurddəş savaşına qarşı olduğunu bildirib, onun Dağıstan üçün ölüm ola biləcəyini deyrək, elə o gün də Nuru Paşaya savaş törətməməsini, durmadan Bakıya dönməsi üçün yazacağına söz verdi. Bilmirəm saygılı Baş bakan Nuru Paşanın Bakıya dönməsi üçün məktub yazıb, ya yox, ancaq Nuru Paşa indiyədək Dağıstandadır, onsuž da savaşdan, epidemiyadan qırılan ulusun ölümünü sağlayır. Dünən Türk komandanlığının Dağıstanda törətdiyi çevrilişdən üzüü soraqlar alındı. Aldığımız, ancaq düzgünlüyü doğrulanmamış bilgilərə görə Levaşdakı Savunma Şurası qovulmuş, Şura üyesi Kazbekovla bir neçə başqası öldürülmiş, üyələrinin bir çoxu tutulmuşdur. Qasımkəndə də bölgə Savunma Şurası üyələrinin tutulduğunu deyən soraqlar vardır. Dağıstan ulusu ölümün qırğındadır: - cəbhədə Könüllü Ordu ilə savaş, arxada yurddəş savaşı ilə Türk diktatürü, bir yandan da Dağlıların sınırlarına yaxınlaşan Sovet Ordusu. Bu çağda kimi Dağıstan aydınlarında ayrı baxılı olsalar da, koalisyon ulusal qurum yaratmaqla Sovet Rusiyası ilə Dağlıların bağımsızlığını danışıqları yolu ilə saxlamaq, Dağlı uluslarını yeni qırğınlardan, itkildən qorumaq gumanı varda, ancaq indi Türk çevrilişindən sonra bu guman qırılır. Axi, Nuru Paşanın başçılığindakı Türk diktatürü Sovet Ordusu üçün nişan yeri, onların Dağıstana girmələri, Dağıstan əməkçilərinin Türk saldırısından qurtarmaq üçün tutalıqdır! Saygılı bakan, mənim size fevralın 22-də yazdırığın 255 №-li Diləkçəyə dayanaraq, yuxarıda bildirdiklərimi görə almaqla, Ağalıq qarşısında Nuru Paşanı, eləcə də iç savaşın bütün suçularını yubadılmadan Dağıstandan çağırılması sorunu qaldırmağı, Nuru Paşaya, eləcə də başqalarına pul verilməsini kəsməyi diləyirəm»].

tanın Denikinin saldırısına uğraması Parlamentdə, elliyin düşüncəsində görünməmiş bir qorxu doğurmuş, qardaş Dağlıların qurtuluşu üçün çağın, ortamın yol verdiyi işlər görülmüşdür.

Çağın böyük bunalımları içində cirpinan Acar, Qars, Araz boyundaki müsəlmanlar da Azərbaycan Cümhuriyətinə, onun maddi-mənəvi yardımlarına umud edirdilər.

Cümhuriyətə Xəzər dənizinin qarşı üzündə bulunan Türküstənlərdən da elçilər gəlib yardım diləyində bulunurdular.

Olmayan çətinliklər içində bulunan Cümhuriyət bütün bu istəkləri gözə alaraq, politik durumun, gerçek ortamın qoymuş olduğu bütün yardımları edirdi. Türküstanla politik ilişkiyə girişmək üçün oraya konsul adı ilə özəl bir görəvli də göndərilmişdi [Azərbaycan Cümhuriyəti Dış İşləri bakanının 15 aprel 1919-cu il, 2 nömrəli qərarı ilə Əkbər Ağa Sadixov 1919-cu il aprelin 2-dən Azərbaycanın Xəzərarxası Respublikada konsulu görəvinə qoyulmuşdur. «Zarya»-«Dan yeri» qəzeti 5 iyun 1919-cu il, 70-ci sayında Azərbaycanın Xəzərarxası Respublikada konsulu Əkbər Ağa Sadixovun katib Rudinski, yazışmacı Qaibovla birlikdə iyunun 5-də Aşqabada gedəcəyini bildirib. Azərbaycan Respublikası Dış İşləri bakanlığının 6 noyabr 1919-cu il tarixli 69 №-li Buyuruğu ilə Dağlılar Respublikasındaki Elçilik 1919-cu il oktyabrın 1-dən, Xəzərarxası Respublikadakı Konsulluq isə 1919-cu il noyabrın 1-dən bağlanıb].

Azərbaycan Cümhuriyəti öz politik varlığını qorumağa çalışdığı sürədə, elliklə Türk, müsəlman toplumsal düşünəcəsinin gözündə olması ilə mənən güclü olduğunu kəsinliklə unutmurdu. Bu saygıya dəyər bir qurum ola bilməsi üçün nə ola bilərdi onu etmək istəyir, edirdi.

Bağımsız Azərbaycan dövlətinin politik quruluşu de-

mokratiya idi. Parlamentarizmə, sorumlu ağalıq qurluşuna bütünlükə uylurdu.

Söz, basın, toplaşmaq özgürlüyü də başdan ayağa yaradılmışdı. Bir sırə ələşdiricilər bu yönə, bəlkə, aşırı liberalizm göstərildiyini də yazırlar.

Bir qurulma, yaranma dönəmində bulunan bu yeni politikanın sözsüz, ələşdiriləcək çatışmazlıqları da az deyildi. Bunların ən böyüyü bu kimi çaglarda güclü bir yönətimin, güclü bir ağalığın qurulmadığıdır. Qarşı baxışların birliliyi üçün uyğulanan inandırma yolu ilə yanaşı bir az da güc yoluna gedilsəydi, bəlkə də, olayların sonucu başqa dörlü olurdu. [Çağının qosucularından birinin «Ey Türk oğlu səni tanrıñ Doğuya düzyolgöstərən göndərdi» dediyi Məhəmməd Əmin bəy Cümhuriyətin dağıdılmasından çox üzüldüyündən bəlkə... demişdir. Azərbaycan Cümhuriyəti bütün çətinliklərə baxmayaraq gün-gündən gelişir, güclənir, demokratikləşirdi. Azərbaycan Cümhuriyəti Böyük Birlik Dövlətlərinin dönüklüyü üzündən dağıdılmışdır. Bir çaglar Rus Ordusunun qabağına düşmüş keşiş babası İsrail Ori kimi Rus-erməni-sovet-mason bolşefistləri ordusunun qabağına düşüb gələnlərdən biri, Türk yağısı Anatas Mikoyan 1920-ci il avqustun 31-də «Baksovet»in bütün rayonlarla birgə toplantısında demişdir: «Bizim Azərbaycandakı yenməmiz təkcə bizim çalışmağımız, Bakı işçilərinin çalışması ilə olmamışdır. O, Sovet Rusyasının XI işçi-köylü ordusunun əlilə olmuşdur!». Bəlgə ARPIQPBA, f. 276, yazı 3]. Bunu da unutmayaq: Azərbaycan Cümhuriyətinin dağılması içdəki ayaqlanmalardan çox dışdan gələn saldırgan bir gücdən olmuşdur. Amacımız geniş bir incələmə olmadığından bitiyimizin ölçüsünəsiğar bir özətlə yetinirik.

## VII

### ÖNƏMLİ OLAYLAR QARŞISINDA

**A**zərbaycan uluslararası ilişkilərə yenicə girmiş, motoru yeni qurulmuş bir Ağalıq durumunda ikən çox qorxulu bir dönəm keçirirdi. Başı üzərində azalmayan bir qorxutək duran Denikin gücləri vardi. Əski Rusiyani göstərən bu qara güc Azərbaycan Cümhuriyətini bir neçə yol qorxutmuşdu.

Bir ara Qızıl Moskvani belə qorxudan bu güc bir yürüsdə Bakıya enmir, ya da Kaspi [Xəzər] dənizindəki donanması ilə Azərbaycan paytaxtını bombardiman etmirdisə, ancaq Birlik Dövlətlərilə bağlı olduğu üçün buna ürkə edəmmirdi!

Birlik Dövlətlərindən önemli yardımçılar alan bu güclə Güney Qafqaz respublikaları arasında savaşa yer verməmək üçün Qara dənizdən Kaspi qayısına kimi «demarkasiya cizgisi» çəkilmiş, Denikin Ordusunun bu cizginin güneyinə enməməsi politik yolla bəlirlənmİŞdi.

Martin sonlarına doğru Denikin Ordusu böyük bir hızla dağılırdı. O arada Dağıstanı tutmaqla Azərbaycannda qayıclar doğuran bu güc (Quzey Qafqazla Dağıstanda) yerini Qızıl Orduya verirdi.

Denikini sixışdırıran Bolşevik Ordusu bütün ulusların hüququnu, ulusal ağalığını sözdə bildirib tanıydırsa da, Denikindən daha az yaramaz bir güc olduğunu işdə göstərməmişdi. Bolşeviklər bir yandan yaraqlı güclərilə Qafqaz respublikalarının sınırına yaxınlaşır, bir yandan da Qafqaz ölkələri içindəki partiyalarını gücləndirir, çalışmalarına dəstək verirdilər. Çiçerin Azərbaycan, Gürcüstan respublikası

larına telsiz teleqrafla göndərdiyi notasında bu ağalıqları qaan Denikin Ordusunu bütünlükə ortadan qaldırmaq üçün yaraq arxadaşlığına çağırırdı. Bu nota respublikaların bağımsızlığını tanımaq, barış anlaşması bağlanması istəməkdən çox yurdaşları Ağalığa qarşı qaldırmaq üçün propaqanda anlamında bulunurdu.

Azərbaycan Cumhuriyəti (Gürcüstan da) aldığı notaya verdiyi cavabda kimsəni öz iç işlərinə qarışmağa qoymadığı kimi, Rusyanın iç işlərindən olan Denikin Ordusu ilə savaşmaq istəyində bulunmadığını yazıb, Bolşevik Rusiyası ilə barış anlaşması bağlamaq istədiyini bildirir, Azərbaycanın bağımsızlığını tanımaq yetkisi olan Rusiya elçilərinin seçilməsini önerir, Azərbaycan elçilərlə görüş yerinin də bəlirlənməsini istəyirdi. Ancaq Qızıl Dış İşləri bakanı göstərilən bəlli sorulara aydın, kəsin bir cavab verməkdənsə, Azərbaycanın iç işlərini ələşdirən qarışdırıcı «Bildiriş» notaları ilə düşüncələri qarışdırmağı daha uyğun bulurdu. [RSFSR Dış İşləri komisarı Q.V. Çiçerin Azərbaycan Cumhuriyətinə ilk notanı 1920-ci il yanvarın 2-də verib. Azərbaycan Cumhuriyətinin Dış İşləri bakanı Fətəli Xan Xoyski 1920-ci il yanvarın 14-də ona cavab göndərib. Çiçerin ikinci notasını Moskvadan 28 yanvar 1920-ci ildə verib, Fətəli Xan Xoyski fevralın 5-də ona cavab notası göndərib. Fətəli Xan Xoyski Çiçerinin fevralın 21-də göndərdiyi üçüncü notasına da martın 7-də gərkən diplomatik cavabı verib. Bundan başqa Fətəli Xan Xoyski aprelin 15-də Çiçerinə 4-cü notasını göndərərək, Bolşevik Ordusunun ortadan qaldırılmış Dağlılar Respublikası topraqlarındakı Dərbənd [Dəmir qapı] rayonunda, Azərbaycan sınırı yaxınlığında toplanmasının nədənini sorub, Rus-Azərbaycan ulusları arasında yaxşı qonşuluq ilişkiləri qurmaq üçün danışqlara başlamaq gününü, yerini bəlirləməyi bildirib. An-

caq Çiçerin Fətəli Xanın bu notasına cavab verməyib].

Bu notalar alınıb verildiyi sırada Denikin Ordusunun Bolşeviklərdən qaçan qalıqları Kaspi donanması ilə birlikdə Bakı limanına yığıldı. Bir az qabaq, 1828-ci ildə bağlanmış «Türkmənçay» Anlaşmasına dayanaraq Azərbaycana üz tutub Kaspi [Xəzər] dənizində Rusiya göstəricisindən başqa bir bayraqa dözməyəcəyini söyləyən güc indi protest etdiyi bayrağın altına siğnirdi. Bununla Denikinin donanmasından, ordusundan bir bölümə uluslararası hüquqa uyğun, yaradığını verərək Azərbaycan Ağalığına keçirdi.

Denikin Ordusunun o yolla dağılıb Qafqaz respublikalarına siğınması ilə sözsüz, Azərbaycan ən böyük bir qorxunu adladırdı. Ancaq indi də «Oddan çıxıb, alovă düşürdü».

Denikinin yerinə indi Lenin gücləri keçmişdi. Bu da bir Rus gücü idi. Özü də bu güc ötəki kimi deyil, ondan daha qorxunc bir güc idi. Ötəki gücə bütün insan qatları qarşı olub, ondan qorunurkən, kimsədə onun yağı bir güc olduğuna quşqu yoxkən, bərki öylə deyildi. Bunun aldadıcı çağrıları vardi. Bu, ulusların ağalığından, bağımsızlığından, Doğunun qurtuluşundan dəm vururdu, yoxsula cənnət boyun olurdu. İmparialistlərlə savaşda bulunan Türkiyəye yardım etmək üçün əlini bir an önce igid Anadolunun əlinə verəcəyinə söz verirdi.

Bu sonuncu çağrı da etkili idi, Türkiyə dərdilə yanan Azərbaycanın ürəyinin ince yerinə basıldı. Bu çağrı Bolşevikləri yalnız sözləri ilə tanıyan, özlərilə çıxarları bulunmayan bəzi Türk (Türkiyə anlamında) çevrələrilə subaylarını çox etkiləyirdi.

Durum doğrudan da yaman dolaşış idi.

İstanbulda Misaqi-Millini [Bağımsızlıq Bildirişi] bildirilmiş Parlamenti Birlik Dövlətləri Komandanlığı dağıtmış,

Ulus elçilərindən önemli bir bölümü Malta gəndərilmişdi. Türklüğün ünlü bahadırı Qazi Mustafa Kamal Paşa bir kaç dönməz yaranı ilə Ərzurumla Sivasın uzaq köşələrində, Anadolunun çalışqan elində, bugünkü uğurlu bir yenmə ilə bitən Ulusal axını başlayırdı. Bu axını başlanğıcda boğmaq istəyilə yaraqsız qalmış Ulusal güc üzərinə Birlik Dövlətlərinin heç bir haqları olmadan verdiyi İzmirə çıxan Yunan Ordusu ağlaşılmaz zülmərlə Anadolunun bağırına doğru saldırrırdı. Bəridə də bütün Doğu Anadolunu ələ keçirmək istəyən Ermənilər Ulusal gücün başı üzərindən Yunanistana əl uzadırdı.

Bələ bir durumda «suya düşən ilana sarılar» ata sözündə, Türkiyənin qurtuluşuna çalışan ulusalçı axınının başçıları dünya imperialistlərinə savaş bayrağı açmış bir durumda bulunan Rusiyaya baxır, oradan bir umud gözləyirdilər. Rusiya devriminin başçıları Türkiyənin bu umacağından, bu çatışmazlığından çox biciklə yararlanacaqlar. Bu yararlanma sonucunda ən azı, əldən getmiş Qafqaz, başda Bakı nefti olmaqla yenidən Rusiyaya qaytarılacaqdır.

Ortaya bir çağırış atıldı: Bolşevik Rusiya kapitala yağdır! Döyüşən Türkiyə Avropa imperializmilə ölüm-dirim savaşındadır. Ankara döyüşülərinə yardım etmək Moskvanın istəyidir! Bu yardımın gerçəkləşdirmək üçün Qafqazda bizə arxadaş aqalıqlar qurmaq, bir an önce Qırmızı Ordunu Anadoluya yeritməklə Türklərə yardım eləmək gərəkdir [Nəriman Nərimanovun Azərbaycan K(b)P-nin Politbürosunun 1920-ci il sentyabrın 16-da keçirilən, Nəriman Nərimanov, Lado Dumbadze, Qarayev, Stasova, Yeqorov, Qasimov, Karakozov, Sturua, RSFSR-in İrandakı elçisi Eliavanın qatıldığı birləşmiş toplantındakı çıxışının protokoluna baxaq: Yoldaş Nərimanov: «Türkiyədə Kamalın durumu ağırdır. Türkiyənin özündə Kamalla yaraqdaşlarına qarşı ayaqlanma

sağlanır. Kamal Anadoluda bir çox yerdə olan ayaqlanmanı kəsinliklə basdırılmışdır. Ancaq bu onu başqa ayaqlanmalarдан qurtarmır, özü də bu ayaqlanmalar Türkiyəyə qonşu dövlətlərdə sağlanır. Kamalın ordusunun gericəkilməsi patron yoxluğundandır. Antantanın planı Azərbaycana saldırıb Rusiyani baş nervindən - Bakı rayonunun neft ocaqlarından yoxsun buraxmaqdır! Durmadan bahadircasına işlər görülməlidir. Bütün bunları ortaqlığa bildirmək gərəkdir. ARPIQP-BA fond №1, sira № 1].

Bələ bir propaqandanın İzmir qaçqınları üçün ölkənin hər yerində yardımçılar toplayan, qəzetlərdə Türkiyənin yasına qatılan Azərbaycan ulusunda nə kimi etkilər yaradacağı, bu yolla nə kimi olaylar çıxarılaçğını düşünün. Bolşevik ağızından eşidilən bu sözlərə bir də bu sözün başqa amacı olmadığına inanan, Azərbaycanda qonaq, eləcə də qulluqda bulunan türkiyəli saygın qardaşlarımızın tutumunu, addımlarını artırırsınız, o çağda bolşevik üçün yapılacak hər hansı bir qarşıqliğin necə yüngülə ortaya gələ biləcəyini anlaysınız.

Azərbaycan ulusalçıları Bolşeviklərin Rusiya içində qaldıqca kəsinliklə qarşılıarı deyildilər. Devrimçi Rusiya ilə savaşan Türkiyə arasında çəpər olaraq Anadolu ulusalçı axınına əngel olan bir güc də deyildilər, Bolşeviklərin bildirdiyi çağırışların içdənliyinə yalnız Azərbaycan Cumhuriyətinin bağımsızlığını gerçek tanımlarından sonra inana bilərdilər. Yoxsa «bütün oyunun Molla Nəsrəddinin yorğanı üstündə oynanacağına» quşquları yox idi.

Bir yandan türklüğün ünlü bayraqsısını, bütün Doğu tariхini dəyişdirəcək, böyük yenilgidən qurtara biləcək istəyə qarşı çıxməq, bir yandan da Türk aləminin bel sümüyü olan yeni bir Respublikanı öz əlilə qırmamaq. Bax, iki böyük, so-

rumlu görev!... Bu iki görevi uzlaşdırıa bilmək üçün birpartiyalı deyil, koalision durumda bulunan Ağalıq bü yönəd aydın bir qərar alamayıb, həftələrlə sürən bakanlar bunalımı içində girmiş oldu.

\*\*\*

Ağalıq dolaşıqda, bunalımda ikən Qarabağ olayı törədir. Novruz bayramı gecəsi Şuşa kəndinin yaxınlığında yerləşən Xankəndi deyilən ordu qəsəbəsi bayram içində, subaylar, ordu başçıları bayram gecəsini keçirməkdə. Əskərlər axşam bayram şənlikləri keçirdikdən sonra dincəlməyə dalmış, uyuyurlar. Bu arada yan-yörədəki köylərdə yaşayan Erməni quldurları bu gecə üçün sağladıqları süngülərlə basqın edirlər.

Ansızın yapılan bu gecə basqını böyük bir plana uyğun edilmişdi. Komandanlıq olayı biləntək ağıllı davranışır, əskərlər yataqlarından qalxaraq amansız yağı ilə qirtlaq-qirtlağa gəlir, ordu başçıları bilgiləndirilir, basqınçılar geri oturdulur.

Xankəndinə yapılan basqınla bir saatda ünlü «Əskəran keçidi»ni də Erməni quldurları tutur. Əskəranın tutulması ilə Qarabağın Bakı ilə olan bağlılığı kəsildirdi. Qarabağın general-qubernatoru olayı Bakıya bildirir, yardım istayırdı. Ermənilərin qışlanı qısqaca aldığı, yardım gücү gəlməzsə, yenilginin gerçək olacağını etkili cümlələrlə söyləyirdi. Qışla tutularsa, bütün Qarabağın Ermənilərin əlinə keçməsi gerçək sayılırdı.

Ordunun önemli bir bölümü yubadılmadan Əskərana göndərilir. Güclü bir çarpışmadan sonra ikinci saldırıda Əskəran keçidi yağlıardan arındırılır, Xankəndi qurtulur. Qaçan quldurlar daha yüksək dağlara çəkilərək dirənişlərini sürdürürülər. Quldurlar izlənir. Azərbaycan əskərləri Keşik köyünə

topləşən Erməniləri qısqaca alır.

Qarabağ cəbhəsində olaylar belə getməkdə ikən, Ermənistən sınırında ordu toplandığı görünür. Bu arada Qazax sancağında da yeni bir cəbhə açılır. Burada da Erməni güclərilə Azərbaycan gücləri arasında vuruşmalar başlayır.

Belə ansızın, quldur biçimində olan saldırımıslımları son dərəcədə acıqlandırdılarından, dörd yanda bir taqım olaylar çıxmamasına nədən olaraq, Şamaxı, Şəki, Gəncə sancaqlarında erməni-müsəlman qanlı olayları törəyir.

Belə bir çağda Dağıstanda kilitli güclər toplamış Bolşeviklər görüntündə barışçıl bir üz göstərməklə olayları izləyib dururdular. Bu arada da bolşevik alver elçisi Solovyov [«İskra» qəzeti 30 mart 1920-ci il sayında yazdı]: «Rusiya «Sentrosoyuz»unun Xəzəryani, eləcə də İranla işlərin yönəticisi S.İ. Selavri Birləşmiş Dövlətlərinin 1920-ci il yanvarın 16-da [19] Parisdə çıxardıqları qərara dayanaraq, Respublika Ağalığı ilə Rusiya ilə alver ilişkilərinin yenidən başlamaq, «Sentrosoyuz»a Volqa yolu ilə aparmaq üçün, malların pulunun bir parasını Azərbaycan pulu, bir parasını da «Sentrosoyuz»un əlindəki gündəlik işlənən mallarla ödəməklə 5 milyon pud neft, eləcə də neft ürünləri buraxılması üçün Anlaşma bağlamışdır. Bundan başqa Azərbaycan Ağalığı, Sovet Ağalığı «Sentrosoyuz»a gəmilərin geri qayıtması ilə bağlı qarant verərsə, Bakı Neftdəşima Donanmasının gəmilərindən yubatmadan, yararlanmayı önrədi. Sözsüz, bu ilk addimdır, gələcəkdə neft buraxılması daha da artacaqdır... Bunun böyük politik anlaşma faktı olduğuna quşqu yoxdur. Azərbaycan Ağalığı Rusiyaya heç bir yağı tutumunun olmadığını göstərdi. Moskvadan gözlənən cavabın Rusiya Ağalığının Azərbaycana olan savaşçı tutumu ilə bağlı Çiçerin notalarından sonra yaranan quşqunu dağıdacağı düşünüruk] Bakıda Azərbaycan

Ağalığı ilə neft alınması işlərini danışmaqdır idi.

Qarabağ olayları ilə bağlı keçirilən Parlament toplantılarının birində bolşevik elçi [Əliheydər] Qarayev:<sup>1</sup> «Qarabağda ortaya çıxan bu olay Birlik Dövlətlərinin bizi boğmaq üçün sarıldığı zəncirlərdən bir halqadır. Bu halqanı Azərbaycan öz gücү ilə parçalayammas! Buraxın, Doğu uluslarının hüququnu qoruyan Qızıl Ordu gəlsin, Qarabağ ayaqlanmasını yatırsın. Daha sonra Anadoluya yardımına getsin!» - deyirdi.

[Əliheydər] Qarayev bu sözləri söylərkən, Parlamentin qonaqlar lojasında duran türkiyəli qardaşlarımızdan yetkili birinin ağırbaşlıqla doğrulayıb, bəyəndiyini görürdüm.

Erməni ayaqlanmasından bir az qabaq başqa bir olay da törədilmişdi. Azərbaycan Komunist Partiyası adı altında toplanan devrim komitələrinin Ağalığı devirmək amacı ilə bir ayaqlanma yapmaq isteyində olduqları Ağalıqca bəlirlənmiş, bu qurumun üzələrinin bütünü öyrənilmiş, izlənməyə başlanmış, önəmlilərindən bir kacı gözaltına alınmışdı.

Erməni ayaqlanması ilə bu qurum arasında six bağlılıq olduğu da Moskvaya gedən Erməni sosial-demokratlarından Pirimovla Zaxaryanın Moskvada rusca yayımlanan «Həyati-miləl» [Mejdunarodnaya jizn-Uluslararası yaşam] qəzetindəki çıxışları ilə bilinir.

<sup>1</sup> [Əliheydər] Qarayev Parlamentə Sosialist blokunun sırası ilə girmişdi. Sonra bolşevik olmuş, daha sonra Rus saldırısının ardından ona bir kaç günlüğünə Azərbaycan Savaş-Dəniz komisarı deyilmişdir [Bir kaç gün o biri satqın - Çingiz İldırım işləyiib. Bu satqınsa 1920-ci il iyunun 1-dən 1923-cü ilin yanvarına kimi].

## VIII

### BOLŞEVİK SALDIRISI

Həftələrlə sürən bakanlar bunalımının sonunda polistik partiyaların qatılımı ilə yeni Kabinetin yaradılması Məhəmməd Həsən Hacınski bəyə tapşırıldı. Məhəmməd Həsən bəy Bolşeviklərdən Azərbaycanın bağımsızlığı, topraq bütünlüğünün qorunması onayı almaqla, savaşan Türkiyə ilə devrimci Rusiya arasında hər iki yana arxadaş bir Ağalıq quracaqdı. Bu amaca daha yeni kabinetin yaradılmasını bəkləmədən, ayrıca bir Elçilik də Bolşeviklərin yanına göndərilmişdi. Bu Elçiliyin Rusyanın istədiyi ekonomi ürünlerini verib, Bolşeviklərdən bağımsızlıqla, topraq bütünlüğünə politik onay almaqla anlaşmaq yetkisi vardı.

Durum belə gözlənirkən, ansızın Bolşevik Ordusunun sınıra saldırı sorağı alınır. Aprelin 26-da gecə olan bu olay 27-sində erkən politik çevrələrə bəlli olunca, hamı şəşqinliq içərisində donuq qalıb, çəşir. Ordunun çoxu Qarabağla Qazax cəbhələrində olduğundan, sınırda bulunan əskərlər 60 min [72.472] sayıda saldıran yağıya iki saatadək dirəndikdən sonra geri çəkilirlər.

O gün, axşama doğru kəndi qorumaq üçün könüllülərdən yaradılan, subayları bütünlük türklər olan «Yardım alayı»nın [Başçıları türkiyəli subaylar olan «Yardım alayı» Bakının Ordu komendantı general-major Firdun Vəzirovun 4 sentyabr 1919-cu ildə general-kvartirmeyster-gözləmçi-general Vasili Dmitriyeviç Karqaleteliyə verdiyi Göstərişdən sonra «qoşun çəkilərsə, kənddə güvənliliyi saxlamaq üçün könüllülərdən» yaradılmışdır. General-kvartirmeyster Vasili

Dmitriyeviç Karqalateli sentyabrın 4-də, Göstərişin altında «Çaparaq! Onların sayı neçədir? Çoxlu sualları aydınlaşdırmaq üçün Dəstənin başçısını çağırmaq olmazmı? – Alt yəzisi yazıçıdır. Dövlət Savunma Komitəsinin 1920-ci il martın 27-də verdiyi Qərarla «Yardım alayı»nın Azərbaycan Ordusundan alınaraq iç işləri bakanlığına verilib, ancaq bakan qarşısında sorumlu edilməsi, general-kvartirmeyster Vasili Dimitriyeviç Karqalatelinin Alt yazısındaki quşquları, polkun hansı amaca yaratdıqlarını aydın göstərir] yenə zirehli avtomobiləri sürən Türk<sup>1</sup> subayların, donanmada qulluq edən Osmanlı subaylarından bir çoxunun Bolşeviklərlə bir olduqları anlaşıldı, daha qurulmamış yeni Kabinet ilə diləkçəsi alınsa da, Ağalığın daha verməmiş əski Kabinet arasında asılı duran Ağalıq, onunla birlikdə Parlament Azərbaycan Komunist Partiyasının ultimatumu qarşısında bulundu. Bu ultimatum Ağalığın Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinə verilməsini istəməklə birlikdə Azərbaycanın bağımsızlığının güvəndə bulunacağına, Ağalığın Ruslara verilməyəcəyinə boyun olurdu. Parlament bütün partiyaların elçilərindən yaradılmış komisiya ilə Komunist Partiyası elçiləri arasında olan Anlaşmaya görə:

1. Rus Ordusu Bakıya girməyib, dəmir yolu ilə Doğu Anadoluya yardıma gedəcək.
2. Azərbaycanın bağımsızlığı, topraq bütünlüyü hər hansı saldırıdan, özünəirləşdirilmədən uzaq qalacaq.
3. Azərbaycan Ordusu olduğu gibi qalib dağdırılmayacaq.
4. Azərbaycan politik partiyalarının özgürülüyü, toxunulmazlığı qorunacaq.
5. Əski başçılar, Ağalıq üyeleri, Parlamentdən kimsə politik baxışlarına görə suçlanmayacaq.
6. Özgürçə toplanacaq Azərbaycan şuraları Ağalığın po-

<sup>1</sup> Buradakı Türk Osmanlı türkü deməkdir.

litik quruluşunu bəlirləyəcək.<sup>1</sup> [Bu düzük 1920-ci il mayın 6-da rusca «Komunist» qəzetiin 4-cü nömrəsində yayımlanmış 7-lük düzükdən bir az ayrılır. Bu tarixi bəlgə də Azərbaycanın böyük oğullarının son anda belə ancaq Azərbaycanı, ulusunu, demokratik dövlətçiliyini qoruyan bir bəlgəyə səs verdiklərini göstərir].

Bu arada qonaqtək Bakıda bulunan Osmanlı türkərin dən bir sıra sorumlu adamın ağızından deyildirdi: «Gələn Qızıl Ordu komandanı Nicati bəy adında bir Türkdür. Bu ordunun böülükləri içinde Türk savaş tutuklularından qurulmuş alaylar var. Bir çox böülüklər də Volqaboyu türklərdən oluşur. Bu ordu ölüm-dirim savaşında bulunan Anadolunun yardımına qoşur. Bu gücə qarşı göstəriləcək dirəniş Türkiyənin qurtuluşuna əngəl edəcək bir olay ola bilir. Bu isə böyük türklik, islamlıq baxımından satqınlıqdır!».

Bütün bu koşulların ertəsi gün yırtılacağı gerçek idi. Söylənən sözlərin də birər politik yalandan başqa bir şey olmadığı aydınlandı. Bununla belə bu aydınlıq bir çoxları üçün quşqulu idi. O anda aldananlar olduqca çoxdu.

Ancaq bütün bu koşullara uyulmayacağını, hüququmu zu, bağımsızlığını tanımaqla, Anadolu yardımına gedəcək güclərə yollarımızın açıq bulunduğu, bizə sormadan sınır qorucularımızı toprağa sərərək ölkəmizə girən hərhangi gücű arxadaş deyil, yağı kimi qarşılımağın gərəkliyini, Parlamentin öz qərarı ilə deyil, yalnız yağı süngüs ilə hüququndan keçə biləcəyini bildirərək protest edən olmuşsa da<sup>2</sup>, Ulus elçilərinin çoxu bəlli olayın etkisi, basqısı altında, göstərilən ortamda Ağalığın Azərbaycan Kommunist Partiyasına qapdirmalı olmuşdur (27 aprel 1920).

<sup>1</sup> Parlament Komisiyası bu qərarı təkcə «Müsavat» elçisinin qarşı səsverməsilə almışdır.

<sup>2</sup> Bu qarşı çıxışı «Müsavat» Partiyası adından başçı kimi yazar söylemişdir.

Aprelin 28-dən üçboyalı Azərbaycan bayraqı bir az Qızıl Sovet, çox yerdə də Osmanlı bayrağına dəyşdirilmişdi.

Milis [polis] başında, «Yardım alayı»nda, kənd komandanlığında, eləcə də başqa önəmli yerlərdə bulunan Türk (Osmanlı) adı, qolu ilə çıxan gündəlik buyruqlar, bildirişlər, açıqlamalar gözə çarpırdı. Elə bir etki yaradılırdı, elə bil əvvəliliyi yapan saldırqan Rus Ordusu deyil, Osmanlı türkləridir: «Müsavat» Ağalığı devrilmiş, yerinə Türkiye Ağalığı qurulmuşdur. Avtomobil lərda kəndin çeşidli yönələrinə qoşan Osmanlı subayları doğrudan da bu gedisi gücləndirəcək özəllikdə idi. Daha çox da əvvəliliş çağında Türk komisarlığı adı ilə yaradılan qurum adından yayımlanan bildirişlərlə, Türk komunistlərinin yayılmışığı «Yeni dünya» qəzeti bu «Əmri-xeyr»in [Yararlı işin] öz istəklərilə olduğunu yazdıqdan sonra «İngiliscə Müsavati devirməklə iki amac güdüldüyünü» açıqlayırdı:

1. Azərbaycanın qurtuluşu.

2. Yaşamı üçün savaşda bulunan Türkiyəyə devrimçi Rusyanın yardımının çatdırılması.

«Türk elçiliyi»nin bildirdiyinə görə birinci amaca ulaşılmış, ikinci amaca çatmaq üçün də Xəlil Paşa Moskvaya göndərilmişdi.<sup>1</sup> Doğrudan da iki gün qabaq Xəlil Paşa Bakidan Moskvaya getmişdi.

1 O çağda yazar Bakıda gizlənirdi. «Yeni dünya» qəzetinə taxma adla bir məktub yazdı. Bu məktubda «Azərbaycanda olan əvvəliliş siz Türklerin verdiyi bildirişlərə görə «yararlı olay» kimi anlayan yaşayınlarında, son sayımızda yayımlanmış bir bölmənin çox önəmli qusqu yaratmışdır. Xəlil Paşanın Rusiyanın Türkiyəyə yardımını sağlamamaq üçün Moçkvaya getdiyini yazardınız. Baxmayaraq, Azərbaycanlılar bəlli olayı Türkiyə adına edilmiş önəmli yarar kimi anlımışlar. Yazdığınımdan bu yaranın indi də çıxarılmadığı anlaşırlı. Düşünək: bu yarar paşanın Moskvaya gedisiindən sonra da olmazsa, o çağ siz Türkələr bizimlə qardaş qurtarıcısı iken, qardaşoldurən yerində qalmazsınız mı?!

— deyə lağ edildi. Bu məktub çap olunmadı. Yalnız bir kaç ay sonra Lahic dağlarında əlimə keçən «Yeni dünya» saylarından birində bu «məktub yiyəsinin Türk Komisarlığına» gəlib cavab alması bildirilirdi.

\*\*\*

Azərbaycan ata sözüdür: «Yalanın ömrü az olur».<sup>1</sup> Bu «Yararlı iş» yalanının ömrü də bir həftə sürmədi. Rusiya Qızıl Ordusu yuxarıda göstərilən ortamın mürəkkəbi belə qurmadan, mayın birində Bakıya girdi. Ancaq söylənən ortam dışında dəmiryolu ilə Doğu Anadolu sinirinə getməyərək, çeşidli yollarla ölkənin strateji yerlərini tutmağa başladı.

Qızıl Ordunun Bakını tutmasından iki gün sonra Türk komandanlar Rus yoldaşlarla dəyişdirildi. Ancaq iş bununla da qalmadı. «Yararlı iş» başa çatdırmaq üçün nə sayda Osmanlı subayı varsa, hamisini ya tutdular, ya da qapı dışarı etdilər.<sup>2</sup>

«Şəraitnamə»nin o biri düzükləri də oxşar itkiyə uğradı. Ordunun subaylarını tutub, özünü çeşidli uydurmalara dağıtmaga başladılar. Əski Ağalıq başçıları ilə keçmiş ulus elçiləri bir-bir tutuldu, bir bölüm də ölkədən getməli oldu. Gözdə neçə aydın varsa, hamısı sıx izləndi, tutuldu. Kəndin seçkinləri, eləcə də yüksək görəvlərdə bulunan adamlar güclə küçə süpürmək, çöplük, eləcə də başqa təmizlik işlərində işlədildi [General Səməd bəy Mehmandarov].

Ağalığın ən önəmli görəvlərini Rus, Erməni, Gürcü, Türk olmayan işçilərlə dışdan gələn yadellilərə verdilər. Qızıl Ordunun içində «ÇK»lar yaradıldı. Devrim qarşısı qurumlarla, adamlarla savaşan bu qanlı qurum qorxunc bir bicimdə asmalara başladı. [Semyon] Pankratov adlı bir qaniçənin adı hər kəsi titrədir, asilanların sayagəlməz sıraları dörd yana qorxu yayırıdı.

Daha hər kəs aldandığını görürdü. Bu baxımdan alda-

1 Anadolu deyimindəki «Yalançının mumu yatsıya kimi yanar» ata sözünə uyğun.

2 Bu politika Mustafa Sübhinin Bakıya gəlişindən sonra daha da güclənmişdi [Mustafa Sübhi Türkiyə Komunist Partiyasının başçısı]

nanlar yalnız Osmanlı qonaqlarımız deyildi. Bolşevik qəzeti Bolşeviklərdə bütün müsəlman aləminin qurtarıcısını görən, buna görə də bütün gücünü onlara verən «İttihad» Partiyasına «gərəksiz bir ortaq» [Rusca «Komunist» qəzetinin 5 may 1920-ci il, 3-cü sayında V.L. adlı yazarın «Komprometiruysiye «soyuzniki»-«Güvənsiz «ortaqlar» yazısında. Rus-erməni-sovet-mason bolşefistləri Türk partiyalarına «Güvənləməz «ortaq» desələr də, «Daşnakşüyun»la «Hnəçəq»ı sevə-sevə sıralarına alıb, quzğun kimi Türklərin üstünə saldılar] – deyə cavab verdi.<sup>1</sup>

Müsavatçılardan bir bölümü də «sol müsavatçı» adı ilə durumu bir az da olsun yumşaltmaq istədilərsə də onlara «İlanın ağına da, qarasına da lənət!» – dedilər. Bir ay öncə müsavatçı, eləcə də başqa ulusalçıların öncədən gördükleri qorxu bütün üryanlığı ilə ortaya çıxırdı. Rus bolşevikləri əski Rusiya sınırlarını tuturdular. Devrimdən bir ay sonra bütün Azərbaycan ölkənin qorxunc bir saldırıyla uğradığını acı da olsa anlamışdı. Ulus, Türkiyəyə gedir deyə dözdüyü Rus Ordusunu ölkəsində qırğınlar törətməyi sürdürdüyüünü göründə, sevgili ordusunun ona hər yürüşü ilə dünyalar boyda ruh, uca duyğu verən yaşıł əskərlərinin düzənsiz bir biçimdə dağıdıldığını, aydınlarının onunla ilişkisinin yasaqlandığını, var-yatırının yağımaya getdiyini, ədəbinin, ulusal əxlaqının çox aşağılandığını duyunca, dözməmədi, ayaqlandı.

Bu ayaqlanma birinci Gəncədə başladı. Çarizmin qaniçən generalı Sisianovla parça-parça doğranıncaya dək savaşan Cavad Xanın kəndi bu yol da özünü göstərdi, ulusun dözməmədiyi, saldırlıara qarşı döyükən ruhu ilə köpürdü. Burada daha yaraqlarını verməmiş Azərbaycan əskərləri dirənişin özulünü oluşturdular. Ayaqlanma bir həftəyədək sürdü.

<sup>1</sup> Bakıda yayımlanan «Komunist» qəzetinin 1920-ci il may saylarına bax

Ruslar burada diviziyalarını itirdilər. Bakıdan yardım gücləri gəldi. Bir yandan da Gəncə Erməniləri ayaqlanılanları arxadan vurmağa başlayınca, kənd yenilməli oldu. Yolları daşqın çayla kəsilən yaşayanlar qorxunc bir soyqırıma uğradı. Kənd yaxıldı, bazar yağmalandi, tapdanmayan mənlik qalmadı.

Gəncə ayaqlanması ilə yanaşı Tərtər, Ağdam, Şuşa qəsəbələrində, kəndlərində bulunan Azərbaycan Ordusunun bölgüləri də yörədə yaşayanların ayaqlanmasına birər ortaqlıq, qaynaq olurdu.

Tərtərdə Qızıl Ordunun bir alayı yox edildi. Ağdamda yenə olduqca böyük itki verdilər. Qarabağ, Şəki, Zaqatala, Lənkəran, Quba, eləcə də başqa yerlər də bir neçə yol ayaqlandı.

Lənkəran sancağındaki ayaqlanmalar aylarla sürdü.

Zaqatala, Şəki ayaqlanmaları çox qanlı bir yolla basdırıldı.

Biz burada az-çox önemli biçimdə ortaya çıxan ayaqlanmaları yazırıq. Baxanda, ayaqlanmayan bir yer qalmamışdır. Satqınca endirilən ani saldırısı ilə qurucu güclərsiz, öz-özünə törəyən bu olaylar içində elələri var, doğrudan da birər igidlik söyləncəsidir.

Azərbaycan Cümhuriyyətinin tarixini yazacaq tarixçilər, sözsüz, bu ayaqlanmaları bütünlükə öyrənib yazacaqlar. Bu ayaqlanmaların yersiz olduğunu, elliklə itki gətirdiyini deyənlər var. Ancaq bu ayaqlanmalar da olmasayı, Azərbaycan ulusu bilməm hangi olaylarda öz namusunu qorumuş olduğunu göstərəcəkdir?!

Azərbaycanlı necə ayaqlanmayıyadı, Yunan qarşısına gedir deyə yurduna bir arxadaş, ortaq kimi girən bir ordunu ölkədə qardaşı-qardaşına düşürən, saldırgan, acımasız bir güc olaraq görürdü?!

Yaşıł Azərbaycan əskəri necə dözəydi, subaylarını, yetkililərini heç bir nədən olmadan tutur, qurşuna düzürdülər?!

İnsanlar necə dözəydi, namusla qulluq etməkdən başqa suçu olmayan çalışqan yönəticilər, generallar qurşuna düzülür, ulusuna bağlılığından başqa suçu bulunmayan öyrətmənləri, yazarları, yaşıł aydınları, qadın öyrətmənləri belə ayırmayaraq quldurtək öldürdülər?...

Ulusun dözümü necə daşmayıdı, bir çağlar Rus çarizminin Türk savaş tutuqlularının ölüm yeri etdiyi Bakı limanındaki adaları bu əl Türk arxadaslığı adı altında yürüyən satqın bir güc Azərbaycan yaşıllarının məzar yerinə çevirirdi.<sup>1</sup>

Azərbaycan ulusu necə dözəydi, gələnək-görənəklərinə yad bir quruluş yaradılması ilə Rus mujiki ona ağalıq edir, tanımıdadığı, bilmədiyi alçaqları başına sorumsuz ağa kəsdirildilər?

Öz ulusal yaşamı, din adətlərilə yaşayan bir müsəlman necə qiyaydı, ailəsinə, girilməsi yasaq yerlərinə yabancılar girir, ismətli bir müsəlman ailəsinin bulunduğu otaqla qonşu, çox ara girişləri də ortaq, iç Rusiyanın bilməm hənkı yanından gəlmə bir Qızıl Ordu subayı yaşıdır, illərdən bəri oluşan ulusal gələnək-görənəklərə komunizm quruluşu adından aqlasığz yumruqlar endirildi?

Bax, Azərbaycan ulusu arxadaş deyə ölkəyə girən gücün bir aydan daha az bir görkü ilə qorxunc bir maddi-mənəvi yağı gücü olduğunu görünçə, uyuqda ikən üstünə ölüm qorxusu çökən bir adam kimi yerindən dik qalxmışdı.

Daha ulus ayaqlanmışdı.

Üzünə devrim, özgürlik maskası taxan Rus gücü namus, ulus adına ortaya çıxan bu qiyamı Nerona rəhmət oxutduracaq bir kəskinliklə basdırır, dörd yanda işləməyə başlayan ÇK-lar gecə-gündüz qanlı işlərini sürdürüdülər.

Girişinin ilk günlərində «çevrilişin qansız olduğuna»

<sup>1</sup> Bolşeviklərin güllələdiyi insanların bir sırası bitiyin sonunda vərilir.

aciqlanan bu qanlı güc, qaniçənlik duyğusunu doyurmaq üçün olanaq bulmuşdu. Yalnız ayaqlanma olan yerlərdə deyil, ayaqlanma ilə ilişkisi olmayan yerlərdə də güllələnənlərin sınırı, sayı yox idi.

Gəncədə ayaqlanma başlayınca Bakıda tutulanların çoxu öldürülüdü. Kəndlərdə, böyük qəsəbələrdə yaşayan sayınlar «ulusalçılığın kökünü biryolluq kəsmək üçün» aravermədən sorğusuz-sualsız güllələndi.

Bu qurbanların çoxu subay, yazıçı, öyrətmən, doktor, öyrənci, yönətici, eləcə də başqa bu kimi aydınlardan idi.

Azərbaycanın gerçək diktatoru, cəlladbaşı [Semyon] Pankratov idi. Pankratovun buyuruğunun üstündə bir buyruq yox idi. ÇK yetkilisinin özbaşinalığı o yeri bulmuşdu, Azərbaycan komisarlarının başçısı bulunan Nəriman Nərimanovu belə çıxdaş eləmişdilər.

Bu tutma-basmalara baxmayaraq, Azərbaycan ulusalçılığı düşüncəsindən ayrılmadıqları üçün Bolşeviklərdən qaçan, yenidən olanaq bulub bağımsızlıqlarının qaytarılması üçün savaşa sağlanan yurd oğulları indi İrana, Türkiyəyə, bütün Avropa ölkələrinə keçmiş, uyğun bir çəği bəkləyib dururlar.

Bolşeviklərin yuxarıda göstərilən ayaqlanmaları, daha çox da özlərinin uydurduğu işləri mahna edib Azərbaycan köylərində, qəsəbələrində törətdikləri dağıntılar Yunanistanın Anadoluya verdiyi dağıntıdan geri qalmadığı kimi, Gəncədə törədilən qırğın da İzmir qırğıından az deyildir. Bu olaylarda acliq, yoxsulluq üzündən ölenlər çıxılmaqla, yalnız toplama güclərlə cəza dəstələrinin öldürdükələrinin sayı on mini kəsinliklə keçməkdədir. [Rus-erməni-sovet-mason bolşefistləri ağalığa keçəndən 1937-ci il qırğınlarına kimi Azərbaycanın 48 mindən çox yurdaşını öldürüb'lər. Onlar Azərbaycan Ordusunun Gəncə ayaqlanmasında ələ keçən sübaylarının çoxunu qılıncla şaqşalayıblar].

\*\*\*

«Çevriliş» Ağalığı Azərbaycan Komunist Partiyasına vermişdi. Bu Ağalıq üzdə bütünlükə müsəlman üyələrdən qurulmuşdu. Ağalıq başçısı Nəriman Nərimanov əskidən Azərbaycanda bir az tanınmış adam idisə də, o biri arxadaşları bütünlükə törəmə idilər. Gerçəkdə isə politika çevirən güc Rusiya Kommunist Partiyasının Azərbaycan Mərkəzi Komitənin katibi, Qızıl Ordu komandanlığı, ÇK idi. Bunlar bütünlükə Ruslarla başqa yadellilərdəndi.

İlk günlər ulusu aldatmaq üçün yapılan oyunlar yalnız yüksək, eləcə də ordu qurumlarının Osmanlı türklərinə vərilməsilə qalmadı. Bəlli Qızıl Ordu Erməni ayaqlanmasını da biryolluq bitirəcək, yolunu arındıraraq Anadolunun yardımına gedəcəkdi. Buna görə də Qarabağda daha dirəniş göstərməkdə olan Erməni quldurlarına saldırlıdı. Bir çağda Gürcüstan da qorxudulmağa başlandı. Ancaq bu, görüntündə Azərbaycan ulusal politikasını savunmaq maskası Bolşeviklərin Ermənistəni tutmasına kimi qaldı. Ermənistanda da Bolşevik ağalığı qurular-qurulmaz Rus politikası əliaçıq Nəriman bəyin ağızı ilə iki gün önce savunduğu Zəngəzurla Naxçıvan sancaqlarını törənlə Ermənistana bağışladı [Rus-erməni-sovet-mason bolşefistləri Bakı İşçi, Əskər, Matoros deputatları Sovetinin 1920-ci il dekabrın 1-də keçirilən toplantısında noyabrın 29-da çevriliş yolu ilə qurduları Ermənistən SSR-ə Azərbaycan əməkçilərini XI Rus Ordusunun süngüsü ilə özgürüyü çıxarmaq istəyən Əliheydər Qarayevin başçılığında keçirdikləri toplantıda Nərimanovun dililə dedirdirlər: «...Zəngəzur, Naxçıvan sancaqları topraqlarının Sovet Ermənistənin ayrılmaz parçası olduğu bildirilir (Ura!...), Dağlıq Qarabağın köylülərinə özünübəlirləmə hüquq verilir! Zəngəzur toprağında bütün savaşlar kəsilihə

Sovet Azərbaycanının qoşunları oradan çıxarılır! (Alqışlar). Sovet Azərbaycanı özünün tükənməz neft, kerosin, eləcə də başqa var-yatır qapılarını Sovet Ermənistənin üzünə geniş açır! (Gurultulu alqışlar).

Dünya imperializminin yırtıcılarının çıxardığı, ondan ötrü Güney Qafqazda qanlı qırğınlar törədilən bu var-yatır bu gündən sarsılmaz sıralarda birləşərək dünya kapitalizminin üstünə gedəcək Rusiya, Sovet Azərbaycanı, Sovet Ermənistəni əməkçilərinin malıdır! (Alqışlar). Yaşasın Sovet Ermənistəni ilə Sovet Azərbaycanının qardaşcasına arxadalığı! (Gurultulu alqışlar). Yaşasın dünyaya barış, qardaşlıq, əzilənlərə barış gətirən dünya devrimi!» (Gurultulu, uzun sürən alqışlar)

Sonra çıxış edən, mələk donuna girmiş, yeni Sisianov Serqo Orconikidze gerçəkdə ulusumuza dolayı: «Bu gün 20-ci ilin sonuncu ayı olan dekabrın 1-də Bakı əməkçiləri yeni yaranan Ermənistən Sovet Respublikasını salamlayır (Alqışlar). Yoldaş Nərimanovun çıxışı çox özəldir. O, bizə öz «Bildiriş»ini oxudu. Zəngəzur, Naxçıvan, Qarabağ sözləri onların anlamını bilməyən bilgisiz bir Rus üçün nə deməkdir? Demək olar heç nə! Hansısa Zəngəzur: verimsiz dağlar, nə çörək var, nə su! Orada heç nə yoxdur! Hansısa Naxçıvan: bataqlıq, malyariya, başqa heç nə! İnsanların heyvan kimi dolaşdığı hansısa Dağlıq Qarabağ. Bu Qarabağda nə var? Heç nə yoxdur! Ancaq bax, yoldaş Nərimanov deyir: «Götürün onları özünüzə! Götürün Ermənistənin bu verimsiz topraqların! Baxanda, yaxşı işdir, Sovet Azərbaycanı artıq yükden qurtulur. Ancaq yox! Bu sancaqlarda, bu verimsiz topraqlarda Güneydoğu Qafqazda erməni-müsəlman sorunu deyilən sorun vardır. Bu sual yoldaşlar, bir-birini öldürmək üçün əməkçi müsəlmani əməkçi erməninin üstünə salmışdır...Bax

budur, bu gün Azərbaycan Respublikasının başçısı çıxbı burada deyir: «Bu qorxunc sual daha yoxdur! (Gurultulu alqışlar). Bundan belə müsəlmanlarla Ermənilər arasında yağıçılıq yoxdur! Müsəlmanlarla Ermənilər, bu əməkçilər bundan belə Sovet Ağalığının qırmızı bayraqı altında qarda olurlar (Alqışlar). Burada oxunan bu aktın çox böyük dəyəri vardır. Bu insanlıq tarixində örnəyi olmayan tarixi aktdır!». AR-PIQPBA, fond 276, yazı 3].

Gürcüstanla açılan savaş da barışla sonaçlandı. Gürcüstanı qorxudan Azərbaycan Bolşevik Ağalığı yaptığı bu barışda «Müsavat» Ağalığı ilə Gürcüstan Menşevik Ağalığı arasında öncə bulunan anlaşmaya görə kəsin çözümü Arbitraja buraxılacaq Borçlı toprağını özünü qırpmadan Gürcüstana verərək, əskidən Azərbaycanda olsa da, Gürcüstana verilmək istənən Zaqatala toprağı üçün Arbitrajda baxılmaq yolunu tutdu.

Azərbaycanın politik çıxarları adına savaşa başlayan Ağalıq sonucuda ölkənin bölgələrini bağışlamaqla barış yapır, işçi üçün sınır ayrılığının olmadığı tutalqa olaraq irəli sürüldü. Doğrudan da Rusiya üçün bir sancağın ermənidəmi, türkdəmi qalmışının nə anلامı ola bilirdi!... Yetərdir bunlar hamısı Rusiyada olsun, ortadakı çəkişmələr çözülsün. Bu işdə uduzan müsəlman olursa, nə gözəl!!!

Bolşevik politikasının aldadıcı manevrlərindən biri də çevrilişin ardınca Leninin Azərbaycanın bağımsızlığını qutlayan bir teleqrafının yayılması, Qızıl Ordunun Azərbaycan Ağalığı ilə ayaqlanan işçi-köylü adından Azərbaycana çağırılması idi. Çiçerin bu çağrıçı özünü savunma kimi göstərir, Qızıl Ordunun Azərbaycana Azərbaycanlıların çağrıçılığı ilə gəldiyi ortamı yaratılır. Ancaq çağrıran da, «gərəkdir!» deyən də özləridir.

Dışda belə sözlərlə göz qapayan yalançıların içdə Azərbaycan çevrilişindən umduqları köklü istəkləri düzənləmələri üçün Behbud Ağa Şahtaxtinskilə ulusal Azərbaycan Cümhuriyətinin tarixi dağılmاسının ən sorumlu yetkilisi bulunan Məhəmməd Həsən Hacınski Moskvaya getmişdir. Bunların Moskvaya gedisi ulus istəyi kimi açıqlayırdılar: «Getmişlər Leninə söyləsinlər: bu quruluş Azərbaycana yaramaz!».

Gərçəkdə isə onlar daha çox illər gerçek anlamı hər kədən, Azərbaycanlı komunistlərdən belə qapalı saxlanan bir taqım anlaşmalar üçün getmişdir. Yalnız Şahtaxtinskinin qolu bulunan bu anlaşmalara görə Azərbaycan ordu, dış işləri, ekonomik, yemək-içməyinin düzənlənməsini bütünlükə Rusiyaya verir, bundan başqa dəmir yolları ilə neft qurumlarının yönetimini də ona buraxırdı.

Bu anlaşmalara görə Azərbaycan ekonomik sorunlarında, yemək-içməkla belə bağlı işlərdə Rusiyada çıxarılan bütün dekretləri dəyişdirmədən Azərbaycanda uygulamalı idi. Göstərdiyimiz bakanlıqların Azərbaycan Komisarlar Sovetində birər gözləmcisi bulunacaq, bu gözləmcilərin öz bakanlıqları ilə bağlı sorunlarda sözləri bütün Sovet üyələrinin baxışının üstündə olacaqdı. Baxmayaraq, Azərbaycanın Moskva Ağalığına heç bir qatışacağı yox idi.

Azərbaycanın gerçek yatırı olan neftə gəlincə, bütün nefti Rusiya əlinə alır, bundan yalnız bir azı Azərbaycanda işlənmək, Türkiyə ilə İran bazarına çıxarılmaq üçün Azərbaycan Ağalığına buraxılırdı. Bu sayda Moskva Baş Yanacaq Komitəsinin onayı ilə olacaqdı. Demək, Moskvanın istəyi olmadan bağımsız Azərbaycan köylüsü komasında yanacaq lampasının işığını istədiyi gibi kullanamadı.

Doğrudan da Bakı türməsində bulunduğu çağda, qəzetlərdə Bakı ilə qonşu sancaqlardan birində köylü üçün

yaradılan gecə okullarının neft olmadığından işləmədiyini oxuyanda duruxmuşdum.

Ancaq nə yapasən, gizli pərdə arxasında saxladıqları bu anlaşmaları Bakıda çıxan komunist basını ilə o sırada keçirilən Azərbaycan Sovetlər Qurultayında [AKBp-nin II qurultayı. 16-23 oktyabr 1920-ci il Qurultayın Bildirişində deyilirdi: «Azərbaycan partiya qurumu RKbP-nin ayrılmaz bölməsidir. AKBp qurumca RKbP ilə six birləşmiş, onun programını, taktikasını, rəhbər orqanlarının bütün qərarlarını bütünlükə alqılıyib, uygulayır. Buna görə də RKbP qarşısında duran bütün işlər AKBp-nin edəcəyi ən önəmlı işlər sayılır】 söz söyləyən həyəsiz çıxışçılar Azərbaycanın bağımsızlığının gücləndirilməsi kimi yozmuşdular.

İş yalnız ölkənin ekonomik qaynaqlarını ələ keçirməklə qalmırıdı. Az-çox toxunulmamış qalan Azərbaycan Ordusu da dağıldıldı. Bir sıra bölgüləri devrim qarşısı deyə dağıtmış, geridə qalanları da Azərbaycan devriminin ardınca Bolşeviklərin İrana yaptığı saldırı yürüşünə göndərmişdilər. Bolşeviklər bu yolla bir yandan Azərbaycan Ordusunu öldürür, bir yandan da Rəştə Ənzəlidə yapıdları olayları Azərbaycanlı əlilə etməklə, bu iki dindaş ulus arasında ömürlük bir yağıçılıq, uçurum açmaq istəyirdilər.

Rəsmi Bolşevik yüzümüna baxılsara, bütün bunlar Doğu devrimi üçün, Doğu uluslarını qaniçən Avropa kapitalistlərinin əlindən qurtarmaq üçün yapıldı. Bu amaca TÜRKİƏ Komunist Partiyası, İran Komunist Partiyası eləcə b. qurulur, qurtarıcı komunizm düşüncəsinin bu ölkələrdə yayılması üçün avantürist adamlardan oluşan çəsidi qurumlar yaradıldırdı.

Yenə bu amaca Bakıda Doğu Ulusları Qurultayı [I Qurultay. 1-7 sentyabr 1920-i il. Qurultayda M. Pavloviç-Beltman,

Ulusal-kolonial sorunlardan, Bela Kun Doğu Sovet quruculuğundan çıxış edib] keçirildi. Ancaq Doğu sorunlarını çözmək üçün yapılan bu yığıncaqlarda sorunları açıqlayıb çözənlər nədənsə, Bati sosialistlərindəndi. İçlərində bir doğulu da yox idi. Örnək: Macaristanda devrimi uduzan Bela Kun gəlib Bakıda Əfqanistan, İran, Türkiyədə uygulanacaq topraq sorununu çözürdü. Bu qurultaya qatılan türkiyəli elçilərdən bir sırası adından söz söyləyən Bəhaəddin Şakir bəy «Doğunun qurtuluşu doğuluların əli ilə olmalıdır!» - deyirdi, lakin, bu sözlər internasional gurultusu içində etkisiz bir biçimdə itib gedirdi.

Nəriman [Nərimanov] Astarxana doğru göndərilən neft yüklü gəmiləri top atışları ilə yola salarkən: «Bu tarixdə görünməmiş ilk olaydır: neft kağızsız-qələmsiz, ödəməsiz olaraq Rusiyaya gedir» - deyirdi.

Bundan başqa Sovet Ağalığı ilə «burjua» ağalıqlarının aylığını anladırkən: «O ağalıqların gəlir-çıxar dəftəri var, ancaq bizim gəlir dəftərimiz varsa da, çıxar dəftərimiz yoxdur» - deyirdi [Stalin 1921-ci il iyulun 6-da Tiflisdə keçirilən, «Komunizmin Gürcüstanda, Zaqqafqaziyada qarşıldığı işləri»] - bağlı toplantıda çıxışında deyirdi: «Bundan başqa, mənə dedilər, sən demə, Gürcüstanla Ermənistan neft ürünlərini Azərbaycandan pulsuz alırlar»].

Bax, bu başlıca var-yatırımı qarşılıqsız dağıdan, çıxarını dəftərsiz yapan Ağalıq Azərbaycan kimi dünyada tayı yox, bol var-yatır qaynağı olan ölkəni elə bir günə gətirdi, ondan çox yoxsul olan Gürcüstana baxanda belə, güvənilməz duruma gəldi. Bakı neft ocaqlarında çalışan işçiləri öz çeklərlə doyuran Ağalıq çıxardığını bütünlükə Rusiyaya verir, qarşılığında Moskva kağız parası olsa belə, bir şey almazsa, doğal olaraq bazarı dəyərsiz, güvensiz çeklərlə doldurur. Bunun da

sonu siniqliqdan başqa bir şey deyildir.

İlginc görüntü deyilmi, başına qonmuş saybilməz bir Ağalıq üzündən Bakının nefti yaşıyanının yoxsulluğuna nədən olur?..

Bu boyda politik, ekonomik dağıntılar sonucunda ölkə heç olmazsa bilikdə olsun, qazandımı?.. Doğrudan da bu ola bilirdimi? Politikanı ekonomidən, ekonominin bilikdən ayırmak olarmı? Bir ölkənin ekonomisini dağıdıb politikasını alt-üst edən gücdən eyitim, kültür üçün işlər gözləmək olurmu?

Başlangıcda üç ay içinde bütün Azərbaycanın türkçə oxur-yazar bir düzəyə çatdırılacağı bildirildi. Ancaq bitik yox, öyrətmən yox...

Alver yasağından dolayı işsiz qalan bir az oxuma-yazma bilən alverçiləri tez kurslara aldılar. İki-üç həftə öyrətdikdən sonra öyrətmən oldu deyə, kağız üzərində çoxluca açılmış okullara göndərdilər.

Sözdə çeşidli bilim, kültür quruluşları yaradıldı. Başqa sənət iyəsi olub, komunizm uyugulamasından dolayı işsiz qalan bir çox özüöyrənmişlərdən yararlanmaqla kölü ilə işçiyə yalnız oxuma-yazma deyil, incəsənətdən də bir pay vermək istədilər. Musiqi okulları, rəsm okulları, oynama okulları, bilməm nə okulları açmaq, işçini bütün yönlərcə yetkin etmək istədilər. Kəsəsi, istədilər, istədilər, yenə də istədilər...

Ancaq aylar deyil, illər keçdi. Dövlət qurumları yenə də rusca, qurultaylar rusca, az-çox işləyən okullar rusca. Üç həftədə öyrətmən olan alverçilər ağılli-başlı sözsüz, öyrətmən deyil, bir Sovet alverçisi. Musiqi öyrətməni yenə öz yazı evində alverlə uğraşırlar. Əskidən olan okullar bir dağlımda. Yeni Ekonomik Politikaya görə [Nəriman] Nərimanovun quramasına baxmayaraq Sovet Ağalığının indi çox böyük çıxar dəftəri vardır. Bunun eyitim cədvəli, cədvəllərin ən kiçiyidir.

Dış ölkə universitetlərinə daha öyrənci göndərilmir. Yalnız «Müsavat» çağında göndərilən öyrənciləri geri çağırmaq politik yönən uyğun görülməmişdir.<sup>1</sup> [Azərbaycan Cümhuriyətinin Avropa ölkələrində oxumağa göndərdiyi öyrəncilərin önce oxumapulu kəsilmiş, oxuyub yurduna dönenlərin də çoxu tutulub gülələnmiş, sürgün olunmuşdur].

Türkiyədən gələn öyrətmənlərlə, qadın öyrətmənlərsə bu ortamda çalışma bilməyəcəklərini gördüklərindən, bütünlükə geri dönmüşlər.

Basının, ədəbiyatın gününü mü sorursunuz?

Buyurun, sizə örnək: «Fuqəra füyuzatı» [Yoxsul yaxşılıqları] adı ilə yalnız iki sayı çıxarıla bilən «ədəbi» toplunun komisarlarının fotoqrafları verilən sayında fotoların altına yazılı qoşulardan biri sizə devrim yaxşılıqlarının necə şah əsər yaratdığını göstərir:

Bax, şu Qarazadə Əli Heydərə,  
Töhfe-yi Şirvanə, mələk-mənzərə.

[Şirvan vergisidir, gözəl mələkdir].

Bəhr-i Xəzər, xütte-yi Azərbaycan,  
[Xəzər dənizi, Azərbaycan ölkəsi]

Görməmiş ömründə belə hökmran!

Doğrudan da, belə mənliksiz bir ağanı Azərbaycan heç bir çağda görməmişdir! Bütünlüklə ortaçağsayağı bir dönmən yaşarkən belə, Azərbaycan xanlarından hansına hər hansı qəsidişən bir qoşucu öygü deyə belə bir «töhfə» gətirsəydi, onun nə yaman bir alçaldıcı olduğunu anlayardı. Ancaq «gözəl mələk» Ordu komisarı bunu anlamır.

Kültürdə, ədəbiyatda ulusal ruhu geliştirəcək axımları dəyişirsiniz? Bunu bilin, türkçiliyün saygınlı qoşucusu Məhəmməd Əmin bəy əfəndinin [Türkiyəli] ulusalçı əsərləri doğru yola-

1 Bunlardan hüquq, toplumsal bilimlər oxuyan 12 öyrənci geri çağırılmışdır.

dan çıxanlardan sayılıb bütün bitik evlərindən yiğilmiştir.

Türk yazısı ilə çıxan basına türkçə basın deyilirsa, indiki Azərbaycanda da bu var. Yox, ulusal basından amac yalnız yazının görünüşü deyil, ruhu, içindəkiləri də murad isə, onda Bolşevik Azərbaycanında ulusal basın yoxdur. Bir çağlar Ağ padşahdan [Rusiya İmperiyasında müsəlmanlar Rus çarına Ağ padşah deməli idilər] danişan kimi danişib duran, misyoner Ostroumovun «Türküstən bölgəsinin qəzeti» adı ilə çap etdirdiyi türkçə bir qəzetlə Qızıl Lenin söyləncələrindən, Komunist Partiyası quramalarından başqa bir şey bilməyən Azərbaycan Komunist Türk basını arasında bir ayrılıq görəmmirəm! Bu basının başqa Türk basını ilə ortaq bir şeyi varsa, o da işlətdiyi Ərəb yazısıdır. Ancaq Bolşeviklər bu ayrılığı da ortadan qaldırırlar. Azərbaycanın indiki Ağalığı Latin yazısının uygulanması qərarını almış, bunu istəmişdir. Bu istək bütünlükə uyğunlarsa onda Azərbaycanla o biri Türk basını arasında nə icdən bir bağlılıq qalacaq, nə də dışdan bir bənzərlik!

\*\*\*

Azərbaycanlılar bayaqdan bəri saydımım, ölçuyəgəlməz böyük itkilərdən daha acı bir dağıntıya uğradılar. Uğradıqları saldırı, tutma sonucunda köcməli olduqları Türkiyədə, bu qardaş ölkədə, Bolşeviklərin propaqandası, buna inanan, aldananların söyləmləri, yasmaları üzündən elə acı olaylarla qarşılaşdırılar, imansız, qaniçən bir yağıdan qaçıqlarını kim-səyə anladamadılar! Tərsinə, burada bir siğınacaq ararkən, özlərini hər yerda duruya çıxarmalı, haqsızlığa uğradıqlarını soyuq bir ortam qarşısında doğrulamalı oldular.

Politika gərəyinə devrimçi Rusiya ilə anlaşmalı olan Türkiyə Azərbaycanda gedən olayların özlüyünü, icdənlili-

yini daha güvənilən yollarla öyrənincəyədək Gəncədə olan ayaqlanmanın İngilis politikasına [Azərbaycan Cümhuriyyətinin geopolitikləri ulusal qurtuluşun İngiltərədən çox asılı olduğunu yaxşı anlayırdılar. Buna görə də Dış İşləri bakanı Məhəmməd Yusif Cəfərov 1919-cu il avqustun 4-də Bakıdakı Birlik Ordusunun komandanı qeneral D. Şatelvorqa yazdığı 2379 №-li məktubunda «Böyük Britaniya Ağalığından Britaniya qoşunlarının Azərbaycandan çıxarılmaması»nı diləyirdi: «Mənim Ağalığında olan rəsmi bilgilərə görə İngilis qoşunları avqustun ortalarında Azərbaycandan gedir. Azərbaycan Ağalığı bundan dolayı Böyük Britaniya Ağalığından İngilis qoşunlarının qalmasını diləmək qərarını çıxarmışdır. Qalma koşulları Britaniya Ağalığından kəsin qalma qərarı alınanından sonra qarşılıqlı anlaşma yolu ilə bəlirlənəcək». Məhəmməd Yusif Cəfərov elə o gün Azərbaycan Cümhuriyyətinin Tiflisdəki elçisinin yardımçısı Faris Vəkilova telegram vurub, qeneral D. Şatelvorqdan qoşunun Azərbaycanda saxlamaqdan ötəri yuxarı komandanlıqla danışmaq sözünü aldığı sevinclə bildirirdi] oyuncaq olan adamların törətdiyini düşünürdü. Aci da olsa, bu düşüncə ən böyük yetkililərə varıncayadək yayılmışdı.

Azərbaycan Ulusal Ağalığının acinacaqlı dağıdılmasından daha acısı ulusalçıların Türkiyəyə qarşı dönüklükə suçlanması idi. Ola bilir, biriləri indi də bu düşüncələrində qalırlar.

Bax, ən çəkilməz acı bu acıdır!

Dönüklüyün ən böyük tutalqası kimi, Azərbaycanın çətin, ağır günündə Anadoluya saygısız qaldığı, saygısız deyil, yağılarına belə yönəldiyi deyilir.

Azərbaycanlıların Bolşeviklərdən, elliklə Ruslardan qorxaraq işi daha güvənlə bir dayağa bağlamadan Antantaya

yağıçılıq etməmək «istəy»inə dəlil tapılırsa, düşünürəm, bu boyda ağrı-acını söylədikdən sonra kimsə Azərbaycanı bu yöndə Türkiyəyə dönüklükdə suçlayammas! Azərbaycanın başqa işlərdə də Türkiyənin varlığına, gələcəyinə önəmsiz qalmadığını, yeri gəlirsə, bəlgələrilə doğrulamaq olar.

Azərbaycan düşüncəsini, idealını doğan ulusalçı axın Türk ədəbiyatının etkisində bulunan bir basının yetirməsi ikən, İngilislər daha Bakıda olanda Parlamentin ən sorumlu partiyası adından «Hə, Türkləri biz çağırırdıq, onlar bizi qurtarmaq üçün gəldilər. Bu qurtarıcıılara başkəndimizin göbəyində anıtlar dikmək borcumuzdur!» [Məhəmməd Əmin bəy bu sözləri Azərbaycan Parlamentinin 1919-cu il, fevralın 4-dəki 13 sayılı toplantısında deyib] deməkdən çəkinməyən, İzmir ağrı-acısı ilə bağlı ölkənin hər yerində ulusalçı göstərilər keçirən, Ağalıq partiyası «Müsavat»ın düşüncəsinin yayıcısı «İstiqlal» toplusunda [«İstiqlal». 1918 – 28 mayis – 1919], Ağalığın rəsmi qəzeti «Azərbaycan»da Barışın [Mudros] ardınca yaranan qaranlıq günlərdə Türkiyənin ölməz bir güc olduğunu yazan, Osmanlı İmperatorluğu çökdüsə, yerində Türk Ağalığı [«Azərbaycan» qəzeti, 17 yanvar 1919-cu il, № 90] quruldu – umudu ilə toxtaqlıq bulan, İngilis türmələrindən qaçan saygılı ulusalçıları istəyənlərə «Qonaq bulundurmağa hüququ olmayan bir bağımsızlığı istəmirik!» – cavabı ilə qarşı qoyan, Bakının qurtuluşunda şəhid düşən Türk əskərlərinin məzarı üstündə böyük törənlə Saygı Anıtı tikdirən bir ulus, necə olur da dönüklükdə suçlanır?...]

Azərbaycanın yönetim cilovunu əllərinə almağa boyun olan ulusalçıların boynuna düşən sorumluluq doğrudan da böyük idi. Görəcək bir görsəniş deyilmi, Rus partiyalarının gözündə, Erməni basınında, Gürcü çevrələrində türkçülükə bəllənən, türkiyəçiliklə suçlanan bu adamlar eləcə də Tür-

kiyəyə qarşı dönüklükdə suçlanırlar?!

Azərbaycanlılar üçün ölkələrinin dağıntıya uğramasından, iki qardaş ulus arasında ortaya çıxan bu yanlış anlama daha acidir, daha ağırlıdır. Ancaq ovundurucu bir şey varsa, o da bu yanlış anlayışın yaranması bir taqım kəslərdən doğduğu kimi, yaratdığı etkinin də yalnız bir sıra adamlar üzərində ağa olması ilə sınırlı qalacağı düşüncəsidir. Yoxsa, türkülüyü anlamış Azərbaycanla türklik üçün qan tökən, can verən Anadolu arasındaki qardaşlıq bağını nə tarixin indiki Türk-Rus anlaşması gibi keçici olan epizodları, nə də bir taqım adamların politik yanlışları qırmaz!!!

## IX

### İNDİKİ DURUM

«Çevriliş»in ardınca Azərbaycanın bağımsızlığını qoruyan kimi görünən Rusiya bolşevikləri 29 noyabr 1920-ci ildə Ermənistən RESPUBLİKASINI, 25 fevral 1921-ci ildə Gürcüstan RESPUBLİKASINI tutduqdan sonra Güney Qafqazdakı üç respublikanın birləşməsi üçün bir təqim çalışmalara qalxmışdır.

14 noyabr 1921-ci ildə [12 mart 1922] Güney Qafqaz Federasiyası yaradıldı. Ancaq iş bununla da qalmadı. 10 noyabr [30 dekabr] 1922-ci ildə Moskvada keçirilən qurultay Sovet Sosialist RESPUBLİKALARI Birliyi yaradıldığını bildirdi. Azərbaycan o yolla gerçəkdə çoxdan itirdiyi bağımsızlığını bu əl də rəsmən itirirdi. Azərbaycan Sovet Sosialist RESPUBLİKASI indiki biçimlə kiçik, yerli özərklikdən başqa bir şey deyildir!

Qafqazın o yolla yenidən Moskva ortaqlığına bağlanması nə Gürcüstanın, nə də Azərbaycanın elliklə istəylə olur. Bolşevik quruluşunun istəklə, toplumsal baxışla biryolluq işi yoxdur! Basın özgürüyü, toplumsal özgürlük olmayan bir yerdə, özü də yaşıyanların böyük bölümünün yurdaşlıq hüququ olmayan bir yerdə, toplumsal düşüncədən danışmaq, sözsüz, gülünc olur.

Ancaq Bolşevik baxımından olan toplumsal düşüncə (yerdəki komunistlərin baxışı) belə, bu birliyə qarşıdır, Rusiya Federasiyası Komunist Partiyası Mərkəzi [Ortaqliq] Komitəsinin qərarı, Leninin buyuruqsayaq teleqrafları ilə oluşmuşdur. Bu anlamda özəlliklə Tiflis gürcülərilə Moskva rusları arasında olan gizli teleqraflar göz çəkir.

Gürcüstan Komunist Partiyası Mərkəzi Komitəsi 15 sent-

yabr 1922 tarixli yiğincığında Moskvadan gələn bir önerini araşdırırırdı. Bu öneri Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi [İosif] Stalinin «tezis»lərinə uyğun yazılmışdı. Bu tezislərə görə Güney Qafqaz respublikaları bütün bağımsızlıq işlərindən əl çəkərək, bir federasiya yaratmalı, bu federasiya da Rusiya, Ukrayna, eləcə də başqa özərk Sovet respublikaları ilə birlikdə Sovet RESPUBLİKASINI oluşturmmalıdır.

Gürcü komunistləri çəkişmədən sonra bu önerini uyğun görmədikləri, Qafqaz respublikalarının bağımsızlıqdan əl çəkmək sırasının gəlib catmadığı qərarını çıxardılar. Bu qərar 6 səsə qarşı 19 səslə alındı. Gürcü Komitəsi bu yöndəki baxışını Moskvaya bildirdi.

17 oktyabr 1922-ci ildə Moskvadan belə bir cavab alındı: «Yoldaş Orexelaşvili!

Mərkəzi Komitənin genə toplantıı Gürcü Mərkəzi Komitəsinin birləşmək üçün daha sira gəlmədiyi, bağımsızlığın olduğu kimi saxlanmasının gərəkliyi baxışını səs birliyilə ortadan qaldırdı. Gürcüstan elçisi Mdivani bu yöndə düşüncə birliyini gördüyündən, Gürcü Komitəsinin önerisindən geri çəkilməli oldu. Genə toplantı Stalin, Orconikidze, Myasnikov, Molotov yoldaşlardan yaradılan Komisiyanın Güney Doğu Qafqaz Federasiyasının olduğu kimi saxlanıb, Ukrayna, Belarusla birlilikdə «Sosialist RESPUBLİKALARI Birliyi» yaradılmasının gərəkliyi qərarını dəyişdirmədən aldı. [Rus-erməni-sovet-mason bolşefistləri bu respublikaların «sosialist» olduğunu üçün birləşə biləcəyini, Xarəzmlə Buxaranın indilik «demokratik respublika»? olduğunu sosialist birliyinə qatılıbilməyəcəyi taktiki yalanını uydurmuşdular].

Qərarın üzü yoldaş Orconikidzeyə göndərilir. Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi bu qərarın böyük sevinc, coşqu ilə qarşılanacağından quşqu duymur. Nömrə 7643 (Gizli) RKP MK katibi Stalin».

Ancaq bu teleqraf, göndərənin son sıradakı umuduna baxmayaraq, Tiflisdə coşqu deyil, umudsuzluqdan doğan üzüntü duyğusu oyandırdı. Gürcü komunistlərinin bir çoxu bu üzücü duyğunu özləri Moskvaya bildirir, Rusiya İmparrializmindən gileyli bir dillə danişirdilar.

Bu gileyin Moskvani necə açıqlandırdığını aşağıdakı televrafdan anlayırıq: «Moskva, 3 oktyabr Çinçadze, Maxaradze yoldaşlara. Üzünü Mərkəzi Komitə üyesi Orconikidzeyə, Güney Qafqaz Komitəsi katibi Orexelaşviliyə verməli.

Sizin velikorus ulusallığını qarşı çıxınız, Gürcü ulusallığını göstərəmməzdə. Siz Mərkəzi Komitənin Güney Qafqazın da Rusiya birliyinə birləşmə qərarını eləcə də uygulamalı olduğunuzu bilməliydiniz! Bu qərarı istərsə yalnız Mərkəzi Komitə dəyişə bilər! Göndərdiyiniz Bildirişin yazı biçimini partiya ədəbini çox pozur. Bu yönəki pozuculuğa son verilməsini öneririk!

Qollar: Kamenev, Buxarin».

Pozuculuqlarından danişilan Çinçadze ilə Maxaradze Gürcüstanın saç ağartmış çox əski sosialistlərindənilər. Onların açıqça Moskva İmparrializminə qarşı çıxışları Leninin özünü belə açıqlandırdı. Bax, bu acıq söyləyən bir teleqraf 21 oktyabr tarixində Moskvadan çəkilmişdir: «Gürcü Mərkəzi Komitəsi üzvlərindən Çinçadzeyə, Kavtaradzeyə: Çinçadze, eləcə də başqalarının qolu ilə göndərilən, nədənsə, Mərkəzi Komitə katiblərindən birisilə deyil, Buxarinin mənə verdiyi notanın içindəki ədəbsizlikdən şaşirdım. Mərkəzi Komitənin Mdivanılıq birlidə qatıldığım toplantısının qərarından sonra hər hansı qarşidurmanın aradan qalxdığına inanırdım. Orconikidzeyə qarşı söylənən çirkin sözləri bütünlükə pisləyir, özü ilə aranızda olan olayın uyğun ədəbli bir biçimdə Mərkəzi Komitə katibliyinə verməni kəsinliklə irəli sürürəm. Birbaşa göndərdiyiniz bildiriş də göstərilən katibliyə verilmişdir. Lenin, nömrə 7994».

Bolşevikliyin zülmünü bir az görün Gürcüstəndə durum belə olursa, Azərbaycanın nə kimin günlər keçirdiyi düşünülə bilər.

Açı da olsa Türkiyə bu duruma uzaqdan baxmaqla qalır, olan-bitənə bir saygınlığı, etkisi olmur, Türkiyənin Tiflisdəki elçisi Muxtar bəy Moskvaya getməli olur.

Türkiyə Bolşevik Rusyası ilə bizim bildiyimiz iki anlaşma ilə bağlıdır: biri 1921 ildə qollanmış Moskva Anlaşması [16.03.1921], biri da Güney Qafqaz respublikaları ilə 11 sentyabr 1922-ci [13.10.1921] ildə qollanmış Qars Anlaşması.

Birinci Anlaşma ilə Türkiyə elçiləri Qafqaz respublikalarını tanımaqla yanaşı, Azərbaycan komunistlərinin Ermənistən sovetlərinə bağışladığı Naxçıvan bölgəsi ayrıca bir bölgə kimi, üçüncü bir Ağalığa bağışlanmamaq koşulu ilə Azərbaycana verilmiş,<sup>1</sup> bir də anlaşanlar Doğu uluslararasına bağımsız-

1 Bolşeviklər Ermənistən Respublikasını tutanda Azərbaycan Bolşevik Ağalığının başçısı Nəriman Nərimanov Naxçıvan qəzasını Ermənistənə bağışlamışdı [Nəriman Nərimanov Zəngəzurla Qarabağın Azərbaycan SSR-də qalması üçün əlində gələni edib. Bu işdə türkiyələrlə də naxçıvanlırlara gərəkən dəstəyi verərək, Qars Anlaşması ilə Naxçıvanın Azərbaycana bağlılığını uluslararası hüquqla tanıdib. Daha geniş bilgi üçün an aza, bax: «Azərbaycan Türkleri (Kültür Tarihinin Ana Hatları», Ankara, 1998; İlqar Niftaliyev. «Azerbaijdjanskaya SSR v ekspansionističeskix planax armyan. 20-ye qodi XX veka» - İlqar Niftaliyev. «Azərbaycan SSR Ermənilərin ekspansiya planlarında-XX əsrin 20-ci illəri». B., 2010. Bir çəğlər İngilislərlə Amerikalılar da Naxçıvanı Ermənilərə vermək istmiş, bu yönələ çalışmış, ancaq bacarmamışdır. Ingilislər 1919-cu ilin may-iyul aylarında Naxçıvanı Erməni yönetimi yaratmış, Amerikalılar 1919-cu il oktyabrın 24-də Müsəlman Milli Şurası qarşısında Naxçıvan Amerika General-gubernatorluğu yaratdıqlarını bildirsələr də türkiyələrlər də dəstəyi kəskin qarşidurma gördüklerindən düşüncələrindən daşınmışlar]. Əlində yaraq, iki ildən çox Ermənistəna verilməyə qarşı igidiqlikə savaşan naxçıvanlılar bu yol da dediklərində durduilar, Nərimanın bağışlaması quru söz olub qaldı. Ermənistən Respublikası Naxçıvan «bağışı»ni almaq üçün eyicə qan tökməli idi. Naxçıvanlılar isə hər yerə üz tutaraq Ermənistənə verilmək istəmədiklərini bildirirdilər. Bu sorun Türk Elçi Dəstəsini də düşünürmüştü. Buna görə də, Anlaşma [Qars Anlaşması] Naxçıvan Sancağını üçüncü bir ölkəyə verilməmək koşulu ilə ayrıca bir Bölgə kimi Azərbaycana vermişdir.

liğinə saygı göstərəcəklərini doğrulamışdır.<sup>1</sup>

Azərbaycanın indiki politik quruluşuna baxılırsa, Ağalığın içilə dışı belədir: Görünüşdə ölkəni bir Komisarlar Soveti, bir də Mərkəzi Komitə yönətir. Mərkəzi Komitə bütün Azərbaycan işçi-köylülərindən toplanan Şuralar (Sovetlər) Qurultayında seçilir. Bu komita isə Komisarlar Sovetini seçilir. Komitə bir gözləmçi ikən, Sovet işçi gücdür.

Ancaq Bolşevik quruluşunda güclər ayrılığı olmadıqından, işçi güclərinin yasama gücü də vardır. Yasaların (dekretlərin) çoxunu Komisarlar Soveti çıxarıır. Azərbaycan Şovetlər Qurultayı yalnız ildə bir yol toplanır.

Sovet anayasasına görə şuralar köylü ilə işçi elçilərdən qurulursa da, işçinin səs hüququ köylükündən çıxdur. Bir işçi səsinin yasal dəyəri bir köylü səsindən qat-qat üstündür. Yüz işçi bir elçi verdikdə min köylü bir elçi şixara bilir. Kəndlərdəki işçilerin daha çox Rus olduğu gözə alınırsa, bunun Azərbaycanın politik yaşamında nə kimi kombinasiyalara (təhəvvülata) nədən olacağı anlaşıılır.

Ağalığın buyuruqlarına ən böyük etkisi olan toplumsal qurum Bakı İşçilərinin Şurasıdır. Bu Şura işçi, dənizçi, əskər, köylü elçilərdən yaradılır. Bakıda bulunan işçinin, dənizçinin, Rus saldırgan ordusu əskərlərdən yaradılan qurum demək olar bir Rus qurumudur. Bu qurumun başında [V.] Krilov adında bir Rus dururdu. Demək, Azərbaycan toplumsal düşüncəsinin daşıyıcısı olan adam bir Rusdur.

Azərbaycan Ordusu adında toplam 3-4 minədək bir güc vardır. O da ölkənin ayrı-ayrı ortaqlıqlarında dağınıq bir biçimdə bulunur. Rus saldırgan gücləri isə bir kaç diviziya olub böyük bir çoxluqdurlar. Ordu yönətimi (Azərbaycan güclə-

<sup>1</sup> Oxular bu güvəndən Güney Qafqaz respublikalarının yenidən Rusiya qatılması üçün Rusiya basqısının necə böyük olduğunu özləri düşünsünlər.

rilə birlikdə) Rus Baş Qərargahına bağlıdır. Komandirlər də Ruslardandır.

Azərbaycan ekonomisinin canı olan neft ocaqları «Neftkom» deyilən bir qurumun əlindədir. Bu qurum Ağalıq içində aqalıqdır. Bütünlüklə özərk, doğrudan-doğruya Rusiyaya bağlı bir qurumdur. Başında Rus yönəticilərindən [Aleksandr] Serebrovski adında bir Rus durur.

Komunist qurumlar yalnız görüntü pərdələrdir. Bu pərdələrin arxasında aqalıq edən güc partiyadır. Azərbaycan Mərkəzi Komitəsilə Komisarlar Sovetini yönətən güc də bu gücdür - Azərbaycan Komunist Partiyasının Mərkəzi Komitəsidir. Bu ortaqlıq buyruqlarını Moskva Mərkəzi Komitəsindən alır.

Ortaqlıqlarda baş katiblər var. Baş katiblər, demək olar, birər diktatorlardır. Azərbaycan diktatoru isə [Sergey] Kirov adında bir Rusdur.<sup>1</sup>

Gerçəkdə ekonomisi, ordusu, toplumsal düşüncəsi, yürütməsi birər Rus əlində bulunan bu dövlətin yalnız Komisarlar

<sup>1</sup> Biz yalnız başlıca toplumsal politik qurumların, ekonominin Rusların əlində olduğunu göstərdik. Dövlət qulluqçularının çoxunun, kimlər olduğundan daha aydın bir söz demək üçün əlimizdə bulunan türkəcə «Komunist» qəzetiñ rəsmi bölməündə qarşılaşıdığımız adlardan bir neçəsinin buraya köçürüür. Bir kaç saydan alındığımız bu adların oxuculara bəlli bir anlayış verəcəyini düşünürük. Azərneft Ulusal Eitim bölmə başçısı - Barçov, Azərneft başçısının yardımçısı - Barinov, Elektrik Stanisiyasının başçısı - Sizov, Oktyabr Komisiyasının başçısı - Çaykin, Oktyabr Göstərilər Komisiyasının başçısı - Edilson, Bakı Şurasının başçısı - Kriłov, Bakı Şurasının katibi - Palaşkov, Dəniz Donanmasının başçısı - Lariónov, Toplumsal işlərin başçısı - Poroşin, Yemək-içmək vergisi gözləmçisi - Bukreyev, Bakı Sancığının Savaş komisarı - Anefski, Savaş başçısı - Sığrov. Orduya çağırışın bölmə başçısı - Seyçikov, Sığorta bölməsinin başçısı - İtkin, Kənd Sağlamlıq başçısı - Eyştat, İç işləri komisarının yardımçısı - Siviridov, Yasal düzən işlərinin başçısı - Biryukov, Ayrıca Qafqaz Ordusunun komandanı - Yeqorov, Politik propaqanda başçısının yardımçısı - Tarta-kov, Çalışma bölməsinin başçısı - Şaxetov, eləcə də b... .

dəstəsinin başında bulunan [Qəzənfər] Musabəyovla MİK-in başında bulunan Səmədağa [Ağamalioğlu] türkdürlər. İkisi də türkçə adlarını belə yaza bilməyən, bütünlüklə Rus kültürünə uymuş, ulus baxımından da çox quşqulu adamlardır.

Azərbaycanın dışda yalnız iki yerdə elçiliyi vardı: Ankara ilə Moskvada. Moskvada Azərbaycan adından çox yerdə moskvalı [Nikolay] Solovyov adında birisi çıxış edirdi. Ankarada isə [İbrahim] Əbilov bəy elçidir. Ancaq Türkiyə toplumsal düşüncəsini aldatmaqdan başqa bir görevi olmayan bu politik elçinin düşündürücü bir ömrü vardır. Arxadaşlardan birinin çox doğru olaraq söylədiyi kimi o, dünən Azərbaycanın elçisiydi, bu gün Güney Qafqaz Federasiyasının elçisidir, yarın bəlkə də Rusiyanın elçisi olacaq, biri gün də heç kimin.<sup>1</sup>

Devrimin ilk günlərində [16 may 1920] Rus Ordusunun ona yaptığı görkəmli qarşılıma törənilə Moskvadan Bakıya dönen Nəriman [Nərimanov] «Tazə Pir» məscidi alanında ulusa üz tutaraq söylədiyi çıxışında deyirdi: «Ayrıca bir komisiya yaratdıq. Bu komisiya əski Ağalığın bəlgələrini araşdırır. Bir kaç gün sonra sonucu bildirəcək. O çağ siz də görəcəksiniz, nə kimi satqınlar sizi yönətmiş!».

Kaç gün deyil, kaç il keçdi, o komisiya bu sonucu indiyədək açıqlamamışdır. Edəmməz də! Axi, ölkəni inglelislərə satdı deyə suçlanan Ağalığın ulusun hüququndan bir buğda dənəsi olsun yadlara verdiyini bir Nəriman [Nərimanov] deyil, bütün Bolşeviklər bir araya gəlsələr də doğrulayammazlar!

Ancaq [Nəriman] Nərimanovla yoldaşları Ruslara satmadıqları bir şey buraxmadılar. Onlar hər şeyi verdilər. Maddi-mənəvi nə varsa hamisini verdilər. Top atışları ilə həvəyi göndərdikləri neftin yüzdə 15-ni Azərbaycana saxlamaq üçün aylarla yalvardılar. Paylarına düşən neftə özləri bazar

tapmaq üçün də necə kiçildilər, necə alçaldılar. Sonda bu yolla toplanan var-yatırı da ölkəni tutan Qızıl Ordunun adına dağıtdılar.<sup>1</sup>

Bakı neftilə indi Bakı yox, Moskva spekulyasiya (ehtikar) [alver] yapır. Dış ölkələrlə yapılan alver ancaq Mosk-

1 Sözümüzü rəsmi bəlgəyə dayandırmaq üçün Rusiya Mərkəzi Komitəsinin 31 noyabr 1921 tarixli, 73 sayılı tutanağını buraya yazırıq: «Çəkişildi: Azərbaycana neft ürünləri verilməsi sorunu. Sorunu bildirmişdir: Rusiya Komunist Partiyası Mərkəzi Komitəsi. Qərar verildi: 1. Baş Yanacaq Komitəsinə Güney Qafqaz Dəmir yolları ilə Azərbaycanın sənayesinə gərəkən neftin göstəriləntək verilməsi bildirilsin. 2. Bundan başqa Baş Yanacaq Komitəsi Azərbaycan Komisarlar Sovetinə 3 milyon pud xam neft, 2 milyon pud neft yağı, 1,5 milyon pud mazut, 0,5 milyon pud qətran, 100 min pud benzin buraxmalıdır. 3. Azərbaycan Ağalığına neft ürünlerinin verilməsi 1 noyabr 1922-ci il tarixinə kimi bitirilərək, çıxarılan bütün neftin yüzdə 15-dən çox olmamalıdır. 4. Bu say 1921-1922-ci il proqramına görə çıxarılması planlanan neftə görə ayrılmışdır. Neftçixarma planlaşmadan çox olduğundan Azərbaycanın payı da artacaqdır. 5. Azərbaycan Ağalığı ona düşən neft ürünlerini Güney Qafqazdan başqa İç Rusiya bazarında satmaq istərsə, bu yöndə ortaqlığın ayrıca onayı almalıdır.

Özü ilə düzəndür.

Rusiya Mərkəzi Komitəsinin katibi: Yenükidze»

(Bu qarar Azərbaycanlıların çox güclü diləkçələri, üzütmaları sonunda verilmişdi. Bu tarixdək Güney Qafqaz Dəmir yolları, gülunc deyilmi, yanacaq olmadığından dolayı çatınlık çəkirdi. Bolşevik qəzetlərinin yazdırmasına görə Bakı bölgəsindəki köylülər bir pud (üçdə bir) neft yağına 3 pud kərə yağı verirdilər. Kür çayı qiyısında bulunan 180-dək su motoru neft yoxluğu üzündən işləmirdi, bu nədənlətə topraq əkiləmmirdi. Bir çox il güclü çatışmadan sonra yuxarıdaki bağlılığı əldə edən Azərbaycan Ağalığı bir az sonra bu «yaxşılığını» 5-ci düzündə yazılın yalvarışı əldə etmək üçün də abrin az tökməmişdir. Qızıl Ordunun gərəkənini ödəmək üçün Bolşevik Ağalığında «ünlü şef» yolu ugulanmaqdır. Hər alayın özünün bir şefi vardır. Bu şeflər əlliklə Sovet kurumları ilə şuralarından oluşur. Şeflər alayın ödülləndirilməsi, gərəkənlərinin ödənməsi üçün çeşidli yollarla yardımda bulunur, bağışlar verirlər. Azərbaycanın yerli quruluşları da ona saldıran Rusiya Qızıl Ordusunun çeşidli alaylarına «şef» bulunurlar. Azərbaycan komisarlarının bu ünү, onsuz da yaqmalanın Azərbaycan daxilini soymaqla ödənir.

1 Bu sözlər Əbilov bəyin ölümündən qabaq yazılmışdır.

vanın əlilə edilir. Qafqaz gəlir baxımından alverə Rusiyadan daha uyğun ikən, neft Avropaya Batum yolu ilə deyil, Moskva yolu ilə göndərilmək istənilir. Bu kimi qondarma əngəllərlə Güney Qafqazın ekonomik ilişkilərinin doğal axınına Azərbaycan, Gürcüstan baxımından deyil, böyük Rusiya çıxarları baxımından baxılır. Güclə, süngü ilə, ÇK ilə yaradılan Rusiya Federasiyasına belə qondarma yollarla ekonomik özül sağlayırlar.

İş bununla da qalmır, Azərbaycanda Türk ulusal kültürünə qarşı görülən çalışmalar elə çox irəliləmişdir, Nəriman [Nərimanov] özü belə buna qarşı qəzetlərdə yazı yazmalı oldu. O, Bakıda çıxan rusca «Bakinski raboçi», eləcə də türkcə «Komunist» [18 iyun 1922-ci il, № 132] qəzetlərində yayımladığı bir yazısında deyirdi: «Azərbaycan işçisi, köylüsü bir sıra düşüncələrlə politik hüququndan, topraqlarından, ekonomik qazancından keçə bilər, ancaq öz dilindən keçməz!»<sup>1</sup> [«Türk dilinin Azərbaycanda dövlət dili olması bildirilib. O bu dilin bütün hüquqlarından, üstünlüklerindən yararlanmalıdır. Heç kimin bunu dəyişməyə, aradan qaldırmağa gücü çatmaz! Azərbaycan bəlli politik, ekonomik düşüncələrlə toprağından, doğal varından keçər, ancaq doğma dilindən

1 Nəriman [Nərimanov] topraq bütünlüyü sözü ilə Ermənistana bağışladığı Naxçıvani deyirə yanılır. Çünkü Rus bolşevikləri görüntündə nərimanların yönətiminə verdikləri topraqları belə əski çarizmdən daha amansız, dönmədən ruslaşdırmaqdadır. Aldığımız bilgiyə görə Bakı ilə Salyan arasında yeni yapılan İliç limanından [Bilgi düzgün verilməyib. Bu Bakı ilə Salyan arasında danız limanı yox, Bakının yaxınlığında Bibiheybət buxtasında dənizin doldurulması yolu ilə neft çıxarmaq üçün ilk olaraq 1909-cu ildə çalışılmış, 1922-ci ildə tikilən İliç buxtasıdır. Az sürədə 300 ha dəniz quruduldu. 1923-cü ilin aprelində 5 №-li quyu fişqirdi, gündə 50.000 pud, 8 ton neft verməyə başladı] tək amac Muğan çölünə Rus yoxsul köylüsünü yerləşdirməkdir. Bu verimli çöldə çarizm də durmadan Rus köçkünlərini yerləşdirirdi. Söyləndiyinə görə Bolşeviklər buraya bir milyona yaxın köçküн yerləşdirməyə qərar vermişlər.

keçməz, Azərbaycanda heç kimi bu dilin önemini kiçitməyə qoymaz!». «Bakinski Raboçi», 15 iyun 1922-ci il, № 130].

Ancaq politik hüququna, toprağına, yaşamın özülü olan ekonomisinə saygısız qalan bir ulus dilini, ulusal kültürünü qoruya bilərmi?... Heç kimsə olmasa da marksistlər belə olmadığını bilməlidirlər.

Güney Qafqaz respublikalarının politik, hüquq, ekonomik gələcəyi indi öz ortaqlıqlarından çox Moskvaya bağlıdır. 1922-ci ilin sonunda [30 dekabr 1922] Moskvada çıxarılan qərara görə Rusiya, Ukrayna, Belorusiya, Güney Qafqaz respublikalarından bir Sovet Sosialist Respublikaları Birliyi yaradılmışdır. Burada bütün Güney Qafqaz adından bir elçi vardır.

Birlik respublikasının yönetim qurumu respublikaların eşit sayda yolladıqları elçilərdən yox, ölkələrdə yaşayınların toplam sayına uyğun göndərdikləri elçilərdən qurulmuşdur. Beləcə, adına birlik şurası deyilən qurum, Rusiya, eləcə də Rus elçilərinin böyük çoxluqda olmaları ilə federasiya anlamından, içdənliyindən çıxarılmışdır. Ortaqların istədiyi anda bu birlidən çıxmasına uyğun bir düzük varsa da, belə bir haqqdan kim yararlana bilir?!

X

## QIZIL İMPERİALİZM

Bolşeviklərin nə kimi Doğu politikası uyğuladıqları Azərbaycan örnəyində bütün açılığı, aydınlığı ilə ortaya çıxmışdır. Bolşeviklər Doğu uluslarının qurtuluşu, direçlişi çağrıları ilə sözədə ulusların hüququna, özgürlüğünə, bağımsızlığını saygı göstərirler. İşdə isə başqa imperialistlərdən heç də ayrı deyildirlər. Bütün bu anlatdıqlarımızı oxuyan oxucu sözsüz, özünü yeni imperializm qarşısında bulmuşdur: - Qızıl İmparializm!

Birinci Dünya Savaşında ortaya çıxan iç qarışılıq sonucunda qara Rusiya İmparializmi dünyani sikkələyən bir gurultu ilə çökdü. Bu çökən böyüklük, ayrı irqdən, ulusdan yapılma 180 milyonluq çağdaş bir Babil qülləsi idi. Bu qüllənin çeşidli parçası olan uluslar gələcəklərini düşünərək, ulusal varlıqlarını qurtarmağa çalışır, bu amaca qurumlaşır, əski Rusyanın gərək batisında, gərək doğusunda yeni aqalıqlar yaranırdı.

Rusya dağıntıları üzərində yaranan dövlətlərdən Balkanyanı ilə Batı sınırında bulunanları - Qara İmparializmlə Qızıl İmparializm arasında keçən dəyişiklik dönməmindən yararlanıb, yeni Bolşevik ordu gücləri yaranana kimi özlərini toparlayacaq bir duruma gəldilər. Finlandiya, Litva, Latviya, Estonia, Polşa kimi dövlətlər əldə yaraq öz varlıqlarını doğruladılar, Bolşevik saldırısına yaraqla qarşı qoymaqla özlərini Rusiyaya, eləcə də bütün dövlətlərə tanıda bildilər.

Qafqaz dövlətləri isə belə bir uğura çatamadılar. Avro-pa dövlətləri bunların qurduğu aqalıqları bir az birbaşa, bir

az da hüquqca tanışalar da, saldırqan Bolşevik gücünə uzun sürə dayanamadılar.

Rusyanın iki yanında olub çeşidli sonuclarla bitən bu olayın nədənini araşdırmaq sözsüz, yarardan uzaq deyildir. Bu nədənlərdən birinin burada deyilməsini daha önemli buluruz.

Dövlətlərin yaranma, dağılma tarixlərinə baxsanız, öz varlığı üçün savaşa başlayan bir ulusun özü ilə çıxarları ortaqlıq bulunan bir təqim politik güclərdən yararlandığını görürsünüz. Yunanistan bağımsızlığını İngilislərə, Balkandaki Slavyan dövlətləri Rusiyaya borcludurlar. Baltikyani dövlətlər bağımsızlıqları üçün yapıqları savaşda Birləşmiş Dövlətlərə donanması ilə ordusunun yarağından çox yararlanmışlar.

Finlandiya Respublikası bolşevizmin əlindən Almanyanın ordu dəstəyilə qurtulmuşdur. Bolşevizm Batı sınırına doğru saldırarkən qarşısında yalnız Rusiyadan ayrılmış yeni dövlətləri yox, onların arxasında duran Avropa güclərini də bulurdu. Bu durum daha çox da Polşa örnəyində gözə çarpar. Polşa qarşıqoyması Fransa Baş Qərargahının qarşıqoyması da demək idi.

Qafqaz cəbhəsi isə belə deyildi. Rusyadan qurtulmağa can atan Qafqaz bu qurtuluşla bağlı olan İranla Türkiyə dövlətlərinə arxalanamadı. İranın gerçəkdə savunma gücü yoxdu, ordusu gücsüzdü [Azərbaycan Cümhuriyətinin İrandakı elçisi Adil xan Ziyadxan 11 aprel 1920-ci ildə Tehrandan Azərbaycan Respublikasının Dış İşləri bakanı Fətəli Xan Xoyskiyə «Bildiriş»ində yazırırdı: «İran yatır. Görəvliyərin işə qoyulması başdan-ayağa rüşvətçilik, həyasızlıqadək çatan açıq alverdir. Sonucda ulus acımasızca soyulmaqdır. Məhkəmə, ədalət yoxdur! Keçmiş böyüküyün qalıqları görünür, yeni kültürün olmaması, tikici-quruculuğun yoxluğu, hər yerdə

yoxsulluq, kir-kermə! Bütün ölkədə dövlətin maraqlarını satmayacaq tək-tük yurdsevərlə qarşılaşmaq olar. Hər yerdə yaltaqlıq, yalançı saygınlıq, tərbiyəlilik, pərdə arxasında isə cibləri doldurmaq, incə intriqalar, pozğunluq, eləcə də başqları.

Farsların-Perslərin bizim Respublikaya yanaşması elə də ürəkaçan deyildir, tərsinə, İran türklərinin bizə yanaşması qardaşcasına-dostyanadır. İran Azərbaycanının yönü özərliyə, bağımsızlığa, Farsistandan ayrılmagadır».

Məhəmməd Əmin Rəsulzadə 1908-1911-ci illərdə İranda yaşayarkən, orada önemli toplumsal-politik işlər görmüşdür. O, İranda gördüklerini 1912-ci ildə Türkiyədə yayımlanan «Türk yurdu» ilə «Səbilür-Rəşad» toplusunda çap etdirmişdir. Məhəmməd Əmin bəy o yazılarında İranın Adil xan Ziyadxanın çəkdiyi görüntüsünü, demək olar, bu alıntıdakı sözlərlə vermişdir. Bax: Məhəmməd Əmin Rəsulzadə «İran türkləri». B., 2013, s. 66-97. Acinacaqlı da olsa, İran İsləm Respublikası bu gün də çağdan çox dala qalmışdır. Bu ölkədə İlk Orta çağdakı kimi din dövlətidir. Azərbaycan Respublikası isə çağdaş, konstitusiyalı, demokratik respublika olsa da, burada da göstərilən, rüşvət, yolsuzluq baş alıb gedir], Türkiyə isə onu boğmaq istəyən Avropaya qarşı bayraq açğından, devrimçi Rusiyanın nə yolla olur-olsun, bir an önce onun sınırına yaxınlaşmasını istəyirdi. O, Qafqaza doğru enən Bolşevik gücündə Avropaya qarşı bir güc gördüyü üçün Quzeydən uzanan əli çox öyrənmək olanağı bulamadan, tez-tələsik sıxıldı. Qafqazın başı üzərindən yapılan bu əlsixma sözsüz, Qafqaz respublikalarının varlığı üzərində kəsin bir etki yaratmışdır.

Ölüm-dirim savaşına atılan Türkiyənin belə duruma düşməsi, sözsüz, «şər deməsən xeyir gəlməz» düsturu üzə-

rində olmuşdur. Doğrudur, Qafqazın yenidən Rusiyanın asılılıq ilgəyinə keçməsi Türkiyə çıxarları baxımından böyük bir itkidir. Ancaq «Sevr» Anlaşması ilə yaşam gücü alınaraq uçurumun dibinə endirilən Türkiyə üçün daha böyük itki idi.

Türkiyəni Bolşeviklərlə əlsixmaya yönəldən nədən Lloyd Corc-Klemanso Avropasının uğur sevincilə kor olan politikası idi. Bu politika varkən, Türkiyə Büyük Millət Məclisinin çilovunu əlində tutanları Bolşeviklərlə anlaşıdları üçün kimse qınamaz! Bolşevik politikasının Türkiyə üçün politik bir strateji gedis olduğunu qəbul etməmək, dünya işlərini çox dar bir gözlükə görəmək olurdu. Ancaq bu belə olmaqla yanaşı, Bolşevik politikasının da imperializmin başqa bir biçimi olduğunu unutmaq, politik sorunları gerçəkdən çox düşüncələrimiz, istəklərimizə görə yozmaq olur.

Avropa imperialistləri koloniyalarını dəyərli malları «Ana yurd»a çəkməklə sömürlər. Qızıl İmparializm isə koloniya durumuna qoyduğu «ortaq»larının var-yatırımı bütünlükə çalmaqla yaranılar. Azərbaycan bu yönə ən açıq-aydın bir örnəkdir!

Rusiya özünü Avropa imperialistlərindən qorumağa çalışan Türkiyəni dəstəkləməklə Türkiyədən daha çox yararlandı. Türkiyəyə verdiyi maddi, eləcə də ordu yardımının nə kimi bir dəyərə vardığını bilmirik. Ancaq Bolşeviklərin Bakıya girdikləri çağdakı «talan həftəsi»ndə banklardan çalınan, yağmalanan<sup>1</sup> daş-qışla, altın-gümüş, bəzək şeyləri, nağd puldan, Astarxana daşınan mal, çeşidli şeylərdən başqa 300 milyon put (4 milyard 800 milyon kilo) neftlə 750 min pud (12 milyon kilo) pambıq, çoxlu ipək, eləcə də b. aparmışlar.

Bundan başqa, Lenin Ağalığı neft ocaqlarını əla keçirdikdən sonra ən böyük yağısı olan İngilislərlə anlaşa bilmış,

1 Bolşeviklər tutduqları yeni ölkələrdə «Qrab nedelya» adı ilə tanınan Yağma həftəsi keçirirdilər.

Türkiyədən daha qabaq Avropa dövlətlərə danışqlara gitmiş, alver anlaşmaları bağlamışdır. Bolşeviklər İngiltərə ilə yapdıqlı alver anlaşması dolayısı ilə Doğu politikasını atmağa belə boyun olub, propaqandalarını bir anda dəyişirdilər.

\*\*\*

Qızıl imperialistlərə «siz də koloniyaçısınız» dedikdə kəsinliklə qarşı çıxıb, əllərində bulunan uluslara özgürlik, ağılıq hüququnu verdiklərini söyləyirlər. Gələk Qafqaz respublikalarına. Baxaq-görək yüz il qabaq çar Ağalığı Qafqaza enirkən yaraq gücü ilə yendiyi xanlıqlarla, öz istəyilə Rusiyaya qatılan Gürcüstanda nə kimi politika uygulayırdı?

O çağ xanlıqlar birdən-birə ortadan qaldırılmamışdı. Gürcüstan knyazlığı çox illər adı, görəvləri ilə dəyişməz qalmışdı.

Yalnız nə olurdu? Rusiyaya qarşı olan bir xan qaldırılıb yerinə Rus yanlısı, güvenilən birisi qoyulurdu. Ulusal qurumlarla əl dəyilmir, yalnız kəndlərdə Rus Ordu qarnizonu [ordu dəstəsi] saxlanır, məhkəmələr, divan belə əskisi kimi yönetilirdi. Xanlıqların yönətim qurumları ilə bunların gördüyü işlərin bütünlükə ortadan qaldırılması saldırının ilk illərində olmuş bir olay deyil, yavaş-yavaş edilmiş bir işdir.

Çar dənəmində Qafqaza geniş yetkili başçı qoyulurdu. İndiki Sovet Ağalığı isə Komunist Partiyasının Bölgə Mərkəzi Komitəsini göndərir. Qafqaz respublikaları bütünlükə bu Ortaqlıq qarşısında sorumludur. O çağda seçkin sinfinə arxalanan Rusiya İmparatorluğu Qafqazdakı xan, məlik (Erməni seçkini) [Bu məliklər Xristian-Alban-Türk məlikləri idi. Rusların Azərbaycana köçürüdləri Ermənilərin sayı artınca, 1836-ci ildə Peterburq Qutsal Sinodunun qərarı ilə Alban kilsəsi bağ-

lanmış Alban-Türk məliklərinə Erməni məliyi deyilmişdir], knyazlardan (Gürcü seçkini) özünü bağlı olanları kullanır, o yolla ağılıq edirdi. Baş qaldıranlar isə ya öldürülür, ya da Rusiyaya sürüldürdü.

İndi də belədir. İşçi, köylü sinfinə arxalanan Bolşevik diktaturası yerli yaşayanların ayaq taqımlarına dayanaraq öz ağılığını qurub, bu sinif içərisindən belə özünə boyun əyməyənləri öldürür, ya da sürgün edir. Sonucda indiki respublikaların ortadan qaldırılması o çağdakı xanlıqların dağıdılmasından daha iti edilir.

Çarlığın ideali seçkinlər sinfi ortamında yüksələn «şovinizm» idi. «Leninliyin» ideali isə «işçi kosmopolitizmi» adlı bir yoldur. Birincisi, Rus olmayan ulusları ruslaşdırmaqla bütün Rusiyani kültürçə bir duruma qoymaq istəyirdi. İkinciçi də ulusal kültürü daha güclü olmayan kiçik uluslarda ulus düşüncəsini öldürməklə bütün Rusiyani ulussuz bir duruma qoymaq (denasionalizə etmək) istəyir, sonuc baxımından yenə o deməkdir.

Devrimlər geniş içdənlikli olsalar da, sonucda özünü bildirmiş ölkənin toplumsal yaşamını, politik quruluşunu, tarixin gedisini, ekonomik yasalara uyğun bir biçimdə dəyişməkdən başqa bir şey verəmməz, olsa-olsa ağılıq hansısa bir sinfin, sosial qatın əlindən daha çağdaş, daha irəliyi bir ələ keçər. Toplumsal devrimlər bir dövlətin dış politikasından çox iç politikasını etkiləyir. Fransa devriminin dış politikası burbonların gələnəksəl politikasından başqa deyildi. Sovetlərin politikası da çar Rusyasının politikasından başqa bir şey deyildir!

Keçmişdən Türk yağısı olan Rusyanın Türkiyəyə arxa-daş çıxmazı isə tarixdə bənzəri yox bir devrim olayı deyildir. Məhəmməd Əli Paşa ayaqlanmasında Sultan Mahmuda yardım

göstərən Rusiya Çar Rusiyası deyildimi? Bolşeviklər İngiltərəni Hindistani tutmaqla basqılıyırlar. Ancaq bu qorxu Dəli Petro-nun yayılmış vəsiyətnaməsindən də bəlli deyildirmi?

Hə, Məhəmməd Əli Paşa olayı ilə bugünkü olaylar tarixin birər görüntüsündür. Bunlar birər epizoddur. Qalıcı bir şey varsa, o da Doğuya doğru axan Rusiya axını, bu axına uğrayan türklükdür.

Rus hankı dona girirsə-girsin yenə Rusdur! Qara da olsa, qızıl da olsa Rus İmperializmi imperializmdir! Rusiyada də-yışəcək şey, onun politik quruluşudur, ürətim, tükətim biçi-midir, yoxsa Rusiya coğrafiyası dəyişməyib!

\*\*\*

Qızıl İmperializm Büyük Rusiya Devriminin doğurduğu bir sistemdir. Bu devrim çağın dəbi olan sosializm çağırışları ilə alver edərək, komunizm bayrağı altında gerçəkləşdi. Dünya qorxunc bir ulus axınının coşqusu qarşısında bulundu. Bu qorxunc toplum axını, quşqusuz, çağımızın ən öyrənilməli bir olayıdır. Ancaq bu olayda keçici yerlərlə yanaşı, dəyişməz qalacaq gerçəklər də var. Öyrənərkən bunları ayırmamaq düzgün deyildir!

Sosializm, komunizm anımları kimi böyük idealların uygulanması, özü də Avropa dövlətləri arasında ən geridə qalmış bir ölkədə uygulanması sözsüz, bu axının keçici duraqları ola bilir. Bu gün biz Komunist Partiyasının özünün bildirdiyi prinsiplərindən birər-birər yan keçdiyini gördümüz kimi.

Dörd-beş illik qorxunc örnəklər bənzərsiz terrorlar sonucda dəyişməz qalan qazanc isə demokratik sosialistlərin deyimincə, burjua quruluşunun özülünü yaradan yönəldir. Bu yönələr içində ən önəmlisi Rusiya İmperatorluğunun özü-

lə olan köklü seçkin sinfinin ortadan qaldırılmasıdır.

Rusiya son yarım yüzildəki ekonomik gəlisməsilə orta-çağsayağı ürətim ölkəsi olmaqdan uzaqlaşmışdı. Ancaq politik quruluşca bu dövlət indi də dərəbəy düşüncəsilə yönətilirdi. Burada Ağalıq bütünlükə köklü seçkin sinfin əlində, dövlətin mülki işlərilə, ordu qurumu çarın taclandığı bu seçkin qatın asılılığında idi. «Dvoryanstvo» deyilən seçkin sınıf ayrıca qurumu, politik, hüquq üstünlüyü olan seçkin bir qat idi. Bu qat politik hüquqca belə ağa ikən, ekonomicə cü-rüməyə başlamış, çoxdan bəri yerini yeni oluşan burjua [varlı] sinfinə vermişdi.

Bu olayı araşdırınlarca, Böyük Rusiya Devrimi ölkənin ekonomisilə politikası arasındaki bu böyük toqquşmadan başqa bir şey deyildir. Devrim köklü seçkin sinfini bütünlük-lə yox etdi. Bunların daha seçkin qat haqları yoxdur. Köklü seçkin qat yalnız politikada deyil, ekonomidə də yox edilmişdir. Böyük malikanələrlə tarlalar köylülər arasında bö-lünmüştər, birər «Qartal yuvası» olan evlər yerlə bir edilmişdir.

İndiki Rusiya böyük kəndləri olmaqla yanaşı geniş topra-ğı, 130 milyona çatan yaşıyanı<sup>1</sup> ilə dünyanın ən böyük əkin-çilik ölkəsidir. Bu ölkədə öncə üç milyona yaxın bir işçi sınıfı varkən, indi devrim illərinin dağlığı etkisi ilə bu say milyon-dan daha az sayla göstərilir. Böyük çoxluğu köylüdən oluşan bu ölkənin insanları köklü seçkinin malikanələrini yağmala-yıb topraqlarını tutmaq üçün bir an içində komunist olmuşdu. Ancaq indi birər kiçik mülk yiyəsindən oluşan bu köylü dənizi «ac, bacarıqsız» kəndlər ağalığı olan komunist işçi ağalığını çəkməməyə başlayır. Komunist görkülərinin sonu-cunda etdiklərinin boş olduğunu görən işçi bölümü də «öz» ağalığına qarşı önəmsiz, çox ara qarşı bir ruh alır. Ötədə əski-sinə baxanda, daha əxlaqsız, doymaz olmaqla yanaşı, özünə

1 Devrimdən sonrakı Rusiya Fedarasiyası anlaşıılır.

alverci ortağı yapan komunist yönəticilərin çoxunun əxlaqını pisliyə yönəldən yeni bir «devrim burjuaziyası» doğur.

Bütün bu qarşı tör-töküntülər içərisində toplumdakı dayaqlarını itirən komunizm diktatürası son günlərini yaşamaqdə bulunur. O, bütün gücünü böyük sənaye ilə diş alveri öz əlində saxlamaqla köylü dənizindən gələn dalgalara qarşı bir çəpər çəkmək düşüncəsilə yaşamını sürdürmək istəyirsə də, yüzdə 14-ü çökən Rusiya sənayesi içərisində ən çox umudsuz bulunanı böyük sənaye ilə diş alver olduğundan, bunu kəsinliklə bacarmır!

Rusiya ekonomisi bütün düşünüləbilənlərin üstündə dağılmış bir durumdadır. Belə bir durumda ruhu, yönətimi doğal ilkələrə qarşı bulunan komunizm «rejimi» çökməlidir! Bu çöküş yalnız bugünkü ağa gücün başqa bir güclə dəyişməsilə qalmayacaq!

Velikorus ortaqlığı, sənaye baxımından irəli, ürətici bir ortaqlıq ikən, komunizm manevrilə yenidən özünə bağlaya bildiyi Qafqazla, Türküstən kimi ölkələrdə ürətim başlangıç düzəydədir. Savaşdanqabaqkı Rusiya bölgələrdən aldığı ürünlerin qarşılığında çeşidli mallar vermeklə dəngə yapır, bu yolla ortaqlıqla bölgələr arasındaki ekonomik bağ oluşurdu. Bu gün isə belə deyildir.

Birinci Dünya Savaşı ilə Büyük Rusiya Devriminin sonunda Rusyanın ulusal var-yatırı 11 milyard altun rubldan 4 milyard rubla enmişdir. Bu çöküş daha çox sənayedədir. Sənaye baxımından Rusyanın ulusal malları 5 qat azalmışkən, əkinçilik ürünlerini 2 qat azalmışdır. Velikorus ortaqlığı qabaqlar da ürətici olmaqdan çox tükətici idi. Ancaq o bu yöndəki açığını sənaye malları ilə qapayırdı. İndi bu ortaqlıq bütün yönəldən tükətici duruma keçmişdir.

Rusyanın Qafqazla Türküstən əkin ürünlerinin yerinə verəcək bir şeyi yoxdur, daha çox ara da olmayıcaqdır! Rusi-

ya əskidən Bakının neftinin yerinə şəkər, manufaktura, eləcə də başqa mal verirdi. Bu gün isə sayı göylərə çatan «Sovet» ceklərini də verəmmir. Belə olunca, doğaldır, ürətici bölgələrlə tükətici ortaqlıq arasında ilişkilər qarşılıqlı ekonomik qazanc üzərinə qurulmuş doğal bir bağla deyil, Qızıl Ordunun süngülərilə, qondarma bağlarla olur.

Moskvada Sovet respublikalarının federasiyasını yaranan qurultayın [I Sovetlər Qurultayı, 30.12.1922] keçirilməsi bizim bu sözümüzü kəsinliklə aradan qaldırammaz! Bu qurultay bölgələrin istəyilə deyil, ortaqlığın buyuruğu ilə keçirilmişdir. Bölgələrin gerçək istəyini az-çox bilənlər isə bu qurultay keçirildiyi çağda, eləcə də indi türmələrdə çürüyür, ölkələrindən uzaqlaşdırılırlaş Rusyanın ən soyuq bucaqlarına sürülürlər.

Ancaq komunizm partiyası öz aqalığını qurtarmaq üçün bu günə kimi qullandığı yöntemlərdən daha güclü olacağı bəlli olmayan bu yolla özünü qurtarır düşünülməsin! Komunizm dağılmalıdır! Komunizm dağılacağı kimi qondarma yollarla ortaqlıq yönetim yaratmaq istəyən Moskva sistemi də dağılacaqdır!

Qorxunc terrorçu olan bu partiya üçün barışçı yolla uyumu, çağdaş aqalıq biçiminə girmək, ruh baxımından olası deyildir. Ayaqlanma ilə, qanla iş başına gələn bir güc ayaqlanma ilə, qanla da gedəcək! Bu gün bu ayaqlanmanı yapan düzənlər bir güc yoxsa da, yarın o güc komunizmin özünün yaratdığı qurumun toxumasından olsa da doğacaqdır!

Ancaq Komunizm İmparrializminin devrilməsilə ona güclə bağlanan ulusal politik qurumlar üçün də yaxanı qurtarmaq olanağı yenidən gəlməsi olacaqdır. Bu, daha çox Qafqaz üçün olacaq. Qafqaz bundan yüz il qabaqkı durumunda deyildir. Yüz il qabaq yüksələn Rusiyaya qarşı gəlişmiş bir Avropa ekonomisilə, dönməz bir Doğu ulussevərliyi yoxdu. Bu gün o da, bu da vardır.

## BAĞIMSIZLIQ İDEALI

Azərbaycan Parlamentinin ilk toplantısını açan çıxışçı Parlamenti bəzəyən bayraqa üz tutub «Bir yol yüksələn bayraq bir daha enməz!» – demişdi.

Bayraq yalnız ayrı boyalı qumaşlardan oluşursa, Azərbaycanın bağımsızlıq bayrağı enmiş, Parlament küçəsindəki Parlament evinin üstündə mavi, al, yaşıl boyalı, ay-ulduzlu bir qumaş yoxdur. Yox, maddəcə saya bir qumaşdan başqa bir şey omayan bayraqlar mənən bir ulusun özgürlüyünü, bağımsızlığını bildirən bir göstəricidirsə, onda, indi Bakı evlərinin üstündə çəkiclə orağı göstərən qırmızı qumaş Rusiya tutuqluluğunu örtməkdən başqa bir şey deyildir!

Hə, bu kitabın üzündə qara dördəbucaq içərisində görünen Azərbaycan bayrağı Azərbaycanın özgürlüyünün, bağımsızlığının bu qutlu göstəricisi bu gün Bakının, Gəncənin, eləcə də başqa Azərbaycan kəndlərinin üstündən enmiş, ancaq haraya?...

Bağımsızlıq sevgisilə yanmış, özgürlik-duyğusu ilə sizlayan Azərbaycan gəncliyinin ürəyi yarışsa, bu bayrağın orada çəkildiyi görülər.

Hə, Azərbaycan ulusu haçağsa belə üzüçü bir ayrılıq duymamışdı. Hankı köylünü, hankı işçini, hankı aydını, ya da iş adamını dirləsəniz AZƏRBAYCANdan yana-yaxla danışar.

Bolşeviklər Azərbaycanın bağımsızlıq çağına Müsavat çağrı deyirlər. Ancaq ulus bu çağə AZƏRBAYCAN çağrı deyir. O, indiki rejimi, Azərbaycan deyə tanımır! Ulusun düşüncə-

sində AZƏRBAYCAN anlayışı coğrafi anlamdan çox düşüncə, ideal kimi canlanır. Onun üçün bağımsızlıq dışında bir AZƏRBAYCAN yoxdur!

Bolşeviklərin qatı senzoru altında yayımlanan basından ulusun duyğularını öyrənib, izləmək olmur. Özü də bu basın kültürlü aləmin bildiyi basın kimi deyildir. Ağa partyanın kontrolu dışında bir qəzet çıxmadığından ulusun duyğusunu bolşeviklikdə çıxan qəzetlərlə ölçmək olmaz! Ancaq arasıra çıxan, bir-iki sayı yayımlandıqdan sonra yenidən qapanan jurnallarda görülən bir taqim ədəbi parçaların ruhu öyrənilirsə, qoşucunun nə kimi küskün, gözləyici bir ortamda olduğunu görürsünüz.

Burada durumundan doygun, devrimlə öyünən bir komunizm ilhamına qarşılaşmazsınız, axı, AZƏRBAYCAN KOMUNİZMİ yoxdur! Buradakı komunizm saldırqan bir gücdür! O, kəsinliklə yaradıcı bir güc olammaz! O, yalnız uçurar, yıخار, asar. Düşüncəsi, eyitimi, toplumsal gəlişimlə ulusal, demokrat bir devrim üçün saqlanmış bulunan bu ortama, ulus qarşısı, demokratiya dağdırıcısı bir gücün ağalığı, eyimsər bir ruh gələşdirəmməz!

Komunizm nə yaparsa-yapsın, Rusiya İmparatorluğu hanlığı boyaya girirsə-girsin ortada bir gerçək var: Uluslar özlərini tanımışlar! Azərbaycan Türk olduğunu anlamışdır! Mən, illerdən bəri axan qanları bir göldən çox doğuşda axan qanlara bənzətmək istərəm. Düzüna qalsa, dünya devrimlərində, savaşlarında axan qanlar bütün çağlarda yeni idealların doğuşuna nədən olmuş deyildirmi? Bütün ağrı-acılar, üzüntülər, dözdüyümüz bu itkilər içərisində böyük bir düşüncə doğmuşdur: Bağımsızlıq düşüncəsi!

BAĞIMSIZ AZƏRBAYCAN bu gün maddi olaraq Rusiyaya zincirlə bağlansa da, mənən yaşayır. Azərbaycanın bağımsız-

lığı bir düşüncə olaraq vardır!

Bolşeviklərə Qafqazda elliklə səsvermə keçirmək önerilsə, kəsinliklə qarşı çıxarlar, axı, bütün ulusun bir anda bağımsızlığa səs verəcəyini bilirlər.

Bu boyda itkilərin sonunda Azərbaycanın əldə etdiyi bir qazanc varsa, o da bu bağımsızlıq düşüncəsinin güclənməsidir.

İndi bağımsızlıq, Ulusal Ağalıq sevdası ilə yaşayan, ÇK-nın amansız öldürmələrinə baxmayaraq, gecə-gündüz çalışaraq ilk olanağı bəkləyib duran bir Azərbaycan yaşılı vardır. O bu olanaq gəlincə ortaya çıxacaq, o çağda yanğı könəlünə alovlu cizgilərlə mənən çəkilmiş bayraqı gerçəkdə yüksəldərək deyəcək:

- Hə, bir yol yüksələn bayraq bir daha enməz!

\*\*\*

Hə, böyük ağrı-acılar, böyük sarsıntılar, toplumsal çalışmalar yüzündə yaşayan Azərbaycan yaşılı üçün bağımsız yaşamaq ulusal anddır. O, «Ulusal and»ın gözlənilməzliklər yaratdığını Doğu ulusalılığının bayraqçısı, böyük qardaşı Türkiyənin göstərdiyi ölanüstüdən öyrənmişdir.

Birinci Dünya Savaşı ilə başlayan dünya olayları daha sonuca vərməmişdir. Bu sonuc uluslararası ağalıq haqlarını almaları ilə olacaqdır. Bayraqındakı boyaların anlamı kimi<sup>1</sup>

<sup>1</sup> Azərbaycan bayrağındaki mavi boyaya türklüyü, yaşıl boyaya müsəlmanlığı, al boyası da yenilik, devrim göstəricisi olmaqla çağdaşlığı göstərib, saygılı Ziya Gök Alp bəyin «Türk ulusundanam, İslam topluluğundanam, Batı kültüründənəm» anlayışını anlatmış olur [Məhəmməd Əmin bəy burada alçaqkönüllülük etmişdir. Bu çağrıları ilk yol Əli bəy Hüseynzadə 1906-cı ildə «Türk qanlı, İslam imanlı, Firəng qiyafəli», 1907-ci ildə «Füyuzat» jurnalının 10 iyul sayında «Türk hissiyatlı, İslam etiqadlı, Firəng qiyafəli» kimi işlədib. Məhəmməd Əmin bəy yazar: «Mərhümün (Ziya Göyalpin) «Türk yurdu»nda yayımlanan «Türkleşmək, İslamlamaq, çağdaşlaşmaq» yazıları məni çox qıcıqlandırdı. Bakıya geri döndüm.

çağdaş bir Türk, İslam politik varlığına yenidən qovuşmaq umudunu dördgözlə gözləyən ulusalçı Azərbaycan indi çox acınacaqlı dönəm keçirir.

Azərbaycan böyük ağrı-acılar, çəkilməz basqlar içərisində yaşanan bu çağda, Türkiyənin saldırgan Rusiya ilə uzlaşmada bulunmali olduğu sürədə çox acı bir yükə dözəcəyini duyur, anlayır. Ancaq bu qaçılmasız tarixi gerçəkliyə umudla qatlanırkən, «Misaqi-Milli»silə yalnız özünün deyil, bütün doğuluların «insan hüquqları»nı bildirən yeni Türkiyənin indiki Rusiya İmparatorlığını qızıl sözlərilə deyil, qara işlərlə dəyərləndirməsini çox istəyir.

**SON**

Basın dil sorunu ilə uğraşırdı. Bu sorunda Ziya yolunun savunucusu oldum. Türkülüyü yamaq üçün Dünya Savaşı çağında çıxardığımız «Açıq söz» qəzetiin başına Ziyanın qutsal deyimini bir çağrı olaraq qoysuq. [«Açıq söz» qəzeti, 1915-ci il 2 oktyabr, №1,2. «Tutacağımız yol» yəzisi: «Türkleşmək, çağdaşlaşmaq, İslamlamaq»]. Daha sonra Ziyanın son çağlarda «Türk ulusundanam, İslam topluluğundanam, Batı kültüründənəm» biçimində saldığı bu çağrı turkçülük, xalqçılıq dayaqları üzərində qurulan ulusalçı «Müsavat» Partiyasının programının girişində yer tutdu. Rus çarizmi əlindən dağılmış xanlıqlar kimi deyil, bütöv, ulusal bir toplum kimi qurtuluş arayan Azərbaycan türklüyü bu bağımsızlığını ucaldacaq bayraqa çağdaş idealına uyğun bir anlam vermək istəyirdi. Bu anlamı da «Türkleşmək, İslamlamaq, çağdaşlaşmaq» anlamlarında tapdı: bayraqı mavi, yaşıl, al (mavi, al, yaşıl) boyalı qumaşlardan düzəldildi». Məhəmməd Əmin bəy Azərbaycanın İngilislərin yasaqladığı sakızbucaqlı ay-ulduzlu al bayrağı yaradıqların Orta Avropa Ölkələrinin Toplantısına qatılmaq üçün getdiyi İstanbulda, Bakanlar Qurulu noyabrin 9-da üçboyalı, ay-ulduzlu bayraq yaradarkən isə Bakıda idi. Azərbaycan Cümhuriyətinin üçboyalı, ay-ulduzlu bayraqındakı boyaların anlam düzümü, ideyaların Məhəmməd Əmin Rəsulzadənin sıralayıb düşüncələrə yeritdiyi: türkçülük, çağdaşlıq, islamlılıq ardıcılığındadır].

## AZƏRBAYCAN QURBANLARINDAN BİR SIRA

Bitiyimizin içində deyilən İstiqlal şəhidlərindən başqa Bolşeviklərin qurşuna düzdüyü Azərbaycan qurbanlarının sırasını bütünlükə bildirəcək olursaq, bu yönələ ayrıca bir bitik çap etməli olarıq. Bununla belə, bu adamların nə kimə bir istəyə, amaca yönəldiyinə örnək olmaq üçün bağımsızlığı qorumaq yolunda canını qurban edənlərin adlarını az da olsa içində alan bir sıranı burada veririk.

### Ordu başçılarından, subaylardan

1. [Şahsoylu] general-leytenant Süleyman bəy Sulkeviç [Sulkeviç Polşa türklərindəndir. Adı Maçey bəydir. 1918-ci ildə Krim Respublikasının baş bakanı olarkən onu Sultan Süleymantək öyüb, «Süleyman paşa» demişlər. Ordu bakanı, artilleriya generalı Səməd bəy Mehmandarovun 1919-cu il martın 26-da verdiyi 147 №-li Buyuruqla Məmməd bəy adı ilə Azərbaycan Ordusu Baş Qərargahının başçısı qoyulmuşdur: «1. Keçmiş 1-ci Müsəlman Korpusunun komandiri, general-leytenant Məmməd bəy Sulkeviç martın 19-dan Baş Qərargahın başçısı görəvinə qoyulur». O çağda Maçey bəy adını dəyişib Məmməd bəy qoyub. Azərbaycan Ordusu Baş Qərargahının başçısı qoyularkən diləkçəsində yazıb: «Dinin müsəlman, adım Məmməd bəy, rütbəm general-leytenantdır. Azərbaycan yurddاشlığına keçirəm!】.

2. General-major Əbdülhəmid bəy Qayıtabaşı.
3. General-major Murad Gəray bəy Tlexas.
4. General-major Həbib bəy Səlimov.
5. General-major İbrahim ağa Usubov.
6. Şahsoylu Əmir Kazim Mirzə Qacar [Rus-erməni-so-

vet-mason bolşefistləri Abbas Mirzənin soyundan olan daha iki general-majoru Mirzə Qacarı - Feyzulla ilə Məhəmmədi də güllələyiblər].

7. General-major, knyaz A. Makayev (Gürcü) [«Azərbaycan Ordusunun sevimişsi» El sevgisini də qazanmışdır].

8. Albay [polkovnik] [Daniyal] Qalacov.
9. Albay Saymanov.
10. Albay Xazen.
11. Albay Cəlayev.
12. Albay Kodin (Rus).
13. Polkovnik-leytenant, şahsoylu Sədrəddin Mirzə Qacar.
14. Polkovnik-leytenant Boris Konstantinoviç Bekov.
15. Polkovnik-leytenant Fərhad bəy Ağalarov.
16. Kapitan Xuduş Xudaverdiyev.
17. Yüzbaşı Yaqub bəy Əhmədzadə.
18. Sancaq başçısı Nağı bəy Əlizadə.
19. Baş leytenant İbrahim bəy Fəttahov.
20. Baş leytenant Cəfər bəy Axundzadə.
21. Baş leytenant Hüseyn bəy Mirizadə.
22. Baş leytenant Mehdiyadə.
23. Kiçik leytenant İlyas bəy Talışxanlı.

### Parlament elçilərindən

24. Abuzər bəy Rzayev (mühəndis).
25. Məhəmmədbağır bəy Şeyxzamanlı.
26. Murtuza bəy Axundzadə.
27. Müseyib bəy Əlicanov (Hüququ bitirmiş).
28. İsmayıł xan Ziyadxanlı (Keçmiş Duma elçilərindən).

**Yazıcı, bilimçi, mollalardan**

29. Firdun bəy Köçərli. Mərhum [Firdun bəy] Köçərli Azərbaycan ədəbiyat tarixini araşdırın, tək, dəyərli bir yazıçı, öyrətmən, bilimçi idi.

30. Professor [Lev Aleksandroviç] Zimin. Bakı Universiteti Tarix-ədəbiyat bölməsi başçısı bulunan bu adam tanınmış Doğu bilimçilərindən idi. Azərbaycan Universitetində Doğu tarixini, Ərəb dili-ədəbiyatını öyrədir, bundan başqa Doğunu öyrənən qurumun başçısı idi [Professor Lev Zimin 1919-cu ilin noyabrında Bakıya gələrək Bakı Universitetində işləməyə başlayıb. Rus-erməni-sovet-mason bolşefistləri Lev Zimini 1920-ci il mayın 3-də tutub, 10-da ölüm hökmü kəsib, o gün də güllələyiblər. Lev Ziminin adı rusca «Komunist» qəzetiinin 11 may 1920-i il, 8-ci sayındakı, güllələnən 21 adamlıq sırada 11-cidir].

31. Piri bəy Mürsəlzadə. «Azərbaycan» qəzetiinin yazarlarından.

32. İslam bəy Qəbulzadə. Zaqtalanın ulussevərliyilə seçilən dəyərli öyrətmənlərindən.

33. Mirzə Abbas. Pedaqoji alanda əməklərilə tanınan öyrətmənlərdən.

34. Öyrətmənlərdən Musabəyov.

35. Öyrətmənlərdən Məsumə xanım Musabəyova.

36. Yüksək Alver Məktəbinin öyrəncilərindən Qasim bəy Qasımcızadə.

**Mülki görəvlilər, eləcə də yaşayanların başqa siniflərindən**

37. Gəncənin general-qubernatoru Xudadad bəy Rəfibəyli (doktor-cərrah).

38. Bakı bölgəsinin qubernatoru [Quda] Qudiyev.

39. Bakı polisinin başçısı Rüstəm bəy Mirzəzadə.

40. Gəncə ayaqlanması döyüşülərindən Qaçaq Qənbər.

41. Nuxa Bələdiyəsinin başçısı Azaq bəy.

42. Ağdaşlı Məhərrəm Əfəndi.

43. Camal Çavuş. Bolşevik aləmində Camal Paşa adı ilə tanınan bu adam çevrilişdən sonra tutulmuşdu. Türmədən buraxıldıqdan sonra Lənkəran Sancığına qaçmış, orada yaşıyanları başına toplayaraq Bolşeviklərlə ayılarla savaşmışdır. Mərhum Yusif Camal bəy Doğu Anadolu türklərindən olub, bütün varlığı ilə Azərbaycanın bağımsızlığını, Ağalığına ürəkdən bağlı olan dönəməz bir döyüşü idi. Azərbaycan türklerinin könlündə yaşayır!

44. Hüseyin Müzəffərov. Volqaboyu türklərindən Bakı Türk İşçi Birliyinin katibi.

45. Zərif Əfəndi. Volqaboyu türklərindən.

46. Mustafa bəy Rüstəmbəyli. Ağdaş varlılarından

[Bir sıra Azərbaycan şəhidinin adı-soyadı, ordu rütbəsi düzəldilib, yerləri buna uyğun dəyişdirilmişdir. Güllələnənlərin bir çoxundan soraq tutammadıq].

## YADIGAR TÜRKEL



1951-ci il aprelin 28-də Biləsuvar rayonunun Bəydili köyündə doğulub.

1969-76-cı illərdə Nəriman Nərimanov adına ADTİ-də oxuyub.

1993-cü ildə «Ekoloji mədəniyətin formallaşmasının sosial-fəlsəfi və tibbi aspektləri»ndən namizədlik, 2005-ci ildə «İnsan, təbiət, cəmiyyət münasibətləri (Biososial və fəlsəfi aspektlər)» konusunda doktorluq dissertasiyası müdafiə edib.

1999-cu iyulun 1-dən AMEA Milli Münasibətlər İnstitutunda, 2003-cü ildən Fəlsəfə-Hüquq İnstitutunun Politologiya şöbəsində işləyir, baş elmi işçidir.

«İnsan, təbiət, cəmiyyət», «Biləsuvar», «Dünyanın mahiyəti və dərki haqqında», «İnsan, təbiət, cəmiyyət münasibətləri (Biososial və fəlsəfi aspektlər)», «Yazışma və kargüzarlıq» (1997, 1999, 2007), «Demokratik cəmiyyətin milli-mənəvi problemləri», «Azərbaycan və Azərbaycançılıq», «Politologiya (açıqlamalarla sözlük)», «Politologiya (açıqlamalarla sözlük və ya milli kimlik dərsləri)», «Nizami Gəncəvinin siyasi və dini-ideoloji baxışları» kitablarını yazmış, respublika basımında ulusal çıxarları qoruyan yüzlərlə elmi-publisistik yazıları çap olunmuşdur.

Məhəmməd Əmin Rəsulzadənin «Azərbaycan şairi Nizami», «Milli birlilik», «Azərbaycan şairi Nizami» (Bitkin çapı), «Qafqaz türkləri», «Panturanizm. Qafqaz sorunu», «İran türkləri», «Çağımızın Siyavuşu», Əlimərdan bəy Topçubaşının «Azərbaycan Cumhuriyətinin yaradılması» kitablarını yenidən işləyib çap etmişdir.

## İÇİNDƏKİLƏR

|                                                |     |
|------------------------------------------------|-----|
| Məhəmməd Əmin Rəsulzadə .....                  | 3   |
| 2015-Ci il çapına ön söz .....                 | 6   |
| Bir mütaliə .....                              | 10  |
| Giriş .....                                    | 12  |
| I. Azərbaycan ulusu .....                      | 16  |
| II. Ədəbi, ulusal oyanış .....                 | 19  |
| III. Birinci dünya savaşı, böyük devrim .....  | 36  |
| IV. Qardaş Türkiyənin haraya yetməsi .....     | 50  |
| V. Mudros barışının Qafqazdakı sonucları ..... | 61  |
| VI. Parlament, etdikləri .....                 | 64  |
| VII. Önəmli olaylar qarşısında .....           | 93  |
| VIII. Bolşevik saldırısı .....                 | 101 |
| IX. İndiki durum .....                         | 122 |
| X. Qızıl imperializm .....                     | 132 |
| XI. Bağımsızlıq ideali .....                   | 142 |
| Azərbaycan qurbanlarından bir sıra .....       | 146 |

10m

Çapa imzalanmıştır: 12.01.2015

Kitabın formatı: 60x84 1/16. Həcm: 9,5 ç.v.

Sifariş: 23. Tiraj: 300

105360

Ar  $\frac{2015}{1825}$